



# Mukəddəs Kitab

Təwrat 9-ķisim

«Samuil «1» »

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Təwrat 9- wə 10-ķisim

## «Samuil «1» wə «2» »

### Kirix söz

#### (Birinqi wə ikkinqi ķismiqa)

Təwrattiki barlıq tarihiy ķisimlar ola oxhax, «Samuil» degən kitab Hudaning pütkül insaniyətkə ķaratkan nijatlıq pilanini ilgiri sürüx jəryanining hatirisining bir ķismidin ibarət. Bu jəryan Kütkuzojuqi Məsihning dunyaqa kelixinini mənzil kılɔjan.

Gərçə «Mukəddəs Kitab»ning kəp nushilirida «Samuil» daim ikki kitab kılıp («Samuil (1)» wə «Samuil (2)») nəxir kılinsimu, əməliyəttə «Samuil» əslidə ibraniy tilida birlə kitab idi. Xunga biz ularni «Samuil — birinqi ķism» wə «Samuil — ikkinqi ķism» dəp atiduk. Biraq ihqam bolsun üçün yənilə «Samuil (1)» wə «Samuil (2)» dəp ataymiz. Bu kirix söz «Samuil (1)» wə «Samuil (2)» gimu ortak bolidu.

Uxbu tarih on ikki կəbilidin tərkib tapşan Israel həlkjining «həkimlik» tüzümidin padixahlıq tüzümigə etüx jəryanını kərsitidu («həkimlik» tüzumi wə «padixahlıq» tüzümüning pərkı toqqruluk «köxumqə söz» imizdə tohilimiz). Bu jəryan Samuil pəyojəmbərning wasitisi bilən yüz beridu. Samuil bolsa Israilning «batur həkim» lirining əng ahirkisi həm Təwrattiki əng uluq pəyojəmbərlərdin biri idi. Uning «həkimlik» hizmiti wə Israilning birinqi wə ikkinqi padixahı Saul bilən Dawutning həkümranlıq dəwri uxbu kitabta hatirilinidu (naməlum səwəbtin Saul Kur'anda «Tallot» dəp atılıdu).

Tarih tuoqmas ayalning oojul bala tiligən dərdlik duası bilən baxlinidu. Mana muxundak կiqikkina, hətta kixinin dilkətinə tartmaydiqan bir ix bilən Hudaning nijat pilanining yengi bir bəbi eqilidu, Uning uluq məksətləri aloqa sürülidu. Hudaning yolları daim degiğdək xundak bolidu.

Hənnahning oojul bala tiliki iltija ķilinidu. Hənnah կəsimidə qing turup, tuoqjan balisi Samuil (mənisi, «Hudadin tiligən» yaxı «Huda anglidi»)ni əmürwayət ibadət qədirinini hizmitidə boluxka Pərvərdigar ola tapxuridu. Xuning bilən Samuilni əmqiktin ayrix bilənlə ibadət qədiriqa elip berip əli degən bax kahin, yəni xu qaoqdiqi «həkim» qa tapxuridu. Kiqik bala xu yərdə կalidu. Əli yaxanojan bolоaqka, xübhısızkı, Samuil uning jenioja əskatidu həm uning oqqa təsəlli bolidu.

Xu wakit Israilning tarihidə zulmətlik kün'lər idi. «Batur həkimlər» degən kitab xuning oqja ispat beriduki, Huda tallıqan əl iqidə butpərəslik, hurapiylik wə türlük nomussızlıq əwj alojanidi. Ular daim ətrapidiki əllər wə կərakqlar təripidin bulang-talangoja uqraytti. Əlinin əz oojulları ibadət qədiridiki hizmətni pul tapidıqan aldamqılıkça aylanduruwalojanidi. Xundak əhwaldə Həmmigə Kadir Huda Əz söz-kalamını kiqik bir bala arkılıq yətküzməkqi bolovanlığını həqkim oylımıqanidi. U arkılık Hudaning Israil həlkimmi jazalayman, degən sezi yətküzungəndə, u bəlkim pəkət bəx-altə yaxta boluxi mumkin. Hudaning jazası bolsa, daim awwal əng qong məs'uliyiti bar kixinin bexiqə qüixidu — xunga xu qaoqda əli wə jəmətidikilərgə

## « Samuil «1» »

qüxti. Əli əzi durus adəm bolsimu, u yənilə oqullirini yaman yollardin tosmiojanlıqliqoja jawabkar idi.

Mana bu Samuil pəyojəmbərning Hudaning Israilojaolojan söz-kalamini yətküzük hizmitining baxlinixi idi. Gərqə bu hizmitining kəp təpsilatlıri bizgə eytilmiojan bolsimu, eniqli, u կuramioja yətküzə Hudaning hərhil ixlar toopruluk səzlərini baroqanseri küqlük halda yətküzüp kəlgənidi.

Samuilde ilgiriki bir pəyojəmbərning bərgən bexariti boyiqə, əli wə oqulliri dunyadın ketixi bilən Israiloja «həkim bolux» məs'uliyiti Samuilning zimmisigə qüxti. Xuningdək Israıl üçün bax kahinlik rolinin bir kismimə uning üstigə qüxti («1Sam.» 2:35diki bexarətning birinci qismida dəl muxu ix kərsitləgən, birak Samuilning kahinlikka waris bolidiqən Lawiylar əqibəlisidin ikənləki eniqli aməs). Xübhisizki, əyni qəoşda kahinlik kixilərnə xunqəizar kılıqanidi, bu ix Hudaning kahinlikni qırıklärin haliy kılıp tütütüxidiki waqtılıq əmma zərür əplik orunlaxturuxi idi. Əmma Hudaning bu orunlaxturuxi ahir berip Lawiylarə tapxuruləjan kahinlik tütümünü baxka əwzəl kahinlik tütümü arklılıq əməldin қaldurudu, dəp puritidu. Dərwəkə, Məsihning kahinlikli barlıqka kelixi bilən Lawiylarning kahinlikinən hajiti kalmidi.

Bizgə həwərləndürüliduki, Samuil Israiloja barlıq künləridə pəkət Təwrat ənənəni pak-diyənatlık bəja kəltürəx bilən əməs, bəlkı pəyojəmbərlik kərsətmilər, əhləklilik təlimlər wə həmmidin muhəmimi, əzininə pəzilətlik ülgisi bilənmə həkimlik wəzipisini etigən. Bu məzgilning ahirida Israıl əndixigə qüxkənidi. Hudaning bu pəzilətlik adimininq orını kim basıldı? Samuilning ikki oğlu uning izini basmaytti. Israeilning akşakalları Samuilning kəxioja kəlip uningoja: — Səndin keyin Huda burunkidək yənə boləşisi həkimni təyinlərəm? — dəydu. Ular bundak səzər bilən Hudaning heli burunkı orunlaxturuxlariojaolojan gumanini bildürüp, əz əkli-hahixi boyiqə Samuiloja: «**Bizgə bir padixaḥ tikləp berilsun!**» — dəp tələp koyidu. Ularning Hudaning ulardin dawamlıq həwər elixioja ixənməslisi Pərvərdigarning kəngliga kattik tegidü. Həlbuki, U Samuil pəyojəmbər arklılıq ularning tilikini ijabət kılıdu. Ular bu tilikini bildürüp bir məzgildən keyin, padixaḥ tallax toopruluk kərsətmə berildi — kəddi-kəmətlik, kiyapiti keliykən Saul isimli bir kixi ularəja kərsətildi. Həlbuki, gərqə Saul dəsləptə Hudaning həkikiy baxpanah wə tayang ikənləkini ispatliojan wə əzininə yürüklük wə kəng korsaklığını kərsətkən bolsimu, həlkilik pəyttə u pəkət əzininə əkligilə təyinip, Hudaqə baqlıqan ixənqətin ayrıldı, hətta kahinlik tütümigə həramlik kılıp uni buloqaydu. Bu eojir asiylik üçün Samuil uningoja, Huda seni padixaḥlıktın erüyüdu, dəp həwər yətküzidü həmdə Huda kənglidikidək baxka bir adəmni padixaḥ boluxka allikəqan tallıqan, dəydu.

Huda astirtin Samuiloja keyinkı padixaḥning kim ikənləkini, yəni yax bir yigit padiqi Dawut ikənləkini ayan kılıdu. Xuning bilən Samuil berip, Dawutni ailisidikilər aldida padixaḥ boluxka məsih kılıdu. Əmma bu ix ular arisida məhpəly tutulidu. Uzun etməy Dawut ezi ordioja padixaḥning hizmitidə bolux üçün kiridu wə əzininə adəttin taxkırı jür'ət həm əqibəliyətni namayan kılıdu. Saul uning mənsipini kətürədi, əmma Dawutning həlk arisidiki inawiti wə təsirigə həsət kılıdu. Xuning bilən uzun etməy, Dawut Saulning sərdarı süpitidə əməs, bəlkı Saul jenini almaqçıolojan əqəmkən «jinayətqi» bolup kəlidü. Dawut birnəqqə yil muxundak hətərlik wə muxəkkətlik sərgərdanlıq həyatını ətküzdü. Ahiy berip Saul düxmənliyi bilən jəngdə eltürülidü, Dawut padixaḥ bolidü. Dawutning əmrininq ahiriojqə yürgüzgən səltənitining təpsilatlıri «Samuil»ning ikkinçi qismında bayan kılınidü.

Kitabta hatırıləngən wəkələr həm Hudaning Israıl padixaḥlıkidaolojan muddia-məksətləri üstidə «köxumqə sez» imizdə tohtilimiz.

## « Samuil «1» »

### Kitabning muəllipi

Uxbu kitabtiki tarihlarning inqikə təpsilatlırlıq əkariyanda, tarihqi (yaki tarihqilar) təswirləngən wəkələrgə yekin munasiwəttə bolğan bolsa kerək. U (yaki ular) əzlinining salahiyitini bizgə eytmaydu; pərzimizqə kitabning muəllipi Samuil pəyojəmbərning ezi wə «köxumqə muəllipi» keyinqə Dawutning ordisi bilən yekin munasiwəttə bolğan Natan pəyojəmbər boluxi ehtimaloja naħayiti yekin.

### Məzmun («Samuil «1» »): —

- |            |  |
|------------|--|
| 1-3 bab:   | Samuilning tuquluxi; Huda uni qakırıdu.  |
| 4-bab:     | Hudanıng «əhdə sandukı» bulap ketiliđi; əlining oçulları wə Əli elidi.                     |
| 5-7 bab:   | Huda Filistiyərnı jazalaydu; «əhdə sandukı» Israiloja kāyturulup kelidi.                   |
| 8-bab:     | İsrail Samuıldın, üstimizgə padixah təyinlənsün, dəp tələp kılıdu.                         |
| 9-10 bab:  | Saul padixahlılkə tallinidu.   |
| 11-15 bab: | Saulning dəsləpki səltənəti; u qətkə kəkiliđi.   |
| 16-bab:    | Samuil Dawutni padixahlılkə məsih kılıdu; Dawut Saulning hizmitidə bolidu.                 |
| 17-bab:    | Dawut Goliat gigantni əltüriridu.  |
| 18-20 bab: | Dawut kətürüldi; Dawutning Yonatan bilən bolğan dostluğ; Saul uni əltürüxkə kəstləydi.     |
| 21-27 bab: | Dawut қaqıdu, sərgərdan «jinayətqi» bolup қalidi.  |
| 28-31 bab: | Saul bahxi ayaldın yardım soraydu; Filistiyərlər bilən jəng kılıxka qıkıldı; u əltürülidu. |

### Məzmun («Samuil «2» »): —

- |            |  |
|------------|--|
| 1-bab:     | Dawut Saul wa Yonatan üçün matəm tutidu  |
| 2-bab:     | Dawut Yəhuda kəbilisigə padixah bolidu   |
| 3-4 bab:   | Dawutka agəxkənlər bilən Saulning oqlı Ixboxat arısida urux bolidu   |
| 5-6 bab:   | Barlıq, İsrail Dawuttin padixahı boluxni tələp kılıdu; Dawut Filistiyərning üstidin oqlılib kılıdu                                   |
| 7-bab:     | Dawutning Huda üçün ey («ibadəthana») bina kılmaqçı boluxi; Hudanıng uningoja: «Mən sən üçün mənggülüök bir ey kılımən» degən wədisi |
| 8-10 bab:  | Dawutning səltənəti; atrapidiki düxmən əllər bilən bolğan oqlıbililik jəngliri   |
| 11-12 bab: | Dawutning rəzil gunahı   |
| 13-14 bab: | Dawutning ailisida asiylik wə hərhil kəbihlik pəyda bolidu. Oqlı Abxalom palandı kılınidu wə kätip kelidi                            |
| 15-19 bab: | Abxalom isyan kətüriridu. İqli urux bolidu   |
| 20-bab:    | İkkinqi iqli urux  |
| 21-bab:    | Aqarqılık — Saulning Gibeonluklar oja kılıqan gunahı tüzütilidu  |
| 22-bab:    | Dawutning ibaditi wə bexarətlik kuy.   |
| 23-bab:    | Dawutning batur palwanlıri   |
| 24-bab:    | Dawut gunah kılıp həlkning sanını alidu; waba Israiloja qüxicidu; Dawut həlk üçün dua kılıdu; ibadəthana üçün orun bekitilidu.       |



# Samuil «1»

## Dərd-ələmdin bolqan tilək

**1** <sup>1</sup>Əfraim taoqlıklidiki Ramataim-Zofimdə Əlkanaḥ isimlik bir kixi bar idi. U Əfraimlik bolup, Yərohamning oqlı, Yəroham Elihuning oqlı, Elihu Tohuning oqlı, Tohu Zufning oqlı idi. <sup>2</sup>Uning ikki ayalı bar idi. Birsining ismi Hənnah, yənə birsining ismi Pəninnah idi. Pəninnahning baliliri bar idi, lekin Hənnahning balisi yok idi. <sup>3</sup>Bu adam hər yili eż xəhirdidin samawi қoxunlarning Sərdari bolqan Pərvərdigarоja səjdə kılıp kurbanlıq, sunoqli Xiloḥoja baratti. U yərdə əlining Hofniy wə Finiħas degən ikki oqlı Pərvərdigarning kahınları bolup ixləyti. <sup>4</sup>Hər ketim əlkanaḥ kurbanlıq kılıqan künidə u kurbanlıktın ayalı Pəninnah wə uning hərbir oğul-kızılıraqa eż ülüxini berətti. <sup>5</sup>Əmma Hənnahoja bolsa u ikki həssilik ülüx berətti; qürkü və Hənnahını tolımı seyətti. Lekin Pərvərdigar uni tuqmas kılıqanıdi. <sup>6</sup>Pərvərdigarning uni tuqmas kılıqanlığının uning kündəx rəkibi Pəninnah Hənnahını azablax üçün uning bilən kattik ķerixatti. <sup>7</sup>Wə hər yili, Hənnah, hər ketim Pərvərdigarning eyigə qıkkanda, Pəninnah uningoja azar berətti. Pəninnah xundak kılıqaqka, u yiçlap heq nemə yeməyti. <sup>8</sup>Ahiri uning eri əlkanaḥ uningoja: — I Hənnah, nemixkə yiçlaysən? Nemixkə birnərsə yeməysən? Nemixkə kenglüng azar yəydi? Mən eżüm sanga on oquldin əwzəl əməsmu?! — dedi.

<sup>9</sup>Ular Xiloḥda yəp-iqkəndin keyin (əli degən kahin xu qaqdə Pərvərdigarning ibadəthanisining ixiki yenidiki orundukta əlturatti) Hənnah dastihandin turdi; <sup>10</sup> u kattik azab iqidə Pərvərdigarоja dua kılıp zar-zar yiçləyti. <sup>11</sup>U kəsəm iqip: — I samawi қoxunlarning Sərdari bolqan Pərvərdigar, əgər dedikingning dərdigə yetip, meni yad etip dedikingni untumay, bəlkı dedikinggə bir oğul bala ata kilsang, uni pütün əmrining künliridə Sən Pərvərdigarоja beoixlaymən; uning bexioja ustira heqkaqan selinmaydu, dedi.

<sup>12</sup> U Pərvərdigarning aldida duasını dawam kiliwatkanda, əli uning aqzıqə karap turdi; <sup>13</sup> qünki Hənnah duani iqidə kılıqaqka ləwliri midirlawatkını bilən awazi anglanmayıtti. Xunga əli uni məst bolup kaptu, dəp oyıldı. <sup>14</sup> Əli uningoja: — Қaqanoqıqə məst yürisən? Xarabingni ezungdin neri kıl, dedi.

<sup>15</sup> Lekin Hənnah jawabən: — Undak əməs, i oqojam! Kengli sunuk bir məzlummən. Mən xarabmu, hərəkəmu iqmidim, bəlkı jenim dərdini Pərvərdigarning aldida təktüm; <sup>16</sup> dedəklirini yaman hotun dəp bilmigəyla. Qünki mening zor dərdim wə azablırimdən bu küngiqə xundak nida kiliwatımən, dedi.

**1:1** 1Tar. 6:11, 12

**1:3** Mis. 23:14; Kan. 16:16.

**1:5** «Lekin Pərvərdigar uni tuqmas kılıqanıdi» — ibranıy tilida: «Lekin Pərvərdigar uning baliyatqusunu etiwətkənidi».

**1:7** «Wə hər yili, Hənnah, hər ketim Pərvərdigarning eyigə qıkkanda, Pəninnah uningoja azar berətti» — nemixkə ular hər ketim «Pərvərdigarning eyigə qıkkanda» xundak bolidu? — bizningqə hər ketim bir ibranıy aila Hudanıng aldişa xundak kalgändə, ular barlıq balılırı üçün alahadı təxəkkür eytixi mumkum. Xu qaqlarda Pəninnah Hənnahka «Sən bir tuqmas!» dəp əslitətti.

-Bəzi tarjimilərdə muxu jümlining bexida: «U (əlkanaḥ) hər yili Pərvərdigarning eyigə qıkkanda, Hənnah uningoja həmrəh bolup baroqanda...» deyildi.

**1:8** Rut 4:15.

**1:11** «uning bexioja ustira heqkaqan selinmaydu» — Təwrat dəwridə bəzi kixilər əzlirini Hudanıng ibaditigə beoixlax məksidə əzlirini «nazariyyə» dəp atayıttı; «nazariyyələr» (nazariyyə boluxka əsəm iqip bekitilgən möhələttə) hərəkət iqşaydı, qəqlirini heq qızıxırmayıttı. «Qel.» 6:1-22ni körün.

**1:11** Hək. 13:5.

**1:15** Zəb. 62:8; 142:2

**1:16** «dedəklirini yaman hotun dəp bilmigəyla...» — ibranıy tilida «dedəklirini «Belialning kizi» dəp bilmigəyla» deyildi. «Belial»ning mənisi «ərziməs» deyənlilik bolup, bəlkim İblisni kərsitudu.

## « Samuil «1» »

<sup>17</sup> Əli uningoja jawab berip: — Tinq-aman käytkin; Israilning Hudasi Өzidin tiligən iltijayingni ijabət kıləjəy, dedi.

<sup>18</sup> Hənnah: — Dedəkliri kəz aldilirida iltipat tapkay, dedi. U xularni dəp qıkip, ojiza yedi wə xuningdin keyin qirayida ilgirikidək oşəmkinlik kərünəmidi.

<sup>19</sup> Ular ətisi tang səhərdə ornidin turup Pərvərdigarning həzurında səjdə kılıp bolup, Ramahdiki eyigə yenip kəldi. Əlkanah ayali Hənnahəja yekinqılık қildi; Pərvərdigar uni əsligənidi. <sup>20</sup> Hənnah əhamildar bolup, wakti-saiti toxup, bir oşoul tuəndi. U: «Mən uni Pərvərdigardin tiləp aldim» dəp, ismini Samuil koydi.

### Hənnah Samuilni Pərvərdigaroja ataydu

<sup>21</sup> Uning eri Əlkanah, əyidiki əmməsi bilən Pərvərdigaroja atidiojan hər yillik kurbanlıknı kıləjili wə kıləjan kəsimini ada kılıx üçün Xiloḥəja qıktı. <sup>22</sup> Lekin Hənnah billə barmay erigə: — Bala əmqəktin ayrıloqandila andin mən uning Pərvərdigarning aliddə hazır boluxi üçün uni elip barımən; xuning bilən u yərdə mənggü turidu, dedi. <sup>23</sup> Eri Əlkanah uningoja: — Əzüngə nema yahxi kərünsə, xuni kılıjin. Uni əmqəktin ayrıloquqə turup turojin. Pərvərdigar Əz səz-kalamıçıə əməl kıləjəy, dedi. Ayali əydə kəlip balisi əmqəktin ayrıloquqə emitti. <sup>24</sup> Balisi əmqəktin ayrıloqandın keyin u uni elip, xundakla üq buka, bir əfah, un wə bir tulum xarabni elip Pərvərdigarning Xiloḥədiki eyigə apardı. Bala bolsa tehi kiqik idi. <sup>25</sup> Ular bir bukını soyup balını əlinin kəxiçə elip kəldi. <sup>26</sup> Xuning bilən Hənnah uningoja: — I oyojam, ezliridə hayat rast bolqanidək, bu yərdə silining əxşalırda turup Pərvərdigaroja nida kıləjan məzлum mən bolimən, dedi. <sup>27</sup> Mən muxu oşoul bala üqün dua kıldım wə mana, Pərvərdigar mening tiligən iltijayimni ijabət kıldı. <sup>28</sup> Əmdi hazır mən uni Pərvərdigaroja tapxurup bərdim. Əmrining əmmək künənlidə u Pərvərdigaroja beqixlanəjan bolidu, dedi. Xuning bilən ular u yərdə Pərvərdigaroja səjdə kıldı..

### Hənnah təntənə bilən Pərvərdigarnı mədhiyiləydi

**2** <sup>1</sup>Hənnah dua kılıp mundağ dedi: —

«Mening kəlbim Pərvərdigar bilən yayraydu,  
Mening münggüzüm Pərvərdigar bilən egiz ketürüldi;  
Aözim düxmənlimrinən aliddə təntənilikdə eqildi;  
Qünki Sening nijatingdin xadlinimən..»

<sup>2</sup> Pərvərdigardək muqəddəs boloquqi yoktur;  
Qünki Səndin baxka həq kim yok,  
Hudayımızdək həq uyultax yoktur.

**1:20** «Mən uni Pərvərdigardin tiləp aldim» dəp, ismini Samuil koydi» — ibraniy tilida «Samuil» degənning mənisi «Hud angiidi» yaki «Hudinin tiligon» degəngə yekin kelidi.

**1:24** «bir əfah un» — «əfah» axlık-danlarning əlqəm birliklə idi, təhminən 27 litr. Bu ka kurbanlık kılınoğanda, uningoja koxup undin «kökümqə axlık hadıya» kılınimixim kerək idi.

**1:24 Luka 2:41.**

**1:25** «Ular bir bukını soyup balını əlinin kəxiçə elip kəldi» — kalojan ikki buka bəlkim elioja Samuilni bekix üçün bərgən «bekix həkkə» boluxi mümkün. Baxka bir ehtimallıq barkı, 24-aystıning mənisi: «...üq buka» əməs, bəlkı «....üq yaxlıq bir buka» boluxi mümkün. Birak bu ayətni xundak qıxəngən alımlar az.

**1:28** «...ular u yərdə Pərvərdigaroja səjdə kıldı» — «ular» bəzi kona keqürənilərdə «u u yərdə Pərvərdigaroja səjdə kıldı» deyilidü (demək, Samuilni kərsitidü).

**2:1** «Mening münggüzüm Pərvərdigar bilən egiz ketürüldi» — Təwratta, «münggüz»lər kəp hallarda adəmlərnəng abrux-xəhrütini yaki küqini bildürirdü. Muxu yərdə Kütküzəquqi-məsihini kərsitixi mümkün. «Zəb.», 132:17ni kerüng. Bu münggüzlər adəmning bexida əskən əməs, əlwəttə!

**2:1 Luka 1:46.**

**2:2 Kan. 3:24; Zəb. 86:8.**

## « Samuil «1» »

<sup>3</sup> I insanlar, kibirlik səzliringlarnı kəpəytiwərmənglər,  
Yoojan gəplərni aqzinqlardın qıçarmanglar;  
Qünki Pərvərdigar bilim-hidayətkə igə Hudadur.

Insanlarning əməlliri Uning təripidin tarazida tartılıdu.

<sup>4</sup> Palwanlarning ok-yalırı sundurıldı;

Lekin putlixip yiķiloqanlarning beli bolsa կudrat bilən baojlandı.

<sup>5</sup> Korsiki tok boloqanlar nan tepix üçün əzini yallanmılıkça bərdi;

Lekin aq қaloqanlar hazır aq kalmıdı;

Hətta tuoqmas ayal yəttini tuoqidı;

Lekin kep balılık bolqan solixip ketidi..

<sup>6</sup> Pərvərdigar həm eltüridi, həm həyat beridi;

U adəmni təhtisaraqı qüxüridi, u yərdin yənə turoquzidu; ..

<sup>7</sup> Pərvərdigar adəmni həm namrat kiliwetidi, həm bay kılıdi;

U kixini həm pəs kılıdi, həm egiz kətüridi.

<sup>8</sup> U əzi miskinni topidin kopuridi,

Kiçiliktin yokşulni kətüridi;

Ularnı esilzadılər arısida təng olturoquzidu;

Ularnı xan-xərəplik təhtigə miras kilduridi;

Qünki yərning tüwrükləri Pərvərdigarningkidur;

U Əzى dunyanı ularning üstigə saloqanıdi..

<sup>9</sup> Əz mukəddəs bəndilirinən putlirini U məzmut kılıdi;

Əmma rəzillər bolsa, karangojudə xük kılınıdu;

Qünki həqkim əz կudriti bilən nusrət tapmaydu.

<sup>10</sup> Pərvərdigar bilən қarxılaşkanlar parə-parə kiliwetilidu;

U Əzى asmanlardın ularqa қarxi güldürləydi.

Pərvərdigar yər yüzining qətlirigiqə həküm qıkırıdu;

U Əzى tikligən padixahka կudrat beridi,

U Əzى məsihliginining münggüzini egiz kətüridi!»..

<sup>11</sup> Əlkanaħ bolsa Ramahdiki əz eyiga yenip bardı. Bala bolsa əliniñ kexida Pərvərdigaroja himzət kılıp kıldı.

### Əlinin oqullirining kahinlik mənsipidin rəzillik bilən paydilinixliri

<sup>12</sup> Əmma Əlinin oqulları intayın yaman kixilərdin bolup, Pərvərdigarnı tonumaytti. <sup>13</sup>

Kahinlarning həlkərgə mundak aditı bolqan: — Birsi kurbanlıq kılıp, gəx kaynap pixiwatkanda kahinning himətəkari kelip üç tillik qanggakni kolida tutup <sup>14</sup> dax, kazan, dangkan yaki korining iqığa sanjip, qanggakka nemə elinoqan bolsa kahin xuni əziga alatti. Ularning Xiloħoqa

<sup>2:5</sup> Zəb. 34:9-10; Yioq. 5:6; Lukə 1:53.

<sup>2:6</sup> «təhtisara» — əlgənlərning rohi baridioqan jay.

<sup>2:6</sup> Kan. 32:39; Əz. 37:11-14

<sup>2:8</sup> Ayup 36:15; Zəb. 113:7, 8; Lukə 1:52; Zəb. 24:1-2; 102:25; 104:5

<sup>2:10</sup> «U Əz məsihliginining münggüzini egiz kətüridi!» — «məsihlimək» yaki «məsih kılıx»: Hudanıñ yolyorukı bilən Israileq yengi bir padixah bekitix üçün uning beixoja zəytun meyi sürülüxi kerək idi. Muxu murasim «məsih kılıniñ» yaki «məsihliniñ» dəp atılıtlı wə xundakla xu qaođın baxlap xu padixah «Hudanıñ məsihliginiñ» dəp atılıtti. Kahinlər wə bəzi wakılda pəyəqəmbərlərəm «məsih kılıniñ». Israilda xu qaođda padixah bolmioqaqka, Hannahıñ bu sezi dərwəkə kəlgüsü ixlarnı aldın'ala kərsatkan bəxərət idi.

<sup>2:10</sup> 1Sam. 7:10; Zəb. 2:6; 21:8; 89:24

<sup>2:12</sup> «...intayın yaman kixilərdin bolup» — ibraniy tilida: «Belialning (Iblisning) oqulliridin bolup» deyildi. «Belial»ning mənisi «ərziməs», bəlkim Xəytannı kərsitdi.

## « Samuil «1» »

қурбанлик қилоjili кәlgөn hәmmә Israillaroja xundak aditi bolojan.<sup>15</sup> Xundakla hәtta yaqni keydүrmәstә kaһinning hizmәtkari kelip қурбанлик қiliwatkan adәmga: — Kaһinoja kawap üqün gөx bәrgin, qünki u sәndin kaynap pixkan gөx kobul kilmaydu, bәlki ham gөx lazim, dәytti.<sup>16</sup> Әger қурбанлик қiлоjui uningoja: — Awwal yeoji keydүrүлүп bolsun, andin nemini halisang xuni alojin, desә, u: — Bolmaydu, manga dәrhal bәr! Bolmisa mәjburiy alimәn, dәyti;<sup>17</sup> Xundak kilipli bu ikki yaxning gunahı Pәrwәrdigarning aldida tolimu eojir bolojanidi; qünki uning sәwabidin hәk Pәrwәrdigaroja atiojan қurbanliklar kezgә ilinmaywatatti.

<sup>18</sup> Әmma Samuil narәsida bala bolup kanaptin toкulojan bir әfodni kiyip Pәrwәrdigarning aldida hizmәt kilitti.<sup>19</sup> Buningdin baxka uning anisi hәr yilda uningoja bir kiqik ton tipik, hәr yilliк қurbanlikni қiлоjili eri bilen baroqanda aloqa kelletti.<sup>20</sup> Әli әlkanah wә ayalioja bәht tilәp dua kilipli: — «Ayalingning Pәrwәrdigaroja beoqixliqinining orniqa sanga uningdin baxka nәsil bәrgay, dedi. Andin bu ikkisi eз eyigә yandi.<sup>21</sup> Xuning bilen Pәrwәrdigar Hәnnahni yoklap bәrikatlep, u hamilidar bolup jemiy üq oqul wә ikki kiz tuoqdi. Kiqik Samuil bolsa Pәrwәrdigarning aldida turup esüwatatti.

<sup>22</sup> Әli bәk kerip kәtkanidi. U oqullirining pütkül Israiloja hәmmә қiłojanlirini angliди hәm jamaәt qedirining ixikidә hizmәt kilipliyan ayallar bilen yatkininimu angliди.<sup>23</sup> U ularoja: — Silәr nemә üqün xundak ixlarni kilipler? Qünki bu hәlkning hәmmisidin silerning yamanlikglarni anglawatimәn, dedi.<sup>24</sup> Bolmaydu, i oqullirim! Mәn angliqan bu hәwәr yahxi әmәs, Pәrwәrdigarning hәlkini azdurupsilәr.<sup>25</sup> Әger bir adәm yөnә bir adәmga gunah kilsa, baxka birsi uning üqün Hudadin rәhim sorisa solidi; lekin әger birsi Pәrwәrdigaroja gunah kilsa, kim uning gunahını tiliyoleydu? — dedi. Lekin ular atisining sөziga kulak salmidi; qünki Pәrwәrdigar ularni өltürүxini niyет қiłojanidi.<sup>26</sup> Әmma Samuil degәn bala esüwatatti, Pәrwәrdigar hәm adәmlөrning aldida iltipat tapkanidi.

<sup>27</sup> Hudaning bir adimi әlining yenioja kelip mundaк dеди: — Pәrwәrdigar xundak dәydu: «Misirda, Pirәwnningkidә turoqanda Өзүмни atangning jәmәtigä oquq ayan kilmidimmu?<sup>28</sup> Mәn uni kaһinim bolux, Өз kurbangahimda қurbanlik kiliх, huxbuy yekix wә Mening aldimda әfod tonini keyip hizmәt kiliхka Israilning hәmmә kәbililiridin tallimiojanidimmu? Xuningdeк Mәn Israilning otta keydүridiylan hәmmә қurbanliklirini atangoja tapxurup тәkdim kilojan әmәsmu?<sup>29</sup> Nemixka Mәn buyruojan, turaloju jayimdiki қurbanlikim bilen axlik hәdiyelerni dapsanda kilipler? Nemixka hәlkim Israillar koltürgөn hәmmә hәdiyelarning esilidin өzliringlarni sәmrítip, eз oqulliringlarning hәrmitini Meningkidin üstün kilişən?»<sup>30</sup> Uning üqün Israilning Hudasi Pәrwәrdigar mundaк dәydu: «Mәn dәrhәkikәt sening wә atangning

<sup>2:14</sup> «Ularning Xilohoja қurbanlik қiлоjili kәlgөn hәmmә Israillaroja xundak aditi bolojan» — muxu hil қurbanliklar, xубhisiżki, «taxakkür қurbanlikliri» yakı «inaklik қurbanlikliri» idi. Kaһinlarning muxu aditi Musa payoqembәrgә qüxürlүgen kanunning bәlgilimilirig аsaslanojan әmәs. Kaһinlarning «höpük ülüxi» bolsa «Law.» 7:11-18, 28-34-ayotlardә kersitilüd. Әmma alining oqulliri aqkezlikidin bu adetni tolimu hәddidin axuruwatkaniди. Keyinkи aytalerni kerüng.

<sup>2:16</sup> «Awwal yeoji keydүrүлүп bolsun, andin nemini halisang xuni alojin» — Musa payoqembәrgә qüxürlүgen kanun boyiga қurbanliklardiki barlık yaqlar Pәrwәrdigaroja atap keydүrүletti. Adәmning uni yeyixi man' kiliñatti.

<sup>2:18</sup> «Samuil narәsida bala bolup kanaptin tokulojan bir әfodni kiyip Pәrwәrdigarning aldida hizmәt kilitti» — «әfod» degen nema? Huda Musa payoqembәrgә qüxürgөn kanun boyiga, bax kahin kidojan bir alahida kaltы qapan bolup, uning iqidiki ikki hil tax arkilik Hudadin yol soriojli bolatti. Samuil Lawiy kәbilisidin bolmisimu, bu ayetke karioqanda «kaһinlik kiyim» kiyip, kaһinlik hizmitini kiliwattati.

<sup>2:21</sup> «...yoklap barikatlep» — ibraniy tilide paкet «yoklap» deyilidu. Hudaning «yoklixi» тоqruluk «tәbirler»nimu kerüng.

<sup>2:22</sup> «jamaat qediri» — yәni «ibadat qediri» yakı «mukәddas qedir».

<sup>2:24</sup> «Pәrwәrdigarning hәlkini azdurupsilәr» — baxka birhil tarjimisi: «Pәrwәrdigarning hәlk arisida tarkalojan hәwәr yahxi әmәs».

<sup>2:26</sup> Luka 2:52.

<sup>2:27</sup> Ros. 7:25.

<sup>2:28</sup> «... Mәn Israilning otta keydүridiylan hәmmә қurbanliklirini atangoja tapxurup тәkdim kilojan әmәsmu?» — Tәwratka asasen, kaһinlarning hәrkandaк қurbanliklardin eziг has bir ülüxni elix hökүkү bar idi.

<sup>2:28</sup> Law. 10:14.

<sup>2:29</sup> Kan. 32:15.

jəmətidikilər Mening aldimda hizmitimdə mənggү mangidu, dəp eytkanidim; lekin əmdi Mən Pərvərdigar xuni dəymənki, bu ix hazır Məndin neri bolsun! Meni hərmət kılɔqlarını Mən hərmət kılımən, lekin Meni kəmsitkənlər pəs қarılıdu.<sup>31</sup> Mana xundak künlər keliduki, sening biliqningi wə atangning jəməting bilikini təng kesiwetimən; xuning bilən jəmətingdə birmu kəriojan adəm tepilmaydu!<sup>32</sup> Sən turaloju jayimda dərd-кayou kərisən; Israillar hərkəndək huzur-bəhtni kərgini bilən, sening jəmətingdə əbədgıqə birmu kəriojan adəm tepilmaydu.<sup>33</sup> Wə Mən kurbangaһimning hizmitidin üzüp taxlimiojan adiming bar bolsa, u kezliringning hiralixixi bilən jeningning azablinixioja səwəb bolidu. Jəmətingdə tuqulqoqların həmmisi baloqəttin etməy elidu.<sup>34</sup> Sanga bu ixlarnı ispatlaxka, ikki oqlung Hofniy bilən Finihasning bexioja qüxidiojan mundak, bir alamət bexarət bolidu: — ularning ikkilisi bir kündə elidu.<sup>35</sup> Əmma Əzümgə Rohim wə dilimdiyi niyitim boyiqə ix keridiojan sadık bir kahinni tikləymən; Mən uningoja məzmut bir jəmət kürimən; u Mening məsih kılɔqinimning alidda mənggү mengip hizmat kılıdu.<sup>36</sup> Xundak boliduki, sening jəmətingdikilərdin hərbir tirik қaloqlarlar bir sər kümüx wə bir qıxləm nan tiləxkə uning aldioja kəlip uningoja təzim kılıp: «Kahinlik hizmətliridin manga bir orun bərsilə, yegili bir qıxləm nan tapay dəp eytidiojan bolidu» dəydu.

### Pərvərdigar Samuilni qakırıdu

**3**<sup>1</sup> Samuil degən bala bolsa əlini alındıda Pərvərdigarning hizmitidə bolatti. Əmdi Pərvərdigarning sezi u künlərdə kəm idi; wəhiyilik kərünüxlərmə kop əməs idi.<sup>2</sup> Wə xundak boldiki, bir künı əli ornida yatkanidi (uning kezli torlixip kərməs bolup қalay degənədi).

**3** Hudanıq qırıq tehi eqmigən bolup, Samuil Pərvərdigarning ibadəthanisida, Hudanıq əhdə sandukioja yekinla yerdə yatattı.<sup>4</sup> Pərvərdigar Samuilni qakırdı. U: — Mana mən bu yerdə, dedi.<sup>5</sup> U əliniñ kəxiqə yügüürüp berip: — Mana mən, meni qakırdıqou, dedi. Lekin u jawab berip: — Mən qakırmıdim; kaytip berip yatkin, dedi. Xuning bilən u berip yatti.<sup>6</sup> Pərvərdigar yənə: «Samuil!» dəp qakırdı. Samuil kəpop əliniñ kəxiqə berip: Mana mən, meni qakırdıqou, dedi. Lekin u jawab berip: — Mən qakırmıdim i oqlum, yənə berip yatkin, dedi.

**7** Samuil Pərvərdigarnı tehi tonumioqlanıdı; Pərvərdigarning sezi uningoja tehi ayan kılınmioqlanıdı.<sup>8</sup> Lekin Pərvərdigar yənə üçinqi kətim: «Samuil!» dəp qakırdı; u kəpop əliniñ kəxiqə berip: — Mana man; sən meni qakırdıq, dedi. U wakitta əli Pərvərdigar balını qakıriptı, dəp bilip yətti.<sup>9</sup> Xuning bilən əli Samuiloja: — Berip yatkin. U əgər seni qakırsa, sən: — I Pərvərdigar, səz kılɔjin, qünki қulung anglaydu, dəp eytkin, dewidi, Samuil berip ornida yatti.<sup>10</sup> Wə Pərvərdigar kəlip yekin turup ilgirikidək: — «Samuil, Samuil!» dəp qakırdı. Samuil: — Səz kılɔjin, qünki қulung anglaydu, dəp jawab bərdi.

**11** Pərvərdigar Samuiloja: — Mana Mən angloqlanlarning ikki қulikini zingildatkudək bir

**2:30** Mis. 28:43; 29:9.

**2:31** «...sening biliqningi wa atangning jəməting bilikini təng kesiwetimən» — «adəmning biliki» uning küqi, kəbiliyyiti wə hökükini bildürətti.

**2:32** «Sən turaloju jayimda dərd-кayou kərisən» — yaki «Sən turaloju jayimda düxmən kərisən». «sening jəmətingdə əbədgıqə birmu kəriojan adəm tepilmaydu» — bu bəxarət təwəndiki bablarda eqili. Əli ezi Pərvərdigarning əhdə sandukining bulap ketilgənlilikini kəridi; birak keyinki künlərdə, yani Dawut padixaňhang künlərlidiki bəht-bərikətni u kərməydu (Əlinin jəməting keyinki tarhi 22-bab, 1-22, «1Pad.» 2:26-27da kərılıdu).

**2:33** «kezliringning hirəlxixi» — bu ibarə adattə kez yaxlırinin kop təkulgənlilikindən yaki zor əqəmkənlilikin bolğan halatlı kərsitudu.

**2:35** «...Mening məsih kılɔqinimning alidda» — Mening padixaňhang alidda, deməkqi. Bizningqə bu bəxarət awwal Samuilojıñ ezi də andin kahin Zadokning jəmatidə əməlgə axuruldu. «mənggү mengip hizmat kılıdu» — iibraniy tilida «barlıq künlərdə mengip hizmat kılıdu».

**3:2** 1Sam. 4:15.

**3:10** «Samuil, Samuill!» — Təwrat-injilda Huda bir kixinin ismini kaytilap qakırojan bolsa, u adəmning əzığə intayın seyümlük ikənlilikini kərsitudu.

## « Samuil «1» »

ixni Israilning arisida kılmaqımınə.<sup>12</sup> Xu künidə Mən burun Əlining jəmətidikilər tooprısında eytkinimning həmmisini uning üstigə qüxürimən; baxtin ahıroqıqə ada kılımən!.<sup>13</sup> Qünki əzığə ayan bolovan kəbihlik tüpəylidin Mən uningoja, sening jəmətingdin mənggülük həküm qıqarmakımınə, dəp eytənmən: qünki u oquşırınıniplaslığını bilip turup ularni tosmidi.<sup>14</sup> Uning üçün Əlining jəmətidikilərgə əsəm kıləjanmənki, Əlining jəmətidikilərnininqəbihlikli məyli kurbanlıq bilən bolsun, məyli hədiyə bilən bolsun kafarət kılınmay, əbədgıqə kəqürüm kılınmaydu, dedi.

<sup>15</sup> Samuil etisi tang atkuqə yetip, andin Pərvərdigarning eyining iixiklirini aqtı. Əmma Samuil wəhiyilik kərünüxni ələgə eytixtin korktı.<sup>16</sup> Lekin Əli Samuilni qağırip: — I Samuil oqlum, dedi. U: — Mana mən, dəp jawab bərdi.<sup>17</sup> U: — U sanga nemə söz kıldı? Səndin etünəy, uni məndin yoxurmiojin. Əger Uning sanga eytkanlırinin birini manga eytmay kəysəng, Huda deginini sening bexingoja qüxürsun wə uningdin artuk qüxürsun! — dedi.<sup>18</sup> Xuning bilən Samuil uningoja həqnemini kəldurmaya həmmini dəp bərdi. Əli: — Mana, U Pərvərdigardur; U nemini layık tapsa, xuni kilsun, dedi.

<sup>19</sup> Samuil esüb qong boluwatattı wə Pərvərdigar uning bilən billə bolup, uning eytkan bexarətlik sezliridin həqkaysisini yerdə kəldurmayıttı.<sup>20</sup> Xuning bilən pütkül Israil Dandin tar tip Bəər-Xebəqıqə Samuilning Pərvərdigarning pəyoqəmbiri kilip tikləngənlükini bilip yətti.<sup>21</sup> Xu wakitta Pərvərdigar Xiloğda Əzini yənə ayan kıldı. Qünki Pərvərdigar Xiloğda Əz sez-kalami arkılık Samuiloja Əzini ayan kıldı; wə Samuil Uning sözünü pütkül Israileşə yətküzdi.

### Pərvərdigarning əhdə sandukı Filistilərning əkolija qüxicidü

**4**<sup>1</sup> U wakitta Israil Filistilərlər bilən jəng kılıqlı qıçıp əbən-əzərgə yekin jayda bargah-qedirlarnı tiki. Filistilərlər bolsa Afək degən jayda bargah-qedirlarnı tiki.<sup>2</sup> Filistilərlər Israillər bilən sokuxkili səp tiziq turdi. Jəng kengəygəndə Israil Filistilərlər aldida tarmar boldı; Filistilərlər ularning jəng səpliridin tet mingqa adəmnı əltürdi.<sup>3</sup> Halayık bargahka yenip kəlgəndə, Israilning aksakalları: — Nemixkə Pərvərdigar bugün bizni Filistilərlər təripidin tarmar kıldurdı? Biz Xiloğdin Pərvərdigarning əhdə sandukını kəsimizə elip keləyli; u arımızda bolsa, bizni dükminimizning əkolidin kütkuzidü, dedi.

<sup>4</sup> Xu gəptin keyin halayık Xiloğha adəm mangdurup, xu yərdin kerublarning otturısında olturoqan samawi қoxunlarning Sərdari Pərvərdigarning əhdə sandukını elip kətürüp kıldı. Xuningdək Əlining ikki oqlu Hofniy bilən Finihasmu Hudanıng əhdə sandukı bilən billə kıldı..

<sup>5</sup> Wə xundak boldiki, Pərvərdigarning əhdə sandukı ləxkərgahka elip kelingəndə pütkül Israil yərni təwərətküdək küqlük bir qukan kətürüxti.

<sup>6</sup> Filistilərlər küqlük təntənə awazını anglap: — İbraniylarning ləxkərgahidin anglojanı bu küqlük qukan nema wəjidiq qıqəndü, dəp eytixti. Arğınlı ular Pərvərdigarning əhdə sandukınını ularning ləxkərgahıqə kəltürülginini bilip yətti.<sup>7</sup> Xuning bilən Filistilərlər körkup: — İləhələr ularning ləxkərgahıqə kəptü, əhalimizə way! Mundak ix bu waqıtkıqə həq bolovan

<sup>3:11</sup> 2Pad. 21:12; Yər. 19:3.

<sup>3:12</sup> 1Sam. 2:31.

<sup>3:13</sup> «Mən uningoja, sening jəmətingdin mənggülük həküm qıqarmakımınə, dəp eytənmən» — yaki «Mən uningoja, sening jəmətingdin mənggülük həküm qıqarmakımınə, dəp eytən». «qünki u oquşırınıniplaslığını bilip turup ularni tosmidi» — yaki «qünki u oquşırının Hudanı kərəjənlilikini bilip turup ularni tosmidi».

<sup>3:20</sup> «Dandin tar tip Bəər-Xebəqıqə» — «Dan» Israilning ximaliyi qetidi, «Bəər-Xebə» uning jənubiyy qetidi idı.

<sup>3:21</sup> «Samuil Uning sözünü pütkül Israileşə yətküzdi» — yaki «Samuil eytən bu söz pütkül Israilda yüz bərdi».

<sup>4:4</sup> «kerublarning otturısında olturoqan samawi қoxunlarning Sərdari Pərvərdigar» — «kerublar» pərixtılarning xəklidə bolup, əhdə sandukınını ikki təripidə turatti. «Mis.» 25:17-22ni kərüng. Huda «kerublarning otturısında, əhdə sandukınını üstidə həzurumı olturozumımnən, dəp wədə kıləjanıdi.

<sup>4:4</sup> 2Sam. 6:2; Zəb. 80:1; 99:1

## « Samuil «1» »

əməs, deyixti.<sup>8</sup> Halimizoja way! Bizni bu կudratlik ilahlarning қolidin kim կutkuzidu? Mana bayawanda misirliklarni türlik bala-wabalar bilən uroqan ilahlar dəl xulardur!<sup>9</sup> I Filistiyłar, əzirlinglarni jəsur kərsitip ərkəktək turunglar. Bolmisa, ibraniylar bizgə կul boloqandək biz ularoja կul bolimiz; ərkəktək bolup jəng կilinglar! — dedi.

<sup>10</sup> Xuning bilən Filistiyłar Israillar bilən jəng kıldı. Israil tarmar կilinip, hərbiri tərəp-tərəpkə əz qedirige bədər կaqtı. Jəngdə kattik կiroqinqılık bolup, Israildin ottuz ming piyadə əskər elttürüldi.<sup>11</sup> Pərvərdigarning əhdə sandukı olja bolup kətti wə əlining ikki oqlı Hofniy bilən Finihasmu elttürüldi.

<sup>12</sup> Xu künı bir Binyaminlik jəng məydanidin կeqip kiyim-keqəkliri yirtik, üstibexi topa-qang һalda Xilohqa yürüüp kəldi.<sup>13</sup> U yetip kəlgəndə, mana əli yolning qetidə əz orundukida olturup takiti-tak bolup kütüwatatti; uning kengli Pərvərdigarning əhdə sandukining ojemidə pərixtan idi. U kixi հəwərnı yətküzgili xəhərga kirgəndə, püküll xəhər pəryad-quşan kətürdü.<sup>14</sup> Əli pəryad sadasını anglap: — Bu zadi nemə warang-qurung? dəp soridi. U kixi aldirap kelip əlīgə հəwər bərdi<sup>15</sup> (Əli tokşan səkkiz yaxka kirğən, kezliyi kətip կalojan bolup, kermayıtti).<sup>16</sup> U kixi əlīgə: — Mən jəngdin կaytip kəlgən kiximən, bugün jəng məydanidin կeqip kəldim, dedi. Əli: — I oqlum, nemə ix yüz bərdi? — dəp soridi.<sup>17</sup> Həwərqi jawab berip: — Israil Filistiyłerning aldidin bədər կaqtı. Həlk arisida kattik կiroqinqılık boldi! Sening ikki oqlung, Hofniy bilən Finihasmu eldi һəmdə Hudanıng əhdə sandukumu olja bolup kətti, dedi.<sup>18</sup> Wə xundak boldiki, հəwərqi Hudanıng əhdə sandukını tilənə aloğanda, əli dərwazining yenidiki orunduktin kəynigə yikilip qüxüp, boynı sunup əldi; qünki u կerip, bədinimə eçirlixic kətkənidi. U kırık yil Israilning hakimi boloqanidi.

<sup>19</sup> Uning kelini, yəni Finihasning ayali һamilidar bolup tuqoxka az կalojanidi. U Hudanıng əhdə sandukining olja bolup kətkənlikı wə kiyinatısı bilən eriningmu əlgənlik həwirini anglioşanda, birdinla kattik tolojak tutup, püküllüp balını tuoqdi.<sup>20</sup> U ələy dəp կalojanda, qərisidə turojan ayallar: — Կorkmiojin, sən ooul bala tuoqdung, dedi. Lekin u buningə jawabmu bərmidi һəm kəngül bəlmidi.<sup>21</sup> U: «Xan-xərəp Israildin kətti» dəp balıqə «İhabod» dəp isim կoydi; qünki Hudanıng əhdə sandukı olja bolup kətkən һəm kiyinatısı bilən erimu əlgənidi.<sup>22</sup> U yənə: — Xan-xərəp Israildin kətti; qünki Hudanıng əhdə sandukı olja bolup kətti! — dedi.

<sup>5</sup><sup>1</sup> Filistiyłar Hudanıng əhdə sandukını olja elip, uni əbən-əzərdin elip Axdodkə bardi.<sup>2</sup> U yərdə Filistiyłar Hudanıng əhdə sandukını elip Dagon buthanisioja əkirip, Dagon degən butning yeniçə կoydi.<sup>3</sup> Axdoddikilər ətisi səhər kopup kəlsə, mana Dagon buti Pərvərdigarning əhdə sandukining aldida yikilojniqə düm yatatti. Xunga ular Dagon butni elip yənə əz ornında turoquzup կoydi.<sup>4</sup> Lekin ətisi səhər kopup kəlsə, mana, Dagon Pərvərdigarning əhdə sandukining aldida yikilojniqə düm yatatti; Dagonning bexi һəm kolliri bosuqıda qekilojanidi; Dagonning pəkət beliksiman teni կalojanidi.<sup>5</sup> Xunga bügüngə կədər Axdodta ya Dagonning kahinləri bolsun ya Dagonning buthanisioja kirgüqilər bolsun, Dagonning bosuqisioja dəssiməydu.

<sup>4:9</sup> Hak. 13:1.

<sup>4:11</sup> 1Sam. 2:34; Zəb. 78:59-61

<sup>4:12</sup> Yə. 7:6.

<sup>4:15</sup> 1Sam. 3:2

<sup>4:18</sup> «U kırık yil Israilning hakimi boloqanidi» — «hakim»larning yetəkqi һəm sorakqi rolini qüxinix üçün Təwrattiki «Batur Həkimlər»ni kərüng.

<sup>4:21</sup> «U: «Xan-xərəp Israildin kətti» dəp balıqə «İhabod» dəp isim կoydi» — «İhabod» bəlkim «Xan-xərəp kəni?» yaki «Xan-xərəp kətti» deyənni bildiridu.

<sup>5:4</sup> «Dagon Pərvərdigarning əhdə sandukining aldida yikilojniqə düm yatatti» — «Dagon» degən butta adəmning bexi wə belikning teni bar idi.

<sup>6</sup> Andin Pərvərdigarning koli Axdoddikilərning üstigə kattık qüxüp, ularni wəyran kılıp, Ax-dod bilən ətrapidikilərni hürrək kesili bilən urdi. <sup>7</sup> Axdoddikilər bularını kərəp: — Israilning Hudasining əhdə sandukı bizlərdə turmisin! Qünki uning koli bizni wə ilahımız Dagonni kattık besiwaldi, deyixti. <sup>8</sup> Xuning bilən ular adəm mangdurup Filistiyılerning həmmə ojajılırını qakırtıp jəm kılıp uların: — Israilning Hudasining əhdə sandukını kəndak bir tərəp kılımımız? dəp soridi. Ular: — Israilning Hudasining əhdə sandukı Gatkə qət yol bilən yetkəlsun, dəp jawab berixti. Xuning bilən ular Israilning Hudasining əhdə sandukını u yərgə qət yol bilən yetkidi. <sup>9</sup> Wə xundak boldiki, ular uni qət yol bilən yetkigəndin keyin Pərvərdigarning koli u xəhərgə qüxüp kixilərni kattık sarasimiga qüxürdi. U kiqiklərdin tartip qonglaroqıqə xəhərdikilərni urdi, ular hürrək kesiliğə griptar boldi. <sup>10</sup> Xuning bilən ular Hudanıng əhdə sandukını əkronoqa əwatti. Lekin Hudanıng əhdə sandukı əkronoqa yetip kəlgəndə, əkrondikilər paryad kılıp: — Biz bilən həlkimizni eltürük üçün ular Israilning Hudasining əhdə sandukını bizgə yetkidi! — dedi. <sup>11</sup> Ular adəm mangdurup Filistiyılerning ojajılırını kiqkartıp jəm kılıp ularoq: — Biz bilən həlkimizni eltürməsliki üçün Israilning Hudasining əhdə sandukını bu yerdin eż jayioğa kotküzunglər, dedi; qünki kattık wəhümə xəhərnii başkanidi; Hudanıng koli ularning üstigə tolimu eoır qüxkənidir. <sup>12</sup> Əlmigən adəmlər bolsa hürrək kesili bilən urulup, xəhərning pəryadi asmanıqə kətürüldi.

### Filistiyılər əhdə sandukını kəyturup əwətidü

<sup>6</sup> <sup>1</sup> Pərvərdigarning əhdə sandukı Filistiyılerning yurtida yəttə ay turdi. <sup>2</sup> Filistiyılər kahinlər bilən palqları qakırip ularoq: — Pərvərdigarning əhdə sandukını kəndak kılımımız? Uni kəndak kılıp eż jayioğa əwətələymiz? Yol kərsitinglər, dedi. <sup>3</sup> Ular: — Əgər Israilning Hudasining əhdə sandukunu kəyturup əwətsənglər, kuruq əwətmənglər, heq bolmioqanda uning bilən bir «itaətsizlik kurbanlılığı»ni birgə əwətixinglər zərürdür, dedi. Xundak kılıqanda xipa tapisilər, xundakla Uning kəlini nemə üçün silərdin ayrılmiojanlığını bilisilər, dedi. <sup>4</sup> Ular: — Biz nemini itaətsizlik kurbanlılığı kılıp əwətimiz? — dəp soridi. Ular: — Filistiyılerning ojajılırının sani bəx; xunga bəx altun hürrək wə bəx altun qaxqan yasap əwətinglər; qünki silərgə wə qojanglaroqə ohxaxla bala-ķaza qüxti. <sup>5</sup> Hürrəkliringlərning xəklini wə zemininglərni wəyran kılıdioqan qaxqanlarning xəklini nəkix kılıp yasap, Israilinoğlu xan-xərap kəltürünglər. Xuning bilən u bəlkim silərning, ilahlırimizning wə zemininglərning üstini başkan kəlini yeniklitərmikin: — <sup>6</sup> Misirliklər bilən Pirəwn eż kəngüllərini kattık kılıqandək silərəmə nemixka eż kənglünglərni kattık kılısilər? U misirliklərə zor kattık kolluk kərsətkəndin keyin, ular Israillərni koyup bərmidimə, ular xuning bilən kaytip kəlmidimə? <sup>7</sup> Əmdi yengi bir hərwa yasap, tehi boyunturukça kəndürülməgen mozaylıq ikki inəknii hərviyoğlu qoxungalar; uların mozaylırını ayrip, eydə elip kelinglər; <sup>8</sup> andin Pərvərdigarning əhdə sandukunu ketürüp hərviyoğlu selinglər; wə uningoğlu əwətidoqan itaətsizlik kurbanlılığı kılıdioqan altın buyumları bir kapka selip sandukka yandap koyunqlar wə sandukunu xu peti mangdurungalar; <sup>9</sup> andin kərap turunglar. Əgər hərwa Israil qərisidiki yol bilən Bəyt-Xəməxkə mangsa, bizgə kəlgən xu qong bala-ķazanı qüxürgüqinə ezi Pərvərdigar bolidu. Undak bolmisa, bizni urojan Uning koli əməs, bəlki bizgə qüxkən tasadipiliş bolidu, halas, deyixti.

<sup>10</sup> Xuning bilən Filistiyılər xundak kıldı. Ular Mozaylıq ikki inəknii hərviyoğlu qoxup, mozaylırını eydə solap koyup, <sup>11</sup> Pərvərdigarning əhdə sandukunu hərviyoğlu selip, altın qaxqan wə kuyuma

<sup>5:6</sup> «hürrək kesili» — yaki «əsmilər» yaki «bowasır kesili».

<sup>5:6</sup> Zəb. 78:60-66.

<sup>5:8</sup> «Gatkə qət yol bilən yetkəlsun» — bəlkim baxka xəhər-kəntlərdin etküzməslik üçün.

<sup>6:6</sup> Mis. 12:31.

hürrəklər qaqılanqan kapni uningoja yandap koydi.<sup>12</sup> Inəklər Bəyt-Xəməxkə baridiojan yol bilən udul yürüp kətti. Ular ketürulgən yol bilən mangojaq mərəyti, ya ong tərəpkə ya sol tərəpkə keyip kətmidi. Filistylərning ojoliliri ularning arkisidin Bəyt-Xəməxning qebrisinqiçə bardı.<sup>13</sup> Bəyt-Xəməxtikilər jilojida buğday oruwattati, ular baxlirini kətürüp əhdə sandukını kerüp hux boluxti.<sup>14</sup> Hərwa Bəyt-Xəməxlik Yəxuaning etizlikiqə kelip, u yərdiki bir qong taxning yenida tohtap kəldi. Ular hərwini qekip, ikki inəkni Pərvərdigaroja atap kəydürmə kurbanlıq kıldı.<sup>15</sup> Lawiyalar Pərvərdigarning əhdə sandukı bilən altun buyumlar bar kapni qüsürüp qong taxning üstigə koydi. Xu künə Bəyt-Xəməxtikilər Pərvərdigaroja kəydürmə kurbanlıqlar wə baxka kurbanlıqlarını kıldı.<sup>16</sup> Filistylərning bəx oqjisisi bularni kerüp xu künə əkronoja kaytip kətti.<sup>17</sup> Filistylərning Pərvərdigaroja itaətsizlik kurbanlıqi kılıp bərgən altun hürriki: — Axdod üçün bir, Gaza üçün bir, Axkelon üçün bir, Gat üçün bir wə əkron üçün bir idi.<sup>18</sup> Altun qaxqanlarning sani bolsa Filistylərning bəx oqjisioja təwə barlıq xəhərnинг sani bilən barawər idi. Bu xəhərlər sepillik xəhərlər wə ularoja karaxlık səhra-kəntlərini, xundakla ular Pərvərdigarning əhdə sandukını koyojan qong qimənzarоjıqə həmmə jayni eż iqigə alatti. Bu qimənzar hazırlımı Bəyt-Xəməxlik Yəxuaning etizlikidə bar.

<sup>19</sup> Əmma Bəyt-Xəməxtikilər eż məyliqə əhdə sandukining iqigə ķariojini üçün Pərvərdigar ulardin yətmix adəmni, jümlidin qonglardın əllikni urdi. Pərvərdigar həlkni mundak kattik uroqanlıq üçün pütün həlk matəm tutti.<sup>20</sup> Bəyt-Xəməxtikilər: — Bu mukəddəs Huda Pərvərdigarning aldida kim əra turalaydu? Əhdə sandukı bizning bu yərdin kimning kəxiqə apirlili kerək? — dedi.<sup>21</sup> Andin ular Kiriat-Yearimdikilərgə əlqılerni əwitiq: — Filistylər Pərvərdigarning əhdə sandukını kayturup bərdi. Bu yərgə kelip uni əzünglaroja elip ketinglar, dedi.

### Israillar Filistylər bilən yənə sokuxidu

**7**<sup>1</sup> Xuning bilən Kiriat-Yearimdiki adəmlər kelip Pərvərdigarning əhdə sandukını elip qikip, dəngning üstidiki Abinadabning əyidə koydi wə uning oqlı Əliazarnı əhdə sandukioqa karaxkə Pərvərdigaroja atap bekitti.<sup>2</sup> Əhdə sandukı Kiriat-Yearimda koyulqalandın tartip uzun wakit, yəni yigirmə yil etti. Israilning pütkül jəməti Pərvərdigarnı seçindı.

<sup>3</sup> Wə Samuil Israilning pütkül jəmətiga: — Əgar pütün kəlblinglar bilən Pərvərdigarning yəniqə kaytip, yatlarning ilahlıları bilən Axtarotlarnı eż aranglardın yokitip, kenglünglarnı Pərvərdigaroja baqlap, has Uning ibaditidila bolsanglar U silərni Filistylərning қolidin kutkuzidu, dedi.<sup>4</sup> Xuning bilən Israil Baallar bilən Axtarotlarnı taxlap has Pərvərdigarning ibaditidila boldi.

**6:14** «Hərwa Bəyt-Xəməxlik Yəxuaning etizlikiqə kelip, u yərdiki bir qong taxning yenida tohtap kəldi» — demisəkmu, Bəyt-Xəməxtikilər Israillar idi, Bəyt-Xəməx Israil bilən Filistiyə otturisidiki qegra idi.

**6:15** «Bəyt-Xəməxtikilər Pərvərdigaroja kəydürmə kurbanlıklar wə baxka kurbanlıqlarını kıldı» — «baxka kurbanlıqlar» bəlkim «taxəkkür kurbanlıkları»nı kərsitudu. Undak kurbanlıqlarını yeyixkə boludu.

**6:18** «Bu xəhərlər sepillik xəhərlər wə ularoja karaxlık səhra-kəntlərini, xundakla ular Pərvərdigarning əhdə sandukunu koyojan qong qimənzarоjıqə həmmə jayni eż iqigə alatti. Bu qimənzar hazırlımı Bəyt-Xəməxlik Yəxuaning etizlikidə turmaqtı». Yənə baxka tərjimiləri uqrıxi mumkin.

**6:19** «...yətmix adəmni, jümlidin qonglardın əllikni urdi» — buning baxka birhil tərjimisi: «...bəx tūmən yətmix adəmni urdi». Az bir kisim kona keçqürmilərdimən pəkət «yətmix adəm» dəp hatırıləngən.

**7:1** 2Sam. 6:4.

**7:3** «Axtarotlar» — yaki «Axərahıllar» — alahıda dərəhlər bilən munasiwətlik ayal butlarnı kərsitudu; dərəhlər bəlkim ayal but xəklidə oyulqan yaki nəkixləngən boluxi mumkin idi.

**7:3** Kan. 6:13; 10:20; Mat. 4:10; Luğa 4:8

## « Samuil «1» »

<sup>5</sup> Andin Samuil: — Pütkül Israilni Mizpah xəhirigə jəm kilsanglar, mən silər üçün Pərvərdigarning aldida dua kılay, dedi. <sup>6</sup> Əmdi ular Mizpahqa jəm bolup, u yərdə su tartip uni Pərvərdigar aldioqa kuydu wə u küni roza tutup: — Biz Pərvərdigarning aldida gunah sadir kıldıq, dedi. Xuning bilən Samuil Mizpahta Israillarning ərz-dəwalılırı üstidin həküm qıqardı.

<sup>7</sup> Filistiyılər Israillarning Mizpaħda jəm bołojinini anglidi; Filistiyılerning oqojiliri Israil bilən jəng kılıqli qıktı. Israillar buni anglap Filistiyılərdin korktı. <sup>8</sup> Israillar Samuiloja: — Biz üçün Pərvərdigar Hudayimiz bizni Filistiyılerning kolidin kutkuzuxi üçün uningoqa nida kilixitin tohtimiqin, dedi. <sup>9</sup> Samuil anisini emiwatqan bir kozini elip toluk bir keydürmə կurbanlıq kılıp Pərvərdigaroqa sundı; Samuil Israilning həkkidə Pərvərdigaroqa pəryad ketürdü; Pərvərdigar duasını anglidi. <sup>10</sup> Samuil keydürmə կurbanlıq kiliwatqanda Filistiyılər Israil bilən sokuxkili yekinlap kəldi. Lekin Pərvərdigar xu küni Filistiyılerning üstiga qattık güldürmama güldürli tip ularnı alakəzadə kiliwətti; xuning bilən ular Israil aldida tarmar boldı. <sup>11</sup> Israillar Mizpaħtin qıkip ularnı Bəyt-Karning tūwigiqə қooqlap kirdi.

<sup>12</sup> U wakıttı Samuil bir taxni elip, uni Mizpah bilən xənning otturisida tikləp: — «Pərvərdigar bizgə hazırlıqqa yardım beriwaitidu» — dəp uni Əbən-Əzər dəp atidi.

<sup>13</sup> Xuning bilən Filistiyılər besikip Israilning zeminiqa yənə tajawuz kilmidi; Samuil həkim bołoqan barlık künlərdə Pərvərdigarning koli Filistiyılerning üstiga karxi boldı; <sup>14</sup> xundak kılıp Əkrondın tartip Gatkıqa Filistiyılər Israildin eliwalqan xəhərlərning həmmisi Israiloqa yandurıldı; xəhərlərgə təwə zeminlarnimu Israil Filistiyılerning kolidin yandurup aldı. Buningdin baxka Israil bilən Amoriylar otturisida tinqlik boldı.

<sup>15</sup> Samuil bolsa pütün əmriddə Israilni soridi. <sup>16</sup> Hər yili u Bəyt-Əl, Gilgal wə Mizpahlarnı aylinip, muxu yərlərdə Israil üstidin həküm yürgüzətti. <sup>17</sup> Andin u Ramahqa yenip barattı; qunki uning əyi xu yərdə idi həm u u yərdimü Israil üstidin həküm yürgüzətti. U u yərdimü Pərvərdigaroja bir kurbangah yaslıqanıdi.

**8** <sup>1</sup>Xundak boldiki, Samuil kəriqanda oqullurunu Israiloqa həkim kılıp koydı. <sup>2</sup> Uning tunjisining ismi Yoel bolup, ikkinqisinin ismi Abiyah idi. Bular Bəər-Xebada həkimlik kıldı. <sup>3</sup> Lekin oqullurunun yollırıda yürməyətti, bəlkı mənpəətni kəzləp ezip, parılnarı yəp, hək-nahəkni astin-üstün kıldı.

<sup>4</sup> U wakıttı Israilning həmmə akşakallılıri Ramahda jəm bolup Samuilning kəxioja kelip <sup>5</sup> uningoqa: — Mana sən kəriding, oqulluring bolsa sening yolliringda yürməydi. Barlık əllərdə bołoqandək üstimizgə həküm süridiojan bir padixaħ bekitkin, dedi.

<sup>6</sup> Ularning «Üstimizgə həküm süridiojan bir padixaħ bekitkin» deñini Samuilning kəngligə eojir kəldi. Samuil Pərvərdigaroja dua kiliwidi, <sup>7</sup> Pərvərdigar Samuiloja jawabən: — Həlk sanga hərnemə eytsa ularoqa kulaq salqın; qunki ular seni əməs, bəlkı «Üstimizgə padixaħ bolmisun» dəp Meni taxlıdi. <sup>8</sup> Mən ularnı Misirdin qıqarojan kündin tartip bugünkü küngiqliq ular xundak ixlarnı kılıp, Meni taxlap baxka ilahlaroqa ibadət kılıp kelən. Əmdi ular sanga həm xundak kılıdu. <sup>9</sup> Xuning üçün ularning seziqə unioqın. Lekin ularnı qattık agaħlandurup kəlgüsüidə

<sup>7:6</sup> «...Samuil ... Israil həlkining ərz-dəwalırınını üstidin həküm qıqardı» — Samuil pəyojəmbər Israil üstiga həküm sürgən «batır häkimlər» yaki «kutkuzoquqi baturlar»nın əng ahirkisi idi.

<sup>7:10</sup> Yə. 10:10.

<sup>7:12</sup> «Samuil bir taxni elip... Pərvərdigar bizgə hazırlıqqa yardım beriwaitidu» — dəp uni Əbən-Əzər dəp atidi» — «əbən-Əzər» değənning mənisi: «yərdəm texi».

<sup>7:12</sup> 1Sam. 4:1.

<sup>7:17</sup> 1Sam. 8:4.

<sup>8:3</sup> Mis. 18:21; Kan. 16:19.

<sup>8:5</sup> Hox. 13:10; Ros. 13:21.

<sup>8:6</sup> 1Sam. 12:17.

ularning üstidə səltənət kılıdiojan padixahning ularni қandaq baxkurdiojanlığını bildürgin, dedi.

<sup>10</sup> Samuil əzidin bir padixah soriojan həlkə, Pərwərdigarning eytkinining həmmisini dəp bərdi.

<sup>11</sup> U: — Üstünglarda səltənət kılıdiojan padixahning tutidiojan yoli mundak bolidu: — U oçqulliringlarnı eż ixioja köyup, jəng hərwilirini həydəxkə, atlıq əskərliri boluxka salidu; ular uning hərwilirining aldida yügürudu; <sup>12</sup> ularni ezi üçün ming bexi wə əllik bexi boluxka, yerini həydəxkə, həsulunu oruxka, jəng koralliri bilən hərwa əswablirini yasaxka salidu. <sup>13</sup> Kızliringlarnı etir yasaxka, tamaq etixkə wə nan yekixkə salidu. <sup>14</sup> Əng esil zeminliringlar, üzümzarliringlar bilən zəytunlukliringlarnı tartiwelip eż hizmətkarlıriqa beridu. <sup>15</sup> U urukunglardın, üzümzarliringlarning həsulidin ondin bir ülüxini əzinin qojıdarları wə hizmətkarlıriqa bəlüp beridu. <sup>16</sup> U külliringlar, dedəkliringlar, əng kelixkən yigitliringlarnı wə exəkliringlarnı eż ixioja salidu. <sup>17</sup> U koyliringlardın ondin bir ülüxini alidu; silər uning kül-hizmətkarlıri bolisilər. <sup>18</sup> Silər u kündə eżünglaroja talliojan padixah tüpəylidin pəryad ketürisilər; lekin Pərwərdigar u künidə silərgə kulak salmaydu, dedi.

<sup>19</sup> Həlkə bolsa Samuilning sezikə kulak salmay: — Yak, bəlkı üstimizgə səltənət kılıdiojan bir padixah bolsun, dedi. <sup>20</sup> — Xundak kılıp biz baxka hərbir əllərgə ohxax bolımız; bizning padixahımız üstimizdən həküm qıkırıp, bizni baxlaydu wə biz üçün jəng kılıdu, dedi.

<sup>21</sup> Samuil həlkəning həmmə səzlərini anglap, ularni Pərwərdigaroqa yətküzdi. <sup>22</sup> Pərwərdigar əmdi Samuiloqa: — Sən ularning sezikə kulak selip, ularoja bir padixah bekitkin, dedi. Samuil Israillaroqa: — Hərbiringlar eż xəhiringlaroja käytinglar, dedi.

### Saul Samuilning kəxiyoja kelidi

<sup>9</sup> <sup>1</sup>Binyamin kəbilisidin Kix atlıq bir kixi bar idi. U Abiəlning oğlu, Abiəl Zerorning oğlu, <sup>2</sup>Zeror Bikoratning oğlu, Bikorat Afianing oğlu idi; Afiya bolsa Binyaminlik idi. U ezi batur wə dələtmən kixi idi. <sup>2</sup>Kixning Saul isimlik, esil wə huxhuy bir oğlu bar idi. Israillar arısında uningdin qiraylıq adəm yok idi; u xundak egiz boyluq ər idiki, həlkəning hərkəndik uning mürüsigimu kəlməytti.

<sup>3</sup>Saulning atisi kixning exaklıri yitip kətkənidi. Buning bilən Kix oğlu Sauloqa: — Sən hizmətkarlardın birini eżüng bilən billə elip, exəklərni tepip kəlgin, dedi. <sup>4</sup>Ular berip əfraim edirlükidin etüp, Xalixaq zeminini kezip, ularni izdəp tapalmıdı; ular Xaalim zeminidinmə etti, exəklər u yərdimə yok idi. Andin Binyamin zeminini kezip etti, ularni yənə tapalmıdı. <sup>5</sup>Ular Zuf zeminiyoja yətkəndə Saul ezi bilən kələgn hizmətkarioqa: — Bola, eygə yanayı; bolmisa atam exəklərdin ənsirməy, əksiqə bizning öjemimizni yəp ketərmiki, dedi.

<sup>6</sup>Lekin u uningoja: — Mana, bu xəhərdə Hudanıñ bir adımı bar. U məhtərəm bir adəm, hər nəmə desə əməlgə axmay kalmaydu. Əmdi u yərgə barayı; u bizgə baridiyojan yolımızni kərsitip koyarmikin, dedi.

<sup>7</sup>Xunga Saul hizmətkarioqa: — Lekin uning yenioja barsaq u kixığa nemə berimiz? Qünki hur-junlirimizda nan tütəp կaldı, կolimizda Hudanıñ adimigə bərgüdək sowoqıtımız yok. Yenimizda yənə nemə bar? — dedi.

<sup>8</sup>Hizmətkar Sauloqa jawab berip: — Mana qolumda qarək xəkəl kümüx bar. Mangidiojan yoli-

<sup>8:15</sup> «urukunglar» — bəlkim axlıknıñ eżini kərsitixi mumkin. «əzinin qojıdarları wə hizmətkarlıriqa ...» — yaki «əzinin aqıwatlırı wə hizmətkarlıriqa ...».

<sup>8:21</sup> «Samuil ... səzlərini anglap, ularni Pərwərdigaroqa yətküzdi» — ibraniy tilida «Samuil ... səzlərini anglap, ularni Pərwərdigarning külüklioja kätilap bərdi».

<sup>9:1</sup> 1Sam. 14:51.

## « Samuil «1» »

mizni dəp bərsun, Hudanıng adimigə xuni berəy, dedi <sup>9</sup> (burun Israilda bir adəm Hudadin yol sorımaqçı bolsa: — Kelinglar, aldin kərgüqining əxioqa barayı, dəyitti. Həzir «pəyəqəmbər» degənni etkən zamanda «aldin kərgüqi» dəyitti..)

<sup>10</sup> Saul hizmətkarioja: — Məslihəting yahxi boldi. Biz mangaylı, dedi. Xuning bilən ular Hudanıng adimi turojan xəhərgə bardı. <sup>11</sup> Ular xəhərgə qıkıdıcıyan yolda ketiwatqanda, su tartkılı qıkqan birnəqqə kizoja uqridi wə ulardin: — Aldin kərgüqi muxu yərdim? — dəp soridi.

<sup>12</sup> Ular jawab berip: — Xundak. Mana u aldinglarda turidu; tez beringlar, qünki halayıq bugün xəhərning yüksəri jayida ərbənlilik kilmək, xunga və bugün xəhərgə kirdi. <sup>13</sup> U ərbənlilikten yeyixkə tehi yüksəri jayqa qıkımay turupla, silər uning bilən xəhərdə uqrixisilər. Həlkə və kəlməgüzə taam yeməydi, qünki u awwal ərbənlilikni bərikətləydi; andin qakırılojan mehmanlar taam oqa eoqız tegidi. Həzir qıkıngalar, qünki bu dəl uni tapkılı bolidıcıyan wakıt, dedi..

<sup>14</sup> Ular xəhərgə qıkıp xəhər mərkizigə kəlgəndə, mana Samuil yüksəri jayqa qıkıxka ularoqa karap keliwattı.

<sup>15</sup> Pərvərdigar Saul kelixtin bir kün ilgiri Samuiloja:

<sup>16</sup> — Ətə muxu wakitlarda Mən yeningə Binyamin zeminidin bir adəmni əwtimən. Sən uni Mening həlkim Israilning üstigə əmir boluxka məsih kılolin. U Mening həlkimni Filistilərning əkolidin kütküzidü. Qünki Mening həlkimning pəryədi Manga yətkini üçün ularoqa iltipat bilən karidim, — dedi.

<sup>17</sup> Samuil Saulni kərgəndə Pərvərdigar uningoja: — Mana, Mən sanga səz kılqan adəm muxudur. Bu adəm Mening həlkimning üstidə səltənət kılıdu, dəp izhər kıldı.

<sup>18</sup> Saul dərwazida turojan Samuilning əxioqa berip: Silidin soray, aldin kərgüqining əyi nədə, dəp soridi.

<sup>19</sup> Samuil Sauloja: — Aldin kərgüqi mən əzüm xu. Məndin awwal yüksəri jayqa qıkıqın. Bugün silər mən bilən taam yəysilər; ətə seni uzutup qıkıqanda, kənglüngidiki hərbir ixlarnı sanga dəp berəy, — dəp jawab bərdi. <sup>20</sup> Əmma üq kün burun yitip kətkən exəklərden bolsa, əndixə kilməqin; ular tepildi. Əmdi Israilning həmmə arzusı kimqə mayıl? Sanga wə atangning pütküll jəmətigə əməsmu? — dedi.

<sup>21</sup> Saul jawab berip: — Mən Israil əkbəriləri iqidiki əng kiçik əkbələ bolovan Binyamindin, jəmətimmu Binyamin əkbəlisi iqidiki əng kiçiki tursa? Nemə üçün bu sezlərni manga dəyla? — dedi.

<sup>22</sup> Samuil bolsa Saulni wə hizmətkarını baxlap, mehmanhana əyigə kirdi wə ularnı qakırılojanlarning arısında tərdə olturozdu. Ular ottuzqə adəm idi. <sup>23</sup> Samuil axpəzgə: — Mən saklap koyojin dəp, sanga tapxurojan həlikə taamni elip kəlgin, dedi.

<sup>24</sup> Xuning bilən axpəz saklap koyojan qong ajitiləşən kolni elip Saulning aldioja koydi. Samuil: — Mana, sanga saklap koyulojini xudur! Uni aldingoja elip yegin; qünki u mən həlkni qakırıjan qəoqimda atayın sanga atap elip koyojandın tartip bu bekitilgən wakıtkıqə saklandı, dedi. Xuning bilən u künü Saul bilən Samuil tamakta billə boldi. <sup>25</sup> Ular yüksəri jaydin qüxüp xəhərgə kirdi, Samuil eğzidə Saul bilən sezləxti. <sup>26</sup> Ətisi tang xəhərdə orundin turojanda Samuil Saulini eğzidin qakırıp: — Ornungdin tur, mən seni uzutup koyay, dedi. Saul orundin turdi wə ikkisi billə qıktı, — həm u Samuil bilən billə koqioja qıktı. <sup>27</sup> Ular xəhərning ayiojoqa ketiwatqanda, Samuil Sauloja: Hizmətkarə aldimizda mangəqə turojin, dəp buyruqojin, dedi. U xundak kıldı. Andin Samuil: — Sən turup tur, Pərvərdigarning səz-kalamini sanga yətküzəy, dedi.

<sup>9:8</sup> «Mana kolumda qarək xəkəl kümüx bar» — «xəkəl» eoqırılıq mikdəri, kümüx bəlkim 11.4 gram idi.

<sup>9:9</sup> Yar. 25:22.

<sup>9:13</sup> «...u awwal ərbənlilikni bərikətləydi» — «ərbənlilikni bərikətləx» muxu yərdə (1) təxəkkür eytix; (2) ərbənlilik kəbul kiliñojay dəp tiləxni bildürudu.

<sup>9:15</sup> 1Sam. 15:1.

**Samuil Saulni məsih kılıdu**

**10<sup>1</sup>** Samuil bir may komzikini elip uning bexioja təküp uni səyüp mundak dedi: — «Mana bu, Pərvərdigarning seni Əz mirasiqa əmir boluxka məsih kılıqını əməsmu?»

<sup>2</sup> Sən bugün məndin ayrılojandin keyin Binyamin zeminining qebrisidiki Zələzələ yetip barqiningda Rahiləning kəbrisining yenida sanga ikki kixi uqrayıdu; ular sanga: «Sən izdəp barqan exəklər tepildi, wə mana, atang exəklərdin oğəm kılmay, bəlkı silər üçün: Oqlumni qandaq kılıp taparmən, dəp ənsiriməktə» dəp eytidu. <sup>3</sup> Sən u yərdin mengip, Tabordiki dub dərihiga yətkəndə Pərvərdigarning aldiqə berix üçün Bayt-Əlgə qikip ketiwatkan üç kixiga uqraysən. Ulardin biri üç oqlak, biri üç nan wə yəna biri bir tulum xarabni kətürüp kelidi.

<sup>4</sup> — Ular sanga salam kılıp ikki nanni sunidu; sən bərginini kölliridin alojin. <sup>5</sup> Andin sən «Hudaqə atalojan Gibeah, xəhərigə barisən (u yərda Filistiyərlərning bir ləxkərgahı bar); sən xu xəhərgə kəlsəng qiltar, təmbur, nəy wə lirilarnı kətürüp yüksək jayidin qüxkən bir bələk pəyojəmbərlər sanga uqrayıdu. Ular bexarətlik səzlərni kılıdu». <sup>6</sup> Xuning bilən Pərvərdigarning Rohi sening wujudungoja qüxicidə, sən ular bilən birləiktə bexarətlik səzlərni kılısən wə yengi bir adam bolısən. <sup>7</sup> Muxu alamətlər sanga kəlgəndə, kolungdin nəma kəlsə xuni kılıqın. Qırkı Huda sən bilən billidur. <sup>8</sup> Andin məndin ilgiri Gilgalıqə qüçüp barisən. Mana, mən həm yeningoja qüçüp kəydürmə kurbanlıqlar sunux wə inak kurbanlıqlar klix üçün kelimən. Mən yeningoja berip, nəma kilixing kerəkkılıni ukturmiqoq, meni yəttə kün saklap turoqın».

<sup>9</sup> Wə xundak boldiki, u burulup Samuilden ayrılojanda Huda uningoja yengi bir kəlb ata kıldı; wə bu alamətlərning həmmisi axu künü əməldə kərsitildi.

<sup>10</sup> Ular Gibeahqə yetip kəlgəndə mana, bir bələk pəyojəmbərlər uningoja uqrıdi; Hudanıng Rohi uning wujudioja qüxti, buning bilən u ularning arisida bexarət kılıqını kərgəndə ular bir-birigə: — Kixning oqlıqə nəma boptu? Saulmu pəyojəmbərlərdin biri boldimu nemə? — deyixti. <sup>12</sup> Əmma yərlik bir adəm: — Bularning atılıri kimlər? — dedi. Xuning bilən: «Saulmu pəyojəmbərlərning birimidu?» dəyidiojan gəp pəyda boldı.

<sup>13</sup> Əmdi Saul bexarətlik səzlərni kılıp bolup, yüksək jayoja qikip kətti. <sup>14</sup> Saulning taqısı uningdin wə uning hizmətkaridin: — Nəgə berip kəldinglər? dəp soridi. U: — Exəklərni izdigili qıqtuk; lekin ularni tapalmay Samuilning kəxioja barduk, dedi.

<sup>15</sup> Saulning taqısı: — Samuilning silrgə nəmə deginini manga eytip bərginə, dedi.

<sup>16</sup> Saul taqisioja: — U jəzm bilən bizgə exəklər tepildi, dəp həwər bərdi, dedi. Lekin Samuilning padixahlıq ixi toqıruluk eytənə səzini uningoja dəp bərmidi.

**10:1** «manə bu, Pərvərdigarning seni əz mirasiqa əmir boluxka məsih kılıqını əməsmu?» — bəzi kona keçürmılardə Samuilning sezləri: «Parvardigar seni Əz həlki Israil üstüga həkümran kıldı. San Pərvərdigarning həlki üstügə saltanat kılısən wə ularni ətrapidiki dütənlərinə kolidin kütküzisən. Mana, xu ix Parvardigar seni Əz mirasiqa bax bolojili məsih kılıqan əməsmu?» buningə koxup deyili.

**10:1** Ros. 13:21.

**10:4** Hak. 18:15.

**10:5** «Hudaqə atalojan Gibeah xəhərigə barisən» — baxka bir hil tərjimi: «Hudanıng dəngiga barisən». İbraniy tilida: «Hudanıng Gibeahı» (Gibeah bir xəhər, mənisi «dəng», «edir»). «lirilarnı kətürüp yüksək jayidin qüxkən bir bələk pəyojəmbərlər» — yəki «lirilarnı kətürüp yüksək jayidin qıxıdojan bir bələk pəyojəmbərlər».

**10:5** 1Tar. 16:39; Qol. 11:25

**10:8** 1Sam. 13:8.

**10:10** 1Sam. 19:19.

**10:12** «Bularning , yəni pəyojəmbərlərning atılıri kimlər?» — muxu soal bəlkim pəyojəmbər bolux üçün aliyjanab yaki esilədə ailişidə tuqulux xərt əməs, degənni kərsitidi. «Saulmu pəyojəmbərlərning birimidu?» — muxu gəp bəlkim (1) məlum birsininq uluq bir ix kılalaydiojanlılıqıqə bolğan gumannı bildürdü; (2) uning öksiqə, Saul aslı «uluq ərbəb» bolmışımı, addiy adəm nemixə uluq ixni kılalmayıdikən, degən pikirni bildürdü. 12-ayattiki «yərlik adəm»ning soaliqə karlıqanda, biz ikinci pikiqə mayilmiz.

**10:12** Gal. 1:24; 1Sam. 19:25

## « Samuil «1» »

### Samuil həlkni agaḥlanduridu

<sup>17</sup> Samuil əmdi həlkni Pərvərdigarning aldioqa jəm bolunlar dəp, Mizpahka qakirdi. <sup>18</sup> U Israiloja: — Israilning Hudasi Pərvərdigar mundak dəydu: — «Mən sılər Israilni Misirdin qıkırıp misirliklarning қolidin azad қılıp, silərgə zulum қilojan həmmə padixahlıklarning қolidin kutkuzdum. <sup>19</sup> Lekin bugünkü kündə silərni bexinglar oq qüxkən barlık balayı'apətlərdin wə barlık muxəkkətlərdin kutkuzoquqi Hudayinglardin waz keqip uningoja: «Yak. Üstimizgə bir padixah bekitip bərgəysən» — dedinglar. Əmdi ezunglarnı қabilənglər boyiqə, jəmatinqər boyiqə Pərvərdigarning aldioqa hazır kilinglar» — dedi.

<sup>20</sup> Xuning bilən Samuil Israilning həmmə қabililirini aldioqa jəm kılıp, qək taxliwidi, qək Binyamin қəbilisigə qıktı. <sup>21</sup> U Binyamin қəbilisini jəmat-jəmatlıri boyiqə əz aldioqa kəltürüp qək taxliwidi, qək Matrining jəmatığa qıktı. Andin keyin yənə qək taxliwidi, Kixning oqlu Sauloja qıktı. Ular uni izdiwidı, əmma uni tapalmidi.

<sup>22</sup> Xunga ular Pərvərdigardin yənə: — U kixi bu yərgə keləmdü? — dəp soridi. Pərvərdigar jawabən: — Mana, u yük-taklarning arisoja yoxuruniwaldı, dedi. <sup>23</sup> Xunga ular yügürüp berip uni xu yərdin elip kəldi. U həlkning otturisida turoğanda halayığning boyi uning mürisigimu kəlmidi.

<sup>24</sup> Samuil barlık həlkə: — Əmdi Pərvərdigar tallıqan kixigə қaranglar! Dərwəkə barlık həlkning iqida uningoja yetidiojan birsi yoktur, dedi. Wə həlkning həmmisi: — Padixah yaxisun! — dəp towlaxtı.

<sup>25</sup> Samuil həlkə padixahlıq һökük-kanunlarını ukturdu wə uni oram yazma kılıp yezip qıkıp, Pərvərdigarning aldioqa қoydı. Andin Samuil həmmə həlkni, hərkəyisini əz eylirigə қayturdı.

<sup>26</sup> Saulmu həm Gibeahdiki əyigə қaytti; kəngülliri Huda təripidin təsirləndürülən bir türküm batur kixi uning bilən billə bardı. <sup>27</sup> Lekin birnəqqə rəzil kixi: — Bu kixi қandaqmu bizni kutkuzalisun? — dəp uni kəmsitip uningoja həq sowojat bərmidi; əmma u anglimaslikə saldı.

### Saul Yabəxtikilərgə yardıməgə baridu

**11** <sup>1</sup> Xu wakitta Ammoniy Nahax qıkıp Yabəx-Gileadni muhəsirigə aldı. Yabəxning həmmə adəmliri Nahaxka: — Əger biz bilən əhdə tüzsəng, sanga boysunımız, dedi.

<sup>2</sup> Lekin Ammoniy Nahax ularoja: — Pütkül Israiloja dəxnəm kılıx üçün hər biringlarning ong kəzini oyup andin silər bilən əhdə kılayı, dedi.

<sup>3</sup> Yabəxning akşakalları uningoja: — Bizgə yəttə kün məhlət bərgin; biz Israilning pütkül yurtioja əlqilərni mangdurup andin keyin bizni kutkuzidiojan adəm qıkmışa, əzimiz qıkıp sanga təslim bolımız, dedi.

<sup>4</sup> Əmdi əlqilər Saulning xəhiri Gibeahqa kelip muxu səzlərini həlkning կulikioja yətküzdü; həmmə həlk pəryad ketürüp yiçildi. <sup>5</sup> Wə mana, Saul etizlikidin qıkıp kalilarını həydəp keliwatatti, u: — Həlk nemə dəp yiçiləydi, dəp soridi. Ular Yabəxtin kəlgən kixilərning səzlərini uningoja dəp bərdi. <sup>6</sup> Saul bu səzlərni angliyanda Hudanıng Rohı uning üstiga kelip, uning əzəzipi қattık қozojaldı. <sup>7</sup> U bir jüp uynı qepip parqılap, parqılırını əlqilərning koli arkılıq püt-kül Israil zemini oja tarkıtıp: — Hər kim kelip Saul bilən Samuil oja əgəxmisə, ularning uyılırımı muxuning ojaxx kılınidu, dedi.

<sup>10:19</sup> 1Sam. 8:7; 1Sam. 8:19; 12:12.

<sup>10:20</sup> Yə. 7:14

<sup>10:23</sup> 1Sam. 9:2

<sup>10:26</sup> 1Sam. 13:2.

<sup>10:27</sup> «birnəqqə rəzil kixi» — ibranıy tilida: «Belialning (Xəytanning) birnəqqə balılırı».

<sup>10:27</sup> 1Sam. 11:12; 2Tər. 17:5.

<sup>11:1</sup> «Yabəx-Gilead» — demək, Gilead (rayonu)diki Yabəx.

## « Samuil «1» »

Xuning bilən Pərwərdigarning körkünqi həlkning üstigə qüxti; xundak boldiki, ular ittipaklixip bir adəmdək jöngə qıktı.<sup>8</sup> Saul ularni Bezək degən jayda sanıqanda Israillar üç yüz ming, Yəhūdaning adəmliri bolsa ottuz ming qıktı.<sup>9</sup> Ular kəlgən əlqilərgə: — Gileadtili Yabəxning adəmlirigə xundak eytinglarki, ətə kün qüx bolqanda nijat silərgə kelidu, dedi.

Əlqilər berip xuni Gileadtili Yabəxliklərə yətküzdi; ular intayın huxal boluxti.

<sup>10</sup> Xuning bilən Yabəxtikilər: — Ətə biz əxinglərə qıkıp təslim bolımız, silər bizni կանակ կılıxka layık kərsənglər, xundak կիլողlar, dedi.

<sup>11</sup> Ətisi xundak boldiki, Saul həlkni üç belək kıldı; ular keçət tətinqi jesəktə ləxkərgahqa kirip Ammoniyarnı kün qüx bolquqə urup kirdi. Tirik կալoğanlar bolsa xundak parakəndə boldiki, ulardin ikki adəmmu bir yərgə keləlmidi.

### Saul padixah klinidu

<sup>12</sup> Həlk əmdi Samuiloja: — Bizning üstimizgə Saul padixah bolmisun dəp eytənər kimi? Bu kixilərnə kəltürüp, ularni əltürəyli, dedi.

<sup>13</sup> Lekin Saul: — Bugün həqkim əltürülmisun. Qünki bugün Pərwərdigar Israiloja nusrət bərdi, dedi.

<sup>14</sup> Samuil həlkə: — Kəni, Gileadka berip u yərdə padixahlıknı yengibaxtin tikləyli, dəp eytti.

<sup>15</sup> Xuni dewidi, həmmə həlk Gileadka berip Gileadta Pərwərdigarning aldida Saulni padixah kıldı; ular u yərdə Pərwərdigarning aldida inaqlıq կurbanlıklılarını kəltürüd. Saul həm xuningdək barlıq Israile xu yərdə zor huxallıkkə qəmdi.

**12**<sup>1</sup> Samuil pütkül Israiloja: — Mana, mən silərning barlıq eytənər səzliringlərini anglap üstünglərə bir padixah koydum;<sup>2</sup> Mana əmdi padixah silərning aldinglarda yürməktə, mən bolsam əriplər bexim akardı; mana, menin oqullirimmu aranglarda turidu. Yaxlıqimdin tartip bu küngiçə silərning aldinglarda mengip kəldim.

<sup>3</sup> Mana bu yərdə turuptımən. Pərwərdigarning aldida wə uning məsih kılınojinining aldida manga ərzinqərələr bolsa dəweringlər; kimning uyini tartıwaldım? Kimning exikini tartıwaldım? Kimning həkkini yedim? Kimgə zulum kıldı? Yaki mən kəzəmnə kor kılıx üçün kimdin para aldim? Xundak bolsa dənglər, wə man uni silərgə teləp beriman, dedi.

<sup>4</sup> Ular jawab berip: — Sən bizning həqkimizni yemiding, həqkimə zulum kilmidin wə həq kixinin kəlidin birər nərsinimə eliwalımidin, dedi.

<sup>5</sup> U ularoja: — Məndə həq həkkinqərələr kəlməqanlılığı Pərwərdigar silərgə guvah bolup wə uning məsih kılıjını həm bugün guvahqı bolsun, dewidi, ular: — U guvahetur, dedi.

<sup>6</sup> Samuil həlkə mundak dedi: «Musa bilən Hərunni tikləp ata-bowiliringləri Misir zeminidin qılqaroqı bolsa Pərwərdigardur.<sup>7</sup> Əmdi ornunglardın turunglar, mən Pərwərdigarning aldida Pərwərdigarning silərgə wə ata-bowiliringlərə yürgütən həkkaniyə əməllirini silərning aldinglərə koyuxkə səz kılıy.

<sup>8</sup> Yakup Misiroja kırğındın keyin ata-bowiliringlər Pərwərdigaroja pəryad kılıqanda, Pərwərdigar Musa bilən Hərunni əwətti. Ular ata-bowiliringlərni Misirdin qıçırip bu yərdə oltur

<sup>11:7</sup> Hək. 20:1.

<sup>11:12</sup> 1Sam. 10:27.

<sup>12:1</sup> «mən silərning barlıq eytənər səzliringlərini anglap üstünglərə bir padixah koydum» — ibrani tilida: «mən silərning eytənər səzliringlərinin həmmisində awazinglərə kulaq selip bir padixah koydum» deyilidü.

<sup>12:2</sup> «mana, menin oqullirimmu aranglarda turidu» — Samuilning deginin mənisi, xübhisizki: «Əzüm kəri; menin oqullirimməz gunahlılığı ezləri mas'ul — silər ularni կանակ bir tərəp kılışanglar ezi ihiyaringlər. Mən əzüm silərning aldinglərə gunahkar əməsmən» deyəndək.

## « Samuil «1» »

aklaxturdi.<sup>9</sup> Əmma ular eż Hudasi Pərwərdigarni untudi; xunga u ularni Həzorning қoxunidiki sərdar Siseraning қolioqa, Filistylörning қolioqa həm Moabning padixahıning қolioqa tapxurup bərdi; bular ular bilən jəng kılıxtı.<sup>10</sup> Xuning bilən ular Pərwərdigarə pəryad kılıp: «Biz gunah kılıp Pərwərdigarni taxlap Baallar wə Axtarotlarning ibaditidə bolduk; əmma əmdi biziň düxmənlirimizning қolidin kutkuzoqın, biz sanga ibadət kılımız» dedi.<sup>11</sup> Wə Pərwərdigar Yərubaal, Bedan, Yəftəh wə Samuilni əwətip, əstrapinglardiki düxmənliringlarning қolidin silərni kutkuzdi, xuning bilən tinq-amam turuwatqanidinglar.

<sup>12</sup> Lekin Hudayinglar Pərwərdigar Əzi padixahınglar bolsimu, Ammonning padixahı Nahaxning silərgə қarxi կöpkinini kərginингlarda silər: Yak! Bir padixah üstimizgə səltənət kilsun dəp manga eytinglar.<sup>13</sup> Əmdi silər halap tallıqan, silər tiligən padixahka қaranglar; mana, Parwərdigar silərning üstüngləroq bir padixah koydi..

<sup>14</sup> Əgər silər Pərwərdigardin korkup, uning kullukida bolup, Uning awazioja կulaklıringlarnı selip, Uning əmrigə asiylik kilmisanglar, silər həm üstünglarda səltənət kilojan padixah, Hudayinglar Pərwərdigarə əgəxsənglər, əmdi silərgə yahxi bolidu.<sup>15</sup> Lekin Pərwərdigarning səzığə կulak salmay, bəlkı Pərwərdigarnıñ əmrigə asiylik kilsanglar, Pərwərdigarning kolı ata-bowiliringlar oqarxi boloqandək silərgimu қarxi bolidu.

<sup>16</sup> Əmdi turunglar, Pərwərdigar kezliiringlarning aldida kılıdıcıq uluoq karamətni körüngler!<sup>17</sup> Bugün buoqday oridioqan wakıt əməsmu? Mən Pərwərdigarə nida kılay, U güldürmama bilən yamoqur yaqdurduru. Xuning bilən silərning bir padixah tiligininglarning Pərwərdigarning nəziridə zor rəzzillik ikənlilikini kərüp yetisilər».

<sup>18</sup> Andin Samuil Pərwərdigarə nida kıldı; xuning bilən Pərwərdigar xu kuni güldürmama bilən yamoqur yaqdurduri. Həlk Pərwərdigardin wə Samuildin bək korktı.<sup>19</sup> Həlkinqı həmmisi Samuiloqa: — Hudaying Pərwərdigarə bizni əlmisin dəp kəminiliring üçün dua kilojin; qunki həmmə gunahlırimizning üstigə yənə yamanlık axurup ezmizgə bir padixah tilidük, dedi.

<sup>20</sup> Samuil həlkə mundak dedi: — Korkmanglar; silər dərvəkə bu həmmə rəzillikni kilojansılar, lekin əmdi Pərwərdigarə əgixixin qətniməy, pütkül kengülliringlar bilən Pərwərdigarning ibaditidə bolunglar;<sup>21</sup> adəmgə payda yatküzmədiqan yaki adəmni kutkuzalmayıdioqan bihudə ixlarnı izdəp, yoldın ezip kətmənglər; qunki ularning tayini yoktur.<sup>22</sup> Qunki Pərwərdigar Əz uluoq nami üçün Əz həlkini taxlimaydu; qunki Pərwərdigar silərni Əz həlkı kılıxni layık kergəndur.

<sup>23</sup> Manga nisbətən, silər üçün dua kılıxtin tohtax bilən Pərwərdigarə gunah қılıx məndin neri bolsun; bəlkı mən silərgə yahxi wə durus yolni əgitimən.<sup>24</sup> Pəkət silər Pərwərdigardin korkup pütkül kengülliringlar wə həkikət bilən uning ibaditidə bolunglar; qunki silər üçün kilojan uluoq karamətlərgə қaranglar!

<sup>25</sup> Lekin yamanlık kilsanglar, həm ezungular həm padixahınglar ھalak kılınisilər».

<sup>12:8</sup> «Yakup Misiroja kırğandın keyin...» — «Yakup» muxu yerdə Yakupning əwlədliri, yəni Israilni kərsitudu.

<sup>12:8</sup> Yar. 46:5; Mis. 2:23; Mis. 3:10.

<sup>12:9</sup> Hək. 4:2; Hək. 10:7; Hək. 3:12.

<sup>12:10</sup> «Parwərdigarnı taxlap Baallar wə Axtarotlarning ibaditidə bolduk» — «Baallar» wə «Axtarotlar» ikki hil butlarnı kərsitudu.

<sup>12:11</sup> «Pərwərdigar Yərubaal, Bedan, Yəftəh wə Samuilni əwətip...» — «Bedan» bəlkim Barakni kərsitudu («Hək.» 4:babni kərung).

<sup>12:11</sup> Hək. 6:14; 10:3; 11:15.

<sup>12:12</sup> 1Sam. 8:5, 19.

<sup>12:13</sup> 1Sam. 10:19

<sup>12:14</sup> Kan. 1:26.

**Saul Pərwərdigarning səzliridin qıkıp ketidü**

**13**<sup>1</sup> Saul ottuz yaxta padixaḥ bolup Israilning üstidə ikki yil səltənət kılɔjanın keyin.<sup>2</sup> Əziga Israildin üç ming adəmni iloq aldı. İkki mingi Mikmaxta wə Bəyt-Əl taqlırıda Saulning kəxida, bir mingi Binyamin zeminidiki Gibeahda Yonatanning kəxida idi. Əmma u қalojan həlkning hərbirini ez eylirigə kətküziwətti.

<sup>3</sup> Yonatan bolsa Filistiyılerning Gebadiki ləxkərgahıqa hujum kıldı, Filistiyılər buningdin həwər taptı. Saul bolsa: — Pütkül zemindiki ibranıylar anglap oyoqansun dəp, kanay qaldurdu. <sup>4</sup> Pütkül Israil Saulning Filistiyılerning ləxkərgahıqa hujum kılɔjanlığının həmdə Israilning Filistiyılərgə nəoprəlinidinqanlığının həwər taptı. Həlk Saulning kəynidin Gilgalqa berip yioqıldı.

<sup>5</sup> Filistiyılərdin Israil bilən jəng kılɔlı üç ming jəng hərwisi, altə ming atlıq ləxkar wə dengiz sahilidiki kundak kəp piyadə ləxkar yioqıldı. Ular kelip Bəyt-Awənning xərk taripidiki Mikmaxta bargah tiki.

<sup>6</sup> Israilning adəmliri əzlirining kəttik hiyim-hətərdə қalojanlığını kərüp ojarlarqa, qatqallıklarqa, kiya taxılıklärə, yüksəri jaylarqa wə azgallarqa yoxuruniwelixti;<sup>7</sup> bəzi İbraniylar Iordan dəryasının etüp, Gad wə Gileadning zeminoja keçip bardı. Lekin Saul Gilgalda kəldi, adəmlirinin həmmisi uningoja titrigən halda əgəxti.

<sup>8</sup> Əmdi Saul Samuil uningoja bekitkən wakitkiqə yətta kün kütüp turdi; lekin Samuil Gilgalqa kəlmidi, həlk uningdin tarilip kətkili turdi. <sup>9</sup> Saul: — Kəydürmə kurbanlıq bilən inaqlıq kurbanlıqlarını bu yərgə — yenimoja elip kelinglər, dedi. Andin u ezi kəydürmə kurbanlıq etküzdi. <sup>10</sup> Wə xundak boldiki, u keydurmə kurbanlıqını tügitixi bilənla, mana Samuil kəldi. Saul uningoja salam kılɔlı aldiqə qıktı.

<sup>11</sup> Lekin Samuil: — Nəmə ixlarnı kıldığ?! — dəp soridi. Saul: — Həlk məndin tarilip kətkənlikini, silining bekitkən wağıtta kəlmigənliliklərini, Filistiyılerning Mikmaxta yioqiloqını kərdum, <sup>12</sup> mən iqimda: Əmdi Filistiyılər Gilgalqa qüxüp manga hujum kılmaqçı, mən bolsam tehi Pərwərdigarə iltija kılmidim, dedim. Xunga kəydürmə kurbanlıq kılıxka əzümni majburlidim, dedi.

<sup>13</sup> Samuil Sauloqa: — Sən əhməklik kıldığ; sən Hudaying Pərwərdigar sanga buyruqan əmrni tutmiding; xundak kılɔjan bolsang Pərwərdigar Israilning üstidiki səltənititingni mənggii mustəhkəm kılatti, dedi. <sup>14</sup> Lekin əmdi səltənititing mustəhkəm turmaydu. Pərwərdigar Əz kenglidikidək muwapık bir adəmni izdəp taptı. Pərwərdigar uni Əz halkının baxlamqısı kıldı, qünki sən Pərwərdigar sanga buyruqanni tutmiding, dedi.

<sup>15</sup> Andin Samuil ornidin turup Gilgaldin ketip Binyamin zeminidiki Gibeahıqa bardı. Saul bolsa əz yenidiki adəmlərni sanidi; ular altə yüzqə qıktı. <sup>16</sup> Saul bilən oqlı Yonatan wə ularning kəxida қalojan həlk Binyamin zeminidiki Gebada kelip kəldi, Filistiyılər bolsa Mikmaxta bargah tikkənidi.

<sup>17</sup> Karaqşılar daim Filistiyılerning bargahının qıkıp üç bələkkə bəlünətti. Bir bələk Xual zeminidiki Ofrahıqa baridioqan yoloq atlinatti, <sup>18</sup> bir bələk Bəyt-Horonoqa baridioqan yol bilən mangatti, yənə bir bələk qelning qetidiki Zəboim jılıqisıqa əraydıqan zemindiki yoloq mangatti.

<sup>19</sup> Əmma pütkül Israil zeminida həqbir təmürqi tepilmaytti; qünki Filistiyılər: — İbraniylar

**13:1** «Saul ottuz yaxta padixaḥ bolup Israilning üstidə ikki yil səltənət kılɔjanın keyin...» — kədimki keqürənilərdə bu ayət baxka xəkillərdə kerülidü. «Saul ottuz yaxta...» deyən söz Təwratning grekçə tərjimisi (LXX)da kerülidü. Saul jəmīy kirk yil səltənət kıldı («Ros.» 13:21).

**13:5** «Filistiyılərdin Israil bilən jəng kılɔlı üç ming jəng hərwisi, ...yioqıldı» — kəp kona keqürənilərdə: «Filistiyılərdin Israil bilən jəng kılɔlı ottu ming jəng hərwisi..., yioqıldı» deyilidü. Lekin bundak kəp boluxi mümkün əməs. Həq bolmırqanda muxu «jəng hərwilir» iqidə yüksək-taklarnı elip mangojan hərwilmərə bar idi. «Bəyt-Awən» — yəni «Bəyt-Əl».

**13:6** «Israilning adəmliri əzlirining kəttik hiyim-hətərdə қalojanlıq» — «əzlirining kəttik hiyim-hətərdə қalojanlıq» bəlkim koxunining əhwalını kərsitsi mümkün.

ezlirigə қılıq yaki nəyzə yasiyalımisun, dəp oylaytti.<sup>20</sup> Bu səwəbtin Israillar həmmisi sapan qixliri, kətmənlirini, paltılirini wə oroqaklirini bislax üçün Filistiy'lerning ķexioqa baratti.<sup>21</sup> Ular sapan qixliri wə kətmənlər üçün üqtin ikki xəkəl, jotu, palta wə zihlarnı bislax üçün üqtin bir xəkəlni tələyitti.<sup>22</sup> Xunga urux bolوğanda Saul wə Yonatanning ķexidiki həlkning həqbırıdə қılıq ya nəyzə yok idi; pəkət Saul bilən oqlı Yonatandila bar idi.

### Yonatan yaloquz jənggə qikidu

<sup>23</sup> U wakıttı Filistiy'lerning bir қarawullar ətriti Mikmaxtiki dawanoqa qıkkanıdi.

**14**<sup>1</sup> Bir küni Saulning oqlı Yonatan yaraq ketürgüqisiga: — Kalgin, udulimizdiki Filistiy'lerning қarawullar ətritining yenioqa qikayli, dedi. Əmma u atisioqa həqnemə demidi. <sup>2</sup> Saul bolsa Gibeahning qetidiki Migronndiki anar dərihining tegidə қaldı. Uning ķexidiki həlk altə yüzqə idi.<sup>3</sup> (u wakıttı əfodni Ahitubning oqlı, İhabodning akisi Ahiyah, kiyətti; u Xilohda turuwatkan, Pərvərdigarning kahını idi. Ahitub Finiħasning oqlı, Finiħas Əlining oqlı idi). Həlk bolsa Yonatanning kətkinlikini bilmigənidi.

<sup>4</sup> Yonatan Filistiy'lerning қarawullar ətriti tərəpkə etməkqi bolovan dawanning ikki təripidə türvüktək tik kiya taxlar bar idi. Birining nami Bozəz, yənə birining nami Sənəh idı.<sup>5</sup> Bir kiya tax ximaliy təripidə bolup, Mihmax bilən қarrixip turattı, yənə biri jebus təripida Gebanıg uludila idi. <sup>6</sup> Yonatan yaraq ketürgüqisiga: — Kəl, bu hətnisizlərning қarawullar ətritigə qikayli; Pərvərdigar biz üçün bir ix kilsə ajəb əməs, qunki Pərvərdigarning kutkuzuxi üçün adəmlərning kəp yaki az boluxi həq tosaloğu bolmayıdu, dedi.

<sup>7</sup> Uning yaraq ketürgüqisi uningoja: — Kenglüngdə hər nemə bolsa xuni kılqın; baroqın, mana, kənglüng nemini halisa mən sən bilən billimən, dedi.

<sup>8</sup> Yonatan: — Mana, biz u adəmlər tərəpkə qikip əzimizni ularoqa kərsitəyli; <sup>9</sup> əgər ular bizgə: — Biz silrning ķexinglaroqa baroqə turup turunglar, desə ularning ķexioqa qikmay eż jayimizda turup turaylı; <sup>10</sup> lekin ular: — Bizning ķeximizə qikinqalar, desə, qikayli. Qunki xundak bolsa Pərvərdigar ularnı қolimizoqa beripti, dəp bilimiz; muxundak ix bizgə bir bexarət bolidu, dedi.

<sup>11</sup> İkkilən əzini Filistiy'lerning қarawullar ətritigə kersətti. Filistiy'lər: — Mana, İbraniylar əzini yoxuroqan azgallardin qikiyatidu, dedi. <sup>12</sup> Ətrəttikilər Yonatan bilən yaraq ketürgüqisiga: — Bizga qikinqalar, biz silergə bir nərsini kərsitip köyimiz, dedi. Yonatan yaraq ketürgüqisiga: — Manga əgixip qikkin; qunki Pərvərdigar ularnı Israelning ķolioqa bərdi, dedi. <sup>13</sup> Yonatan ķolputlı bilən əmüləp qikti, yaraq ketürgüqisi kəynidin uningoja əgəxti. Filistiy'lər Yonatanning alddıa yikilixti; yaraq ketürgüqisi kəynidin kelip ularnı kətl kıldı.

<sup>14</sup> Xu tunji hujumda Yonatan bilən yaraq ketürgüqisi təhminən yerim қoxluk yerdə eltürgənlər yigirmidək adəm idi. <sup>15</sup> Andin ləxkərgahdikikərni, dalada turuwatkanları, barlıq ətrətlərdikilərni wə bulang-talang ķiloquqları titrək bastı. Ular həm titrəp korktı, yərmə təwrinip kətti; qunki bu qong korkunq Huda taripidin kəlgənidi.

<sup>16</sup> Əmdi Binyamin zeminidiki Gibeahda turuwatkan paylaqqlar kərdiki, mana, ləxkər toplıri tarmar bolup uyan-buyan yüksürüxüp kətti. <sup>17</sup> Saul ķexidiki həlkə: Adəmlirimizni sanap kimning bu yərdin kətkənlikini eniklangalar, dedi. Ular saniwidi, mana, Yonatan bilən yaraq

<sup>13:19</sup> Hək. 5:8.

<sup>14:1</sup> «yaraq ketürgüqi» — bu ibarining baxka birhil tərjimisi «sawut-ķalkan ketürgüqi».

<sup>14:2</sup> 1Sam. 13:15

<sup>14:3</sup> «u wakıttı əfodni Ahitubning oqlı, İhabodning akisi Ahiyah kiyətti» — «əfod»ning nemə ikenlikini qüxinix üçün «Mis.» 28-babını wə izahatlırını kərüng. Bəzi waktılarda uming arkılık Pərvərdigarning iradisini yaki həkümilrini pərk atılı bolatti. Adəttə pəkət «bax kahin» əfodni kiyatti.

<sup>14:14</sup> «yerim қoxluk yər» — «bir қoxluk yər» kala bilən bir kün iqida həydəp boloidiylan yər.

kötürgüqisi yok qıktı. <sup>18</sup> Saul Ahiyahqa: — Hudanıng əhdə sandukını elip kəlgin, dedi. Qünki u wakıttı Hudanıng əhdə sandukı Israilning arısında idi.

<sup>19</sup> Saul kahinoja söz kiliwatqanda Filistiyılerning ləxkərgahında boloqan oğelwə baroqanseri küqiyip kətti. Saul kahinoja: — Kolumnı yioşkin, dedi. <sup>20</sup> Andin Saul wə uning bilən boloqan həmmə həlk yioşlip jənggə qıktı; wə mana, Filistiyılerning hərbiri eż səpdixioja karxi kılıq kətürüp zor parakəndilik boldi.

<sup>21</sup> U wakittin ilgiri Filistiyılerning arısında boloqan, ular bilən billə ləxkərgahning ətrapıqıa qıkkın İbraniylar bar idi; ularmu Saul wə Yonatan bilən billə boloqan Israillaroqa қoxıldı. <sup>22</sup> Xuningdak əfraim taqlırıda eżini yoxuroqan Israillar Filistiyılerning қaqkinini anglioqanda sokuxka qıkıp ularnı қooqlıdı. <sup>23</sup> Xuning bilən Pərwərdigar u künü Israiloja nusrət bərdi. Sokux Bayt-Awanning utaripəgə etti.

<sup>24</sup> Lekin Israilning adamları u künü zor besim astida қaldı. Qünki Saul ularoja қəsəm iqtüzüp: — Mən düxmənlirimdin intikam almıoquzə kəq boluxtin ilgiri taam yegən kixigə lənət bolsun, dəp eytənədi. Xuning üçün həlkətin həqkim taam yemidi. <sup>25</sup> Əmma barlıq zemindiki қoxun bir ormanlıqka kirgəndə yər yüzidə həsəl bar idi. <sup>26</sup> Həlk ormanlıqka kirgəndə, mana bu həsəl ekip turattı; lekin həqkim қolini aqzıqıa kətürmüdi, qünki həlk əsəmdin körkətti.

<sup>27</sup> Lekin Yonatan atisining həlkə əsəm iqtüzənlikini anglimiqanıdi. Xunga u əolidiki һasını sunup uqını həsəl kənikigə tikip қoli bilən aqzıqıa saldı. Xundak əkilip kezləri nurlandı. <sup>28</sup> Əmma həlkətin biri: Sening atang həlkə qing əsəm iqtüzüp: — Bugün taam yegən kixigə lənət bolsun! dəp eytənədi. Xuning üçün həlk əhsizlinip kətti, dedi.

<sup>29</sup> Yonatan: — Mening atam zeminoja azar bərdi; қaranglar, bu həsəldin kiqikkinə tetixim bilənla kezlirimning xunqə nurlanojinini kərmidinglərmə? <sup>30</sup> Həlk bugün düxmənlərdin tartıwaloqan oljidin halıojinini yegən bolsa Filistiyılerning arisidiki қiroinqılık tehimu zor bolmasmadi? — dedi.

<sup>31</sup> Axu künü ular Mikmaxtin tartıp Filistiyılerni қooqlap Ayjalonojıq urup kırıxtı; həlk tola hərip kətkəndi. <sup>32</sup> Xuning bilən həlk olja üstigə etilip berip, koy, kala wə mozaylarnı tutup xu yərdila soydi. Andin həlk gəxni қanni adaliwətməyla yedi..

<sup>33</sup> Sauloja həwər kelip: Mana, həlk қanni adaliwətməyla gəxni yəp Pərwərdigaroja gunah kiliyatidu, dəp eytildi. U: Silər Pərwərdigaroja asiylik қıldinglərlə! Əmdi bu yergə yenimoja qong bir taxni domilitip kelinglər, dedi. <sup>34</sup> Saul yəna: Silər həlkning arisıqıa qıkıp ularoja: Hərbiri eż kalisini, eż koyını əximəqə elip kelip bu yərdə soyup yesun; lekin gəxni қanni adaliwətmə yəp, Pərwərdigaroja gunah kilmanglar, dənglər, dedi. Bu keqə həlkning həmmisi hərbiri eż kalisini elip kelip u yərdə soydi. <sup>35</sup> Saul bolsa Pərwərdigaroja bir kurbangah yasidi. Bu uning Pərwərdigaroja yasiyojan tunji kurbangahı idi.

<sup>36</sup> Saul: — Bu keqidə Filistiyılerning peyigə qüxüp, ətə tang atkuqə ularnı talap həq birini tirik қoymaylı, dedi. Həlk: — Nemə sanga yahxi kərünsə xuni kılıojin, dəp jawab bərdi. Lekin kahin söz kiliip: — Pərwərdigarning yenioja kirip yolyoruk sorap qıkayı, dedi. <sup>37</sup> Saul Hudadin: — Ya Filistiyılerning kəynidin qüxüymü? Sən ularnı Israilning kılıoja tapxuramsən? — dəp soridi. Lekin u künü U uningoja həq jawab bərmidi. <sup>38</sup> Saul: — I həlkning həmmə qongliri, bu yergə qıkinglar. Bugün kim gunah kılıqanlığını eniklap bekinqər. <sup>39</sup> Qünki Israiloja nusrət bərgən

<sup>14:18</sup> «Hudanıng əhdə sandukını elip kəlgin» — bəzi kona keçürmişlərdə: «əfodni elip kəlgin» deyildi.

<sup>14:19</sup> «Saul kahinoja: — Kolumnı yioşkin, dedi» — xübhisizki, Saul kahindən əfdötki «urim wə tumimm» («Mis.» 28:30, «Law.» 8:8, «Qəl.» 27:21) arkılık Hudadin yolyoruk sorımkı idi.

<sup>14:32</sup> «Xuning bilən həlk olja üstigə etilip berip, koy, kala wə mozaylarnı tutup xu yərdila soydi. Andin həlk gəxni қanni adaliwətməyla yedi» — Musa pəyojəmbərgə qüxürülgən kanun boyıqə, қanni awwal adaliwətmə gəxni yeyix gunah bolatı.

<sup>14:38</sup> «Saul: — I həlkning həmmə qongliri, bu yergə qıkinglar. Bugün kim gunah kılıqanlığını eniklap bekinqər» — Huda Əzığa jawab bərmigəqkə, Saul arımızda gunah bar, dəp bildi.

<sup>14:38</sup> Hək. 20:2

Pərvərdigarning hayatı bilən kəsəm kılımənki, bu gunah hətta oqlum Yonatanda tepilsimu u jəzmən əltürülsün, dedi. Lekin pütkül həlkətin heqkim uningçə jawab bərmidi.

<sup>40</sup> Andin u pütkül Israiloja: — Silər bir tərəptə turunglar, mən oqlum Yonatan yənə bir tərəptə turaylı, dedi. Həlk uningçə: — Nemə sanga yahxi kərünsə, xuni kılqın, dedi.

<sup>41</sup> Saul Israilning Hudasi Pərvərdigarоja: — Bu qək bilən əyni əhwalni axkara kılqaysən, dedi. Qək bolsa Saul bilən Yonatanni kərsətti, həlk kütuldü.

<sup>42</sup> Saul: — Mening bilən oqlum Yonatanning otturisiçə qək taxlanglar, dedi. Xundak kılıwidı, qək Yonatanoça qıktı. <sup>43</sup> Saul Yonatanoça: — Kılqiningni manga eytikin, dedi. Yonatan uningçə: — Kolumdiki həsa bilən kiqikkinə həsəl elip tetip baktım wə mana, xuning üçün mən əlümgə məhkum boldum! — dəp jawab bərdi.

<sup>44</sup> Saul: — Sən qoşum əlüxüng kerək, i Yonatan; undak kilmisam, Huda manga sening bexingçə qüvkəndinmu artuk qüvxürsun! — dedi.

<sup>45</sup> Lekin həlk Sauloja: — Israilda bu uluq nusrətni kazanoğan Yonatan əltürüləmdü? Bundak ix bizdin neri bolوay! Pərvərdigarning hayatı bilən kəsəm kılımizki, uning bexidin bir tal qaq yərgə qüxməydi; qünki bugünkü ixni u Hudanıng yardımı bilən əməlgə axurdı, dedi. Xundak kılıp həlk Yonatanni əlümdin halas kıldı. <sup>46</sup> Andin Saul Filistiyılərni kəqqlaxtin tohtidi; Filistiyılərmü eż jayıqə kaytip kətti.

<sup>47</sup> Xundak kılıp Saul Israilning səltənitini əzinin kıldı; andin u qərisidiki düxmənlirigə, yəni Moablar, Ammoniyalar, Edomiylar, Zobahdiki padixahlar wə Filistiyılərgə hujum kıldı. U kəysi tərəpkə yüzlənsə əjalip kelətti. <sup>48</sup> U zor jasarət kərsitip Amaləklərni urup Israilni bulang-talang kılıqquqılardin kütküzdi.

### Saulning jəmati

<sup>49</sup> Saulning oqulları Yonatan, Yixwi wə Malki-Xua idi; uning ikki kızının ismi bolsa — qongining Merab, kiqikining Miikal idi. <sup>50</sup> Saulning ayalining ismi Ahinoam bolup, u Ahimaazning kizi idi. Saulning koxunining sərdarı Abnər idi; u Saulning taqisi Nərning oqlı idi. <sup>51</sup> Saulning atisi Kix wə Abnərning atisi Nər bolsa, ikkisi Abiəlning oqulları idi. <sup>52</sup> Saul pütkül əmrində Filistiyılər bilən kattıkjəngdə bolup turdi. Saul ezi hərkəqan batur ya palwanlarnı kərsə, uni eż hizmitigə salattı.

### Saulning padixahlıq höküqidin məhərum kılılinixi

**15**<sup>1</sup> Əmdi Samuil Sauloja: — Pərvərdigar seni Əz həlkı Israil üstigə padixah bolux üçün məsəl kılıqli meni əwətkənidü; əmdi Pərvərdigarning sezini angliojin. <sup>2</sup> Samawı koxunlarning Sərdarı bolovan Pərvərdigar mundak dəydu: — Mən Amaləklərning Israiloja kılıqan muamilisini, yəni Israil Misirdin qıkkında ularning yolda ularoqa kəndak, karxılıq kərsətkənlilikini kənglüməgə pükkənməm. <sup>3</sup> Əmdi berip Amaləklərni urup ularning həmmisini wəyran kılıp ularni həq ayimayla, ər bolsun, ayal bolsun, əsmür bolsun, bowak bolsun, kala-köy, təgə wə ixək həmmisini yokatkin, dedi. <sup>4</sup> Saul həlkni jəm kılıp ularni Təlaim xəhəridə sanıwidı, ikki yüz ming piyadə əskər, Yəhuda kəbilisidin on ming adəm qıktı. <sup>5</sup> Saul Amaləklərning xəhərigə kəlgəndə xu yerdiki wadida bəktürmə koydı.

<sup>6</sup> Andin Saul Kenylərgə: — Qıkip ketinglar, silərni ular bilən қoxup yokatmaslıkim üçün Amaləklərning arisidin qıkip ketinglar; qünki Israil Misirdin qıkkanda silər ularning həmmisigə

<sup>14:47</sup> «U kəysi tərəpkə yüzlənsə əjalip kelətti» — yaki «u kəysi tərəpkə yüzlənsə ularni wəyran kılatti».

<sup>15:2</sup> Mis. 17:8, 14; Kan. 25:17

<sup>15:5</sup> «Amaləklərning xəhərigə» — yaki «Amaləklərning xəhərlirigə».

## « Samuil «1» »

mehribanlık kərsətkənsilər, dedi. Xuning bilən Keniylər Amaləklərdin qikip kətti.<sup>7</sup> Əmdi Saul Amaləklərni Həwiləhdin tartip Misirning udulidiki Xuroqıqə kooqlap urdi.<sup>8</sup> U Amaləklərnin padixahı Agagni tirik tutti, əmma barlık həlkni kılıq bisi bilən pütünləy yokətti..

<sup>9</sup> Lekin Saul bilən həlk Agagni ayidi wə koy-kala, bordalojan mal wə kozılardin əng esillərnin həmmisini, jümlidin nemə yahxi bolsa xuni ayap ularni əhalak kilişkə koli barmidi; lekin nemə yarimas wə zaip bolsa xularning həmmisini ular yokətti..

<sup>10</sup> Xuning bilən Pərvərdigarning səzi Samuilə qelip mundak deyildi: — <sup>11</sup> «Saulni padixah kılıqinimoqa puxayman kıldı, qünki u manga əgixixtin yenip Mening səzümgə əmal kılmidi». Samuil azar qekip pütkül bir keqə Pərvərdigarə pəryad ketürdi.

<sup>12</sup> Ətisi Samuil Saulning aldioqa qıkix üçün tang səhərdila ornidin turdi. Samuilə: — Saul Karmalğa bardi wə mana, u ezigə bir abidə turoquzup andin yenip Gilgalə qüxüptü, degən həwər berildi.

<sup>13</sup> Samuil Saulning kəxişa kəlgəndə Saul uningoşa: — Pərvərdigar seni mubarəkligəy! Pərvərdigarning səzlirigə əmal kıldı, dedi.

<sup>14</sup> Lekin Samuil: — Undak, bolsa külükimoqa anglanojan koyning mərixini bilən mən anglawatkan kalining mərixini zadi nədin kəldi? — dedi.

<sup>15</sup> Saul jawab berip: — Ular Amaləklərdin elip kelindi; qünki həlk Hudaying Pərvərdigarə qurbanlık kılıx üçün koy-kalining esillirini ayap əldələrə kıldı; kəloqinini bolsa pütünləy yokəttuk, dedi.

<sup>16</sup> Samuil Saulə: — Koy, bu gepingni! Mən Pərvərdigarning bu keqə manga nemə deginini sanga eytip berəy, dedi. U uningoşa: — Eytkin, dedi.

<sup>17</sup> Samuil mundak dedi: — Əz nəziringdə kiqik hesablanojan waqtindila Pərvərdigar seni Israilning üstigə padixah, bolsun dəp, məsih kılıxi bilən sən Israil kəbililirining bexi boləjan əməsmidinq?<sup>18</sup> Andin Pərvərdigar seni: — Sən berip gunahkar Amaləklərni əhalak kılıqin; ular-ni yokatkuqə ular bilən sokuxkın, dəp əwətkənidi.<sup>19</sup> Əmdi nemixkə Pərvərdigarning sezigə kulaq salmay, bəlki olja üstigə düm qüxüp, Pərvərdigarning nəziridə yaman bolğanı kıldıng?

<sup>20</sup> Saul Samuilə: — Mən həkikətən Pərvərdigarning sezigə kulaq saldimoq! Pərvərdigar meni əwətkən yol bilən mangdim wə Amaləklərning padixahı Agagni elip kelip Amaləklərning ezini pütünləy yokəttim.<sup>21</sup> Əmma həlk bolsa oljidin koy bilən kala, yəni yokitixkə bekitilgən narsilərdin əng esilini elip Hudaying Pərvərdigarə Gilgalda qurbanlık kılıx üçün elip kəldi, dedi.

<sup>22</sup> Samuil: — Pərvərdigar kəydürmə qurbanlıklar bilən təxəkkür qurbanlıklarını kəltürüxtin səyünəmdü, ya Pərvərdigarning sezigə itaət kiliştin süyünəmdü? Mana itaət kilməklik qurbanlık kilməkliktin əwzəl, kəngül koyux koqkar yeojini sunuxtin əwzəldur.

<sup>23</sup> Qünki asiylik bolsajadugerlik gunahı bilən ohxaxtur, Baxpaxtakılık kəbihlik wə butpərəslilikə barawərdur.

Sən Pərvərdigarning sezinə taxlıqininq üçün, Pərvərdigar seni taxlap padixahlıktın məhrum kıldı, — dedi.

<sup>24</sup> Saul Samuilə: — Mən gunah sadır kıldı, qünki mən Pərvərdigarning əmridin wə sening

<sup>15:6</sup> Mis. 18:10, 19; Qəl. 10:29; Hək. 1:16

<sup>15:8</sup> Qəl. 24:7

<sup>15:9</sup> «Saul bilən həlk ... koy-kala, bordalojan mal wə kozılardin əng esillərnin həmmisini ... əhalak kilişkə koli barmidi» — «bordalojan mal» degənninq baxka hil tərjimisi: «ikkinqi tuqulojan mal».

<sup>15:10</sup> «Pərvərdigarning səzi Samuilə qelip mundak deyildi» — eyni xəkilda, ibraniy tilida «Pərvərdigarning sezi Samuilə qelip mundak dedi» dəp ipadilinidir. Tawratta büyürdüñ artuk ketimmy «Pərvərdigarning sezi palançı adəmə qelip mundak deyildi» dəqən ibara teplidü. Eniki, «Pərvərdigarning sezi» bir xəhsə oxhaydu. Yar. 3:8 «Ular Pərvərdigar Hudaning awazining baoğda mangajanlığını anglap qelip...» degənlilikti «Pərvərdigar Hudaning awazı» bir Xəhsni kərsitudu. Xübhisizki, bu Xəhs «Üqtə bir»diki ikkinçi Xəhsdur.

<sup>15:22</sup> Top. 4:17; Həox. 6:6; Mat. 9:13; 12:7

## « Samuil «1» »

sezüngdinmu qıqtım; qünki mən həlkətin qorkup ularning səzигə kirdim.<sup>25</sup> Əmdi gunahımni əpu kilojin; menin Pərwərdigar oja səjdə kılıxım üçün menin bilən kaytip baroqın, dedi.

<sup>26</sup> Samuil Sauloja: — Mən senin bilən kaytip barmaymən; qünki sən Pərwərdigarning səzinin taxlıqansən, wə Pərwərdigar seni taxlap padixaḥlıktın məhərum kıldı, dedi.

<sup>27</sup> Samuil ketixka burulojınıda Saul uning tonining pexini tutuwaldi, u yirtılıp kətti.<sup>28</sup> Samuil uningoja: — Pərwərdigar bugün Israilning padixaḥlıkını səndin yırtıp elip səndin əwzal bolovan bir yekiningoja tapxurdi.<sup>29</sup> Israilning Janabiy Aliyisi Bolouqı yaloqan səzliməydu yaki niyitidin yanmaydu; qünki u adəm balisidək niyitidin yanoquçı əməstur, dedi.

<sup>30</sup> Saul: — Mən gunah sadir kıldı. Lekin həlkimning akşakallırının wə Israilning aldida manga izzət kılıp menin bilən yenip baroqın; xuning bilən Hudaying Pərwərdigar oja səjdə kılalaymən, dedi.

<sup>31</sup> Xuning bilən Samuil Saul bilən yenip bardı wə Saul Pərwərdigar oja səjdə kıldı.

<sup>32</sup> Andin Samuil: — Amaləklərning padixaḥı Agagnı menin aldimoja elip kelinglər, dedi. Agag bolsa huxluk bilən uning ķeziqə bardı. Agag kənglidə: — Xübhisizki, olüm dəhəxiti etüp kətti, dedi.

<sup>33</sup> Əmma Samuil: — Sening kiliqing hotunlarnı balısız kılıqandə senin anangmu hotunlarning arısında balısız bolidu, dewidi, Samuil Agagnı Gilgalda Pərwərdigarning aldida qanap parə-parə kıldı.

<sup>34</sup> Andin Samuil Ramahka bardı. Saul bolsa «Saulning yurtı Gibeah» degən jaydiki əyiqə qıkıp kətti.<sup>35</sup> Samuil elğan künigiqə Saul bilən kayta kerüxmidi. Əmma Samuil Saul üçün kayoqurdu. Pərwərdigar Saulni Israilning üstigə padixaḥı kılıqanlığından əpsuslandı.

### Samuil Dawutning padixaḥı boluxı üçün uni Məsih kılıdu

**16**<sup>1</sup> Pərwərdigar Samuil oja: — Sən ķaçanojqə Saul üçün kayoqurup yürisən? Mən uni Israiloja səltənət kılıxitin məhərum kılıp taxlıqan əməsmə? Münggüzungni zəytun meyi bilən toldurup baroqın. Mən seni Bəyt-Ləhəmlik Yəssənəng ķexioja əwətimən. Uning oqulliridin padixaḥı boluxka ezümgə birni bekittim, dedi.

<sup>2</sup> Samuil bolsa: — Mən қandaq bariman? Saul bu ixni anglisa meni eltürüwetidu! — dedi. Pərwərdigar: — Əzüng bilən bir inəknı aloqap berip Pərwərdigar oja kurbanlıq kılıx üçün kəldim, degin.<sup>3</sup> Yəssəni kurbanlıqka qakırıqın, andin Mən sanga kılıdıcıningni ayan kılıman; wə Mən sanga degən bırsini Əzüng üçün məsih kiloqın, dedi.

<sup>4</sup> Samuil Pərwərdigarning deginini ada kılıp Bəyt-Ləhəmgə bardı. Yetip kəlgəndə xəhərning akşakallırı titrigən halda qıkıp: — Bizgə tinq-amanlıq elip kəldingmu? — dəp soridi.

<sup>5</sup> U: — Tinq-amanlıq elip kəldim; Pərwərdigar oja kurbanlıq sunuxka kəldim. Silər ezünglarnı həramdin paklap mən bilən billə kurbanlıq kelinglər, dedi. Xuning bilən u Yəssə bilən oqullirini halal kılıp kurbanlıqka qakırdı.<sup>6</sup> Ular kəlgəndə Samuil Eliabni kerüp iqidə: — Pərwərdigarning məsih kılıdıcıni xübhisizki Əzining aldida turidu, dedi.

<sup>7</sup> Lekin Pərwərdigar Samuil oja: — Uning təki-turkioja yaki boyioja karimiojin. Mən uni xalliwəttim, qünki Huda insan kərgəndək kərməydu; insan bolsa sırtkı kiyapıtigə karaydu, lekin Pərwərdigar kəlbəgə karaydu, dedi.

<sup>8</sup> Andin Yəssə Abinadabni qakırıp Samuilning aldidin etküzdi. Əmma Samuil: — Pərwərdigar buni həm tallimidi, dedi.

<sup>15:29</sup> «Israilning Janabiy Aliyisi Bolouqı» — Hudani kərsitudu, əlwətə.

<sup>15:29</sup> Qəl. 23:19; Yak. 1:17

<sup>15:32</sup> «... Agag bolsa huxluk bilən uning ķeziqə bardı. Agag kənglidə: — Xübhisizki, olüm dəhəxiti etüp kətti, dedi» — bu ayətni ibraniy tilida qüixinix təs. Baxxa bir tərjimişi: «... Agag bolsa titrigən halda uning ķeziqə bardı. Agag: — Dərvəzə elünnüng aqqıki korkunqluktur! — dedi».

<sup>16:7</sup> 1Tar. 28:9; Zəb. 7:9; 147:10-11; Yər. 11:20; 17:10; 20:12

## « Samuil «1» »

<sup>9</sup> Andin Yəssə Xammahnı uning aldidin etküzdi. Əmma Samuil: — Pərvərdigar buni həm tallimidi, dedi.

<sup>10</sup> Xuningoja ohxax Yəssə oqullirining yəttisini Samuilning aldidin etküzdi. Lekin Samuil Yəssəgə: — Pərvərdigar bularni həm tallimidi, dedi.

<sup>11</sup> Samuil Yəssədin: — Barlıq yigitlər muxularmu? dəp soridi. U: — Həmmidin kiqiki қaldı. Lekin mana, u köy bekıwatidu, dedi. Samuil Yəssəgə: — Uni qakırtıp elip kəlgin, qunki u kəlmigüqə dastihanda olturnaymiz, dedi..

<sup>12</sup> Yəssə adəm mangdurup uni kəltürdi. U qirayida kan yügürüp turidiojan, kezliri qiraylıq wə kelixkən yigit idi. Pərvərdigar: — Kopup uni məsih kılqın, qunki Mening talliqinim xudur! dedi. <sup>13</sup> Samuil may münggüzini elip uni kərindaxlırının arısında məsih kıldı. U kündin tartip Pərvərdigarning Rohı Dawutning wujudioja qüxti. Samuil bolsa kopup Ramahoja kətti..

### Dawut Saulning aldioja kelidu

<sup>14</sup> Əmdi Pərvərdigarning Rohı Sauldin kətkənidə, wə Pərvərdigar təripidin bir yaman roh uni pərixtan kıldı. <sup>15</sup> Saulning hizmetkarlırları uningoja: — Mana Huda təripidin bir yaman roh seni pərixtan kıldı. <sup>16</sup> Əmdi oqojımız əzləri aldiliridiki hizmetkarlırlarını dərhal buyruqayıylı, ular qiltar qelikə usta adəmni tapsun; wə xundak boliduki, Huda təripidin yaman roh üstlirigə kəlsə u qiltar qalsun, uning bilən həlliri obdan bolidu, dedi.

<sup>17</sup> Saul hizmetkarlırioja: — Mening üçün qiltar qelikə usta bir adəmni tepip kəximoja elip kelinglər, dedi.

<sup>18</sup> Oqlamlardın biri uningoja: — Mana Bəyt-Ləhəmlik Yəssəning qiltarоja usta bir oqlını kerdüm. U ezi batur bir jəngqi, gəptə həoxyar wə kelixkən adəm ikən, xundakla Pərvərdigar uning bilən billə ikən, dedi.

<sup>19</sup> Xuning bilən Saul Yəssəgə əlqilərni mangdurup: — Koy bakıdijojan oqlung Dawutni manga əwətəkin, dəp eytti.

<sup>20</sup> Yəssə bir exəknı təyyarlap uningoja nan bilən bir tulum xarab wə bir oqlaknı artıp, bularni oqlı Dawutning kəli bilən Sauloja əwətti. <sup>21</sup> Xuning bilən Dawut Saulning kəxiqə kelip uning aliddə turdi. Saul uningoja tolimu amraq idi; u Saulning yaraq ketürgüqisi boldi. <sup>22</sup> Andin Saul Yəssəgə həwər əwətip: — Dawut mening aldimda tursun; qunki u nəzirimgə yaktı, dəp eytti.

<sup>23</sup> Əmdi xundak boliduki, u yaman roh Huda təripidin Saulning üstiga kalğandə Dawut qiltarnı elip kəli bilən qaldı. Buning bilən Saul aram tepip həli obdan bolup yaman roh uningdin qıkıp kətti.

### Dawut bilən Goliat

**17**<sup>1</sup> Əmma Filistiy'lər jəng kılıx üçün қoxunlarını yioqdi. Ular Yəhudaçə təwə Sokohda jəm bolup, Sokoh bilən Azikah otturisidiki Əfəs-Dammimda qedirlarnı tikti. <sup>2</sup> Saul bilən Israillarmu jəm bolup Elah jilojsida qedirlirini tikip Filistiy'lər bilən jəng kılıqli səp tüzdi..

<sup>3</sup> Filistiy'lər bir tərəptiki taqda, Israillar yənə bir tərəptiki taqda turattı; otturisida jiloja bar idi.

<sup>4</sup> Xu wakıttı Filistiy'lərning ləxkərgahıdın Gatlıq Goliat isimlik bir qəməpiyon palwan qıkıp kəldi. Uning egizlikli altə gəz bir oqeriq idi.. <sup>5</sup> Bexiqa mis dubuloja, uqisioja əsərəklik sawut kiygənidi. Uning bu mis sawuti bolsa bəx ming xəkəl kelətti.. <sup>6</sup> Paqaklırioja mistin tizlik baqlıqan, əxnisişə

<sup>16:11</sup> 2Sam. 7:8; Zəb. 78:70-71

<sup>16:13</sup> Zəb. 89:20-21; Ros. 7:46; 13:22

<sup>17:2</sup> «Elah jilojsida» — yaki «dubular jilojsida».

<sup>17:4</sup> «Uning egizlikli altə gəz bir oqeriq idi» — Təwrattiki «gəz» bir jəynəkkə barawər bolup, yəni 45 santimetr idi. Demək Goliatın egizlikli 2.8 metr idi.

<sup>17:5</sup> «Uning bu mis sawuti bolsa bəx ming xəkəl kelətti» — «bəx ming xəkəl» bəlkim 60-100 kilogram boluxi mümkün.

mis atma nəyzə kişituruwaloqanidi.<sup>7</sup> Uning nəyzisining sepi bolsa bapkarning hadisidək idi; nəyzisining bexi altə ming xəkəl kelətti; kalkan ketürgüqisi uning aldida mangatti.

<sup>8</sup> U ornida turup Israilning қoxunliriqa mundak towlaytti: — «Silər nemixkə jəng kılıx üçün səp tüzgənsilər? Mən Filistiy əməsmə? Silər bolsanglar Saulning külliriq? Aranglardın bir adəmni tallap qıkıngalar, u mən bilən elixixkə qüxsun! <sup>9</sup> U mən bilən elixip meni urup əltürəlsə, biz silərnin külliringlar bolimiz. Lekin mən uni məoqlup kılıp əltürsəm, silər bizning küllirimiz bolup bizning hizmitimizda bolusılər». <sup>10</sup> Xu Filistiy yənə sez kılıp: — Mən bugün Israilning қoxuniqa haşarət kıldımo? Silər bir adəmni qıkırıngalar, biz elixaylı! — dedi.

<sup>11</sup> Saul bilən həmmə Israil bu Filistiyying sözlerini anglap, alakzada bolup bək çorktı.

<sup>12</sup> Dawut Yəhuda yurtidiki Bəyt-Ləhəmdə olturnukluk Yəssə degən əfratlıq adəmning oqlı idi. Yəssəning sakkız oqlı bar idi. Saulning künliridə u heli yaxınıp kaloqanidi. <sup>13</sup> Yəssəning üq qong oqlı Saul bilən jənggə qıkkanidi. Jənggə qıkkan üq oqulning tunjisining ismi Eliab, ikkinqisining ismi Abinadab wə üqinqisining Xammah idi. <sup>14</sup> Dawut həmmidin kiqiki idi. Üq qong oqlı Sauloqa əgixip qıkkanidi. <sup>15</sup> Bəzidə Dawut Saulning kəxidin əz atisining կoylirini bekix üçün kätiplərini kelətti.

<sup>16</sup> Axu Filistiy bolsa kırıq küngiqilik hər ətigən wə kəqtə qikip turdi.

<sup>17</sup> Yəssə oqlı Dawutka: — Bu əfəh komaqnı wə bu on nanni elip ləxkərgahəja tez berip akiliringə bərgin, <sup>18</sup> bu on parqə կurutni ularning mingbexoja berip akiliringning əhwalını sorap ularning kepil hetini elip kəlgin, dedi.

<sup>19</sup> Saul, xu üq oqul wə Israilning həmmə adəmliri Elah jilojsida turup Filistiylərgə karxi jəng kılıtti.

<sup>20</sup> Dawut bolsa ətisi səhər kopup կoylarnı bir bakkuqining կolioqa tapxurup, axlıq-tülüknı elip Yəssə uningoja tapilioqandək, қoxun istihkamıqa yətkəndə, jənggə qikidiojan ləxkərlər səren kətürüwatkanidi. <sup>21</sup> Israil wə Filistiylər bir-birigə udulmu'udul turup soküxkə səp tündi. <sup>22</sup> Dawut bolsa elip kəlgən nərsilərni yük-taklarıqa қarioquqining կolioqa tapxurup səp arisioja yügürüp berip akiliridin tinqliq soridi. <sup>23</sup> U ular bilən səzlixip turoqanda, Filistiylərdin bolovan Goliat degən qempion palwan Filistiylərning sepidin qikip yənə heliki gəpni kıldı; Dawut uni anglidi. <sup>24</sup> Israilning həmma adəmliri bu adəmni kərgəndə kəqip ketixti wə bək çorktı.

<sup>25</sup> Israilning adəmliri bir-birigə: — Qikiatkan bu adəmni kərdünglarmu? U Israiloqa haşarət kılıx üçün qikidu. Kundak boliduki, uni əltürgən adamga padixah, kəp mal-mülük in'am kıldı, əz kızını uningoja hotunlukka beridu həm atisining jəmətinə Israil təwəsidə baj-alwandın halas kıldı, dedi.

<sup>26</sup> Dawut əz yenida turoqan adəmlərdin: — Bu Filistiyni əltürüp Israiloqa kılınoğan xu haşarətni yokatkan kixığə nema kılınidu? Qünki bu hətnisiz Filistiy zadi kim? U կandaqsığə mənggü hayat boloquqi Hudanıng қoxunliriqa haşarət kılıxkə petinidu? — dedi.

<sup>27</sup> Halayıq uningoja aldinkilarıng degən sözü boyiqə jawab berip: — Uni əltürgən kixığə mundak-mundaq kılınidu, dedi.

<sup>28</sup> Lekin uning qong akisi Eliab uning u adəmlər bilən səzlexkinini anglap kıldı; Eliabning Dawutka aqqliki kılıp: — Nemixkə bu yərgə kəlding? Qəldiki u azojinə koynı kimgə taxlap koydung? Mən kibirlingni wə kənglüngning yamanlığını bilimən. Sən alayitən jəngni kərgili kəlding, dedi.

<sup>29</sup> Dawut: — Mən nemə kıldı? Pəkət bir söz kilsam bolmamdkən? — dedi.

<sup>30</sup> Dawut burulup baxkəsidin aldinkidək soridi, həlk aldida eytəndə uningoja jawab bərdi.

<sup>17:15</sup> 1Sam. 16:19

<sup>17:17</sup> «bu əfəh komaq» — bir «əfəh» 27-30 litr boluxi mümkün.

<sup>17:18</sup> «akiliringning əhwalını sorap ularning kepil hetini elip kəlgin» — muxu «kepil heti» bəlkim ular Dawut aparılan nərsilərni kobul kiloqanlığının ispatı boluxi mümkün.

<sup>17:20</sup> 1Sam. 26:5

## « Samuil «1» »

<sup>31</sup> Əmما birsi Dawutning eytkan sezlirini anglap kəlip Sauloqa yətküzd; u Dawutni qakırtip kəldi. <sup>32</sup> Dawut Sauloqa: — Bu kixining səwəbidin həqkimning yüriki su bolmisun. Silining kulliri bu Filistiy bilən sokuxkılı qıkıldı, dedi.

<sup>33</sup> Saul Dawutka: — Sən bu Filistiy bilən sokuxkılı barsang bolmaydu! Sən tehi yax, əmma u yaxlıkidin partipla jəngqi idi, dedi.

<sup>34</sup> Dawut Sauloqa: — Kulliri əz atisining köylirini bekip kəldim. Bir xır yaki eyik kəlip padidin bir əkozini elip kətsə, <sup>35</sup> mən uning köynidin əkoçlap uni urup əkozini aqzidin kutkuzup alattim. Əgər kopup manga hujum kilsə mən uni yaylidin tutuwelip urup əltürəttim. <sup>36</sup> Kulliri həm xır həm eyikni əltürgən; bu hətnisiz Filistiyumu ularoqa oxhax bolidu. Qünki u mənggü hayat bolmuşu Hudanıng əxunioqa həkarət keltürdi — dedi. <sup>37</sup> Dawut sezini dawam kilipli: — Meni xirning qanggilidin wə eyikniq qanggilidin kutkuzoqan Pərvərdigar oxhaxla bu Filistiyining kolidin kutkuzidu, dedi. Saul Dawutka: — Baroqın, Pərvərdigar sening bilən billə boloqay, dedi.

<sup>38</sup> Andin Saul Dawutka əz jəng kiyimlirini kiygüzüp, bexioja mis dubulqını takəp wə uningoja bir jəng sawutini kiygüzdi. <sup>39</sup> Dawut bolsa Saulning kiliqini kiyimning üstigə esip, mengip baktı; qünki u bularni kiyip bakmiojanidi. Xuning bilən Dawut Sauloqa: — Mən bularni kiyip mangalmaydikənmən; qünki burun kiyip bakmiojan, dəp ularni seliwallı. <sup>40</sup> U kolioqa həsisini elip, eriktin bəx siliq tax iləqə padıcı həltisining yanqukiqə saldı; u saloqusunu kolioqa elip Filistiyəgə yekin bardi. <sup>41</sup> Filistiy bolsa qıkıp Dawutka yekinlaxtı, kalkan kətürgüqisimu uning alidda mangdi.

<sup>42</sup> Filistiy Dawutka birkər səpselip kərap məshirə kıldı. Qünki u tehi yax, buğday ənglük wə kelixkən yigit idi. <sup>43</sup> Filistiy Dawutka: — Sən həsa kətürüp aldimoja kəpsən? Sən meni it dəp oylap əaldingmu? — dəp əz butlirining namlırinini tiləqə elip Dawutni karoji. <sup>44</sup> Filistiy Dawutka yənə: — Bu yakka kəl, mən gəxüngni asmandiki uqar-kanatlar oja wə dalalardiki yirtkuqlar oja yəm kılımən, dedi.

<sup>45</sup> Dawut Filistiykə: — Sən kiliq, nəyzə wə atma nəyzini kətürüp manga hujum kılıqlı kəlding; lekin mən sən həkarət kılıqan, Israilning əxunlirining Hudasi bolovan Pərvərdigarning nami bilən aldingoja hujum oja qıktım — dedi.

<sup>46</sup> «Dəl bugün Pərvərdigar seni mening kolum oja tapxuridu. Mən seni əltürüp bexingni kesip alıman; mən ləxkərgahdiki Filistiy'larning jəsətlirinimu asmandiki uqar-kanatlar oja wə dalalar-diki yirtkuqlarıqə yəm kılıman. Buning bilən pütkül jahən Israilda bir Hudanıng bar ikənlikini bili. <sup>47</sup> wə bu pütkül jamaət Pərvərdigarning nusrət berixinin kiliq, nəyzə bilən əməs ikənlikini bili; qünki bu jəng bolsa Pərvərdigarningkidur, U seni kəlimiz oja tapxuridu.»

<sup>48</sup> Filistiy Dawutka hujum kılıqlı kopup yekin kəlgəndə Dawut uningoja hujum kılıqlı Filistiy əxunining sepigə kərap yığırdı. <sup>49</sup> Dawut kolini həltisi oja tikip bir taxni qıkırıp saloq oja selip Filistiyəgə karitip attı; tax Filistiyning pexanisigə təgdi. Tax uning pexanisigə petip kətti, u düm qüxüp yərgə yikildi.

<sup>50</sup> Xundak kilipli Dawut Filistiyini saloq wə tax bilən məəlup kilipli uni urup əltürəti; Dawutning kolidə həq kiliq yok idi. <sup>51</sup> Dawut yığırıp berip, Filistiyning üstidə turup, kiliqini kininidin tar-tip elip uni əltürüp, uning bexini aldı. Filistiy'lər əz baturining olginini kərüpla, bədər qaqtı. <sup>52</sup> Israillar bilən Yəhəudalar bolsa ornidin kopup sərən selixip Filistiy'lərni jiloqioqıqə wə Əkron dərwazilirioqıqə kəynidin əkoçlap kəldi; əltürəlgən Filistiy'lər Xaaraimoja baridiojan yolda Gat wə Əkronoqıqə yetip kətkənidi. <sup>53</sup> Israfilistiy'lərni əkoqlaxtin yenip kəlip ularning ləxkərgahını bulang-talang kıldı. <sup>54</sup> Dawut Filistiyning bexini Yerusalem oja elip bardi; uning yariojını bolsa əz qedirioja koydi.

<sup>55</sup> Saul Dawutning Filistiyning aldioja qıkkinini kərgəndə əxunning sərdari Abnərdin: — I Abnər, bu yigit kimning oğlı? — dəp soridi. Abnər: — I padixah, həyating bilən kəsəm kılımənki, bilməymən, dedi.

<sup>56</sup> Padixaḥ; — Bu yigit kimning ooqli ikən dəp sorap baḳḳin, dedi.

<sup>57</sup> Dawut Filistiyni kırıp kätip kəlgəndə Abnər uni padixaḥning kexioja elip bardı; Filistiyning bexi tehiqə uning kolida turattı.

<sup>58</sup> Saul uningdin: — I yigit, kimning ooqlisən? dəp soridi. Dawut: — Mən silining külliri Bəyt-Ləhəmlik Yəssəning ooqlımən, dəp jawab bərdi.

### Saulning Dawuttin həsət kılıxi

**18**<sup>1</sup> Dawut bilən Saulning səhbəti ayaqlaxkanda, Yonatanning kəngli Dawutning kəngligə xundak baoğlandıki, uni eż jenidək səydi. <sup>2</sup> Saul bolsa u künı uni eż yenida elip kəlip, uni atisining eygə kaytkılı koymıdı.

<sup>3</sup> Yonatan Dawut bilən əhdə kılıxtı; qünki u uni eż jenidək səyətti. <sup>4</sup> Yonatan uqisidiki tonni selip Dawutka bərdi, yənə jəng kiyimlirini, jümlidin hətta kılıqi, okyası wə kəmirinimə uningoja bərdi. <sup>5</sup> Saul Dawutni nəgila əwətsə u xu yərgə baratti, xundakla ixlarnı jayda kılatti. Xuning üçün Saul uni ləxkərlərning üstigə koydi. Bu ix barlıq həlkə wə həm Saulning hizmətkarlıqımı yakçı.

<sup>6</sup> Dawut Filistiyni əltürüp kəpqilik bilən yançanda Israilning həmmə xəhərliridiki kız-ayallar Saulni nhaxha eytip ussul oynap karxi alojili qıktı; ular huxluk iqida dəp wə üqtar bilən nəşəmə qelixti. <sup>7</sup> Kız-ayallar nəşəmə qalçanda: — Saul minglap əltürdi, wə Dawut on minglap əltürdi, dəp okuxattı.

<sup>8</sup> Buni anglap Saul naħayiti hapa boldı; bu söz uning kəngligə təğdi. U: — Dawutka on minglap hesablandı, əmma manga pəkət minglap hesablandı; əmdi padixaḥlıktın baxxa uningoja heqnərsə kəm əməs, dedi. <sup>9</sup> Xu kündin tartip Saul Dawutni kəzələp yürüd.

<sup>10</sup> Ətisi Huda təripidin kabahətlik bir roh Saulning üstigə qüxti wə u eyidə əlamətlik jeyligili turdi. Əmdi Dawut baxxa waķittikidək koli bilən qiltar qaldı; Saulning kolida nəyzə bar idi. <sup>11</sup> Saul: — Dawutni tamən nəyzə bilən қadıwetimən dəp, nəyzini attı; lekin Dawut ikki ketim əzinini daldıqə aldi.

<sup>12</sup> Pərvərdigarning Dawut bilənla bolup, əzidin yıraklıp kətkini üçün Saul Dawuttin kərkətti. <sup>13</sup> Xuning üçün Saul Dawutni eż yenidin ayrip, uni ləxkərlərgə mingbəxi kılıp koydi; u ləxkərlərni elip jənggə qıkıp turattı.

<sup>14</sup> Dawut bolsa həmmə ixlarnı pəm bilən kılatti; qünki Pərvərdigar uning bilən billə idi. <sup>15</sup> Saul uning pəmlik ikənlilikini kərəp uningdin bək kərkətti.

<sup>16</sup> Əmma pütkül Israil bilən Yəhūda həlkə Dawutni seyətti; qünki u ularni yetəkləp jənggə qıktı. <sup>17</sup> Saul Dawutka: — Mana, qong kızım Merab — mən uni sanga hotunlukka bərgüm bar. Sən pəkət hizmitimə jan-pida bolup, Pərvərdigarning jəngliridə kürəx kılıqın, dedi. Qünki Saul iqidə: — U menin kolumn bilən əməs, bəlkı Filistiylərning koli bilən yokitilsün, dəp hiyal kılıqanıdi.

<sup>18</sup> Əmma Dawut Sauloja: — Mən kim idim, menin atamning jəməti Israil arısida nemə idi, mən qandağmu padixaḥning kuyyoqlı bolay? — dedi.

<sup>19</sup> Lekin Saulning kişi Merab Dawutka berilidiojan waķitta, u Məhəlatlıq Adriəlgə hotunlukka berildi. <sup>20</sup> Əmma Saulning kişi Mıkalning kəngli Dawutka qüxkənidı. Baxkilar buni Sauloja eytti, bu ixtin Saul hux boldı. <sup>21</sup> Saul: — Kızımni Dawutka berəy, u uningoja bir sırtmak bolup,

<sup>18:7</sup> Mis, 15:21; <sup>1</sup>Sam, 21:11; 29:5

<sup>18:10</sup> «Ətisi Huda təripidin kabahətlik bir roh Saulning üstigə qüxti wə u eyidə əlamətlik jeyligili turdi» —ibraniy tilida muxu ayəttiki «jeylүү» «uroqup qıkış» degen söz bilən ipadılındı. Baxxa əhwalda bu söz «bəxərat berix»ni kərsitidü.

<sup>18:13</sup> «u ləxkərləri elip jənggə qıkıp turattı» —ibraniy tilida «u ləxkərlər (həlk) alıldı qıkıp kirətti» degen söz bilən ipadılındı.

<sup>18:16</sup> «qünki u ularni yetəkləp jənggə qıktı» —ibraniy tilida «qünki u ular alındı qıkıp kirətti».

Filistiyłerning kolida yokitilsun, dəp oylidi. Xuning bilən Saul Dawutka: — Bugün ikkinqi ketim kūy'ooqlum bolisən, dedi.

<sup>22</sup> Saul eż oqulamlirioja: — Dawutka astirtin: — Mana, padixah səndin səyünidu, wə həmmə oqulamliri sanga amrak. Xuning üçün padixahning küyoqli bolojin, dəp eytinglar, dəp tapilidi.

<sup>23</sup> Saulning oqulamliri bu səzlərni Dawutning қulikişa yətküzdi. Lekin Dawut: — Nəziringlarda padixahning küyoqli bolux kiqik ixmu? Mən bolsam bir kəmbəoşəl wə ətiwarsız adəmmən — dedi.

<sup>24</sup> Saulning oqulamliri Sauloja Dawutning degənlirini eż aynı yətküzdi.

<sup>25</sup> Saul: — Silər Dawutka: — Padixah sanga baxka toylik aloquzmaydu, pəkət padixah dükmanlıridin intikam elix üçün yüz Filistiyning hətnilikinila alidu, dəp eytinglar, dedi (Saulning məksiti bolsa Dawutni Filistiyłerning kolida yokitix idi).

<sup>26</sup> Oqulamlar bu səzlərni Dawutka yətküzdi; padixahning küyoqli bolux Dawutka yekip қaldı. Əmdi bekitilgən məhəlat toxmayla, <sup>27</sup> Dawut turup eż adəmliri bilən qıkip ikki yüz Filistiyni əltürdi. Dawut ularning hətnilikini kesip elip padixahning küyoqli bolux üçün bularning həmmisini padixahka tapxurdi. Saul kizi Mıkalni uningoja hotunlukka bərdi.

<sup>28</sup> Saul Pərwərdigarning Dawut bilən billə ikenlikini wə eż kizi Mıkalning uni səyidioqanlığını kerüp <sup>29</sup> Dawuttin tehimü körkti. Xuning bilən Saul üzlüksiz Dawutka dükənən boldi.

<sup>30</sup> Filistiyłerning əmirliri daim sokuxka qıktı; əmma hər ketim qıksıla Dawutning ixliri Saulning həmmə hizmətkarlırinigidin muvəppəkçiyətlik bolatti; xuning bilən uning nami halayık təripidin tolimu hərmətkə sazawər bolatti.

### Saul Dawutni əltürüxkə intiliđu

**19<sup>1</sup>** Saul eż oğlı Yonatan wə həmmə hizmətkarlırigə Dawutni əltürüxkə buyruk қildi. Lekin Saulning oğlı Yonatan Dawutka bək amrak idi. <sup>2</sup> Yonatan Dawutka: — Atam Saul seni əltürməkqı; əmdi ətə atığen kattık ehtiyyat kılɔjin, bir məhəpiy jayni tepip əzüngni yoxuroqin; <sup>3</sup> mən əzüm qıkip sən yoxurunoqan etizlikka berip atamning yenida turup atam bilən sening toorangda sezlixip bağay; əhwalını enik bilgəndin keyin sanga həwər kılıy, dedi.

<sup>4</sup> Yonatan atisi Sauloja Dawutning yahxi gepini kılıp: — Padixah eż hizmətkarioja, yəni Dawutka yamanlıq kılımıqay! Qünki u sanga gunah kılımıqan; bəlkı uning əmalları əzünggə kəp yahxılıqları elip kəlgən: — <sup>5</sup> u eż jenini alkınıqoja elip kopup həlik Filistiyni əltürdi wə xuning bilən Pərwərdigar pütkül Israıl üçün qong nusrət bərdi. Xu qəođda sən əzüng körüp hux bolovan əməsmə? Əmdilikdə nemixkə Dawutni səwəbsiz əltürüp naħək kən təküp gunahkar bolmakçı bolisən? — dedi.

<sup>6</sup> Saul Yonatanning səziga kirdi. U: — Pərwərdigarning hayatı bilən kəsəm kılımənki, u əlümə məhəkum kılınmayıdu, dedi. <sup>7</sup> Andin Yonatan Dawutni qakırıp, Dawutka bolovan ixlarning həmmisini dəp bərdi. Andin keyin Yonatan Dawutni Saulning kəxioja elip kəldi wə u ilgirikidək uning hizmitidə boldi.

<sup>8</sup> Əmma yənə jəng boldi; Dawut qıkip Filistiyłer bilən jəng kılıp, ularni kattık kırıp məqəlup қildi; ular uning aliddin bədər keqisti.

<sup>9</sup> Əmdi Pərwərdigar təripidin қabahətlik bir roh yənə Saulni bastı. U eż əyidə kolida nəyzisini tutup olturatti; Dawut bolsa қoli bilən saz qelip turatti. <sup>10</sup> Saul nəyzə bilən Dawutni sanjip tamoja қadap koymakçı boliwidı, lekin Dawut əzini қaçırıwaldi, nəyzə tamoja қadılıp қaldı. Dawut xu keqisi keqip kutuldı.

<sup>11</sup> Saul birnəqqə qaparmənlərni Dawutning əyigə əwətip uni paylap turup atisi tang yoruqında

<sup>18:27</sup> 2Sam. 3:14

<sup>19:9</sup> 1Sam. 16:14; 18:10

uni өltürүксө мангдурди. Әмма Dawutning аялы Miçal uningoja: — Әгәр бу кеңе женингни elip қақмисан, атә өltürүлісөн, деди.<sup>12</sup> Xunga Miçal Dawutni пәнжірдин qўxürüp койди. Xundak kılıp u қеңип құтуды.<sup>13</sup> Andin Miçal bir «tərafim» butni elip kariwatқа yatқузуп, bexioja өқеке yungidin kiliqan bir yastukni койуп, әдиyal билән yepip койди.

<sup>14</sup> Saul Dawutni tutux üçün qaparmənlərni əwətkəndə Miçal: — U aqırıp kaldi, деди.<sup>15</sup> Saul qaparmənlərni kaytidin əwətip: — Uni kariwat bilən қoxup elip kelinglar, uni өltürimən, dəp buyrudi.

<sup>16</sup> Qaparmənlər kirgəndə, mana kariwatta bu but yatattı, bexioja өқеке yungidin kiliqan yastuk қoyulqanıdi.<sup>17</sup> Saul Miçaloja: — Nemixka meni bundaқ aldap, düxminimni qaqruruwetisən? — деди. Miçal Sauloja jawab berip: — U: «Meni қoyuwətkin; bolmisa seni өltürüwetimən» деди, деди..

<sup>18</sup> Dawut қеңип құтуп, Ramahkə Samuilning kexioja berip, Saulning uningoja қilojanlırinining həmmisini dəp bərdi. Andin u Samuil bilən Nayotka berip olturaklaxtı.

<sup>19</sup> Birsi Sauloja: — Dawut Ramahdiki Nayotta bar ikən, dəp həwər bərdi.<sup>20</sup> Saul Dawutni tutup kelixa qaparmənlərni mangdurdı. Әмма ular yetip baroqanda pəyərəmbərlərning bir jamaiti bexarət beriwayatkanlığını wə Samuilningmu ularning arisida turup ularoja nazarətqılık kiliwayatkanlığını kərdi; xundak boldiki, Hudanıng Rohı Saulning qaparmənlərinining wujudiojumu qüçüp, ularmu həm bexarət berixkə baxlıdı.

<sup>21</sup> Bu həwər Sauloja eytildi; u yənə baxkə qaparmənlərni əwətti, lekin ularmu bexarət berixkə qüxti. Andin Saul үqinqi kətim yənə qaparmənlərni mangdurdı. Ularmu həm bexarət berixkə qüxti.<sup>22</sup> Andin Saul ezi Ramahkə berip, Səkudiki qong kudukka yetip kəlgəndə, «Samuil bilən Dawut nədə?» — dəp soridi. Birsi: — Ular Ramahdiki Nayotta bar ikən, dəp jawab bərdi.

<sup>23</sup> Xunga u Ramahdiki Nayotka yetip kəldi; Hudanıng Rohı uning wujudiojumu qüxti; xuning bilən umu piyadə mengip Ramahdiki Nayotka baroqqa bexarət berip mangdi.<sup>24</sup> U hətta kiyimlirini seliwestip Samuilning aldida bexarət bərdi; pütün bir keqə wə pütün bir kündüz u yərdə yalingaq yatti. Buning bilən: — «Saulmu pəyərəmbərlərdinmə?» dəydiojan gəp pəyda boldı..

### Yonatan Dawutni қоғdimakçı

**20**<sup>1</sup> Dawut Ramahdiki Nayottin қeңip Yonatanning kexioja berip uningoja: — Mən nemə kiliptimən? Nemə қəbihlik kiliptimən? Atang aldida nemə gunah kiliptimən, u mening jenimni almakçı boluwaitidu? — деди.

<sup>2</sup> U uningoja: — Yoşsu, bundaқ ix neri bolsun! Sən elməysən. Qong ix bolsun, kiqik ix bolsun atam manga deməy koymaydu. Nemixka atam bu ixni məndin yoxuridikina? Hərgiz undak bolmaydu, деди.

<sup>3</sup> Lekin Dawut yənə kəsəm kılıp: — Atang sening nəziringdə iltipat tapkinimni jəzmən bilidu. Xunga u kenglidə: — Yonatan buni bilip kalmışun; bolmisa uningoja azar bolidu, degəndu. Lekin Pərvərdigarning hayatı bilən, jening wə həyatıng bilən aldingda kəsəm kilişmənki, manga elümning arılık bir kədəmlə қaldı, деди.

<sup>4</sup> Yonatan Dawutka: — Kenglüng nemini halisa xuni kılay, деди.

<sup>5</sup> Dawut Yonatanoja mundaқ dedi: — Mana atə «yengi ay» bolidu; mən adəttikidək padixah bilən həmdastihan bolmisam bolmaydu. Lekin meni қoyup bərgin, mən үqinqi künü ahximiojıqə dələda mekünuwalay.<sup>6</sup> Atang mening sorunda yoklukımni kərüp sorisa, sən uningoja: «Dawut

<sup>19:13</sup> «tərafim» — birhil but. Miçalning yenida bundaқ butning boluxi Təwratka hilap, əlwətta.

<sup>19:17</sup> «U: «Meni қoyuwətkin; bolmisa seni өltürüwetimən» деди» — ibranıy tilidə: «U: «Meni қoyuwətkin; seni өltürüxümning nemə hajiti?» деди».

<sup>19:24</sup> «Buning bilən: — «Saulmu pəyərəmbərlərdinmə?» dəydiojan gəp pəyda boldı» — 10-bab, 12-ayət wə uningdiki izahatni körüng.

## « Samuil «1» »

məndin eż xəħiri Bəyt-Ləħəmgə tezräk berip kelixkə jiddiy ruhsət soridi, qünki u yərdə pütkül ailisi üçün bir yillik kurbanlıq etküzidikən», degin, dedi. <sup>7</sup> Əgər u: — Obdan boptu, desə, ķulung tinq-aman bolidu: — Lekin u aqqiklansa, uning manga yamanlıq ķilixni niyət kılolanlığının gu-man kilmiojin. <sup>8</sup> Sən ķulungoja iltipat kərsətkin; qünki sən əzüng bilən Pərwərdigarning aldida ķulungni əhdiləxtürgənsən. Lekin əgər məndə bir yamanlıq bolsa sən əzüngla meni əltürgin; meni elip berip atangoja tapxuruxning nemə hajiti? — dedi.

<sup>9</sup> Yonatan: — Undak hiyal səndin nerı bolsun! Əgər atamning sanga yamanlıq ķılıdıcınan niyiti barlığını bilip қalsam, sanga dəyttim əməsmu? — dedi.

<sup>10</sup> Dawut Yonatanoqa: — Əgər atang sanga kəttik gəp bilən jawab bərsə, kim manga həwər beridu? — dedi.

<sup>11</sup> Yonatan Dawutka: — Kəlgin, dalaqə qikayli, dedi. Xuning bilən ikkisi dalaqə qikti. <sup>12</sup> Yonatan Dawutka mundak dedi: — Israelning Hudasi Pərwərdigar manga guwahlı, mən etə yaki əğünlükkə muxu wakıtta atamning niyitini bilip, sanga iltipatlıq bolsa, mən adəm mangdurup sanga məlum kilməmdim? <sup>13</sup> Əgər atam sanga yamanlıq kilməkçi bolsa, mən seni tinq-aman yoloja selix üçün sanga adəm əwətip həwər bərmisəm, Pərwərdigar manga sening bexingoja qüxkəndinmu artuk qüxürsən; əmdi Pərwərdigar atam bilən billə bolqandək sening bilən billə bolsun.

<sup>14</sup> Hayatla bolsam meni əlmisin dəp Pərwərdigarning mehribanlığını manga kərsətkəysən.

<sup>15</sup> Mən olüp kətkən təkdirdim, əydikilirimdin həm həq wakıt mehribanlığının üzmişəysən; Pərwərdigar sən Dawutning həmmə düxmənlirini yər yüzidin yokatlaşdırın keyinmu xundak kılɔjaysən».

<sup>16</sup> Xuning bilən Yonatan Dawutning jəməti bilən əhdə ķilixip: — Pərwərdigar Dawutning düxmənliridin hesab alsun, dedi. <sup>17</sup> Andin Yonatan yənə əzining Dawutka bolovan muhəbbiti bilən uningoja kəsəm kıldurdı; qünki u uni eż jenidək seyətti.

<sup>18</sup> Yonatan Dawutka mundak dedi: — Ətə yengi ay bolidu. Mana sening ornung box ķalidu, kixılər sening yoklukingoja dikkət ķilidu. <sup>19</sup> Üqinqi künü sən qüxüp aldinkı ketim bu ixtəsəlilikdən qızılıqda əzüngni yoxurqan jayoja berip «Ezəl» deyən taxning yenida turup turoqın. <sup>20</sup> Nən taxning yenidiki bir jayoja huddi nixanni ķaralıqandək üq pay ya oki atay.

<sup>21</sup> Andin oqlamni mangdurup: — «Ya oklirini tepip kəlgin» — dəymən. Əgər mən oqlamoja: — Ənə, oklar arka tarəptə turidu, ularnı elip kəl, desəm, sən qikip yərimoja kəlgin; xundak bolqanda, Pərwərdigarning hayatı bilən kəsəm ķilimənki, sən üçün tinq-amanlıq bolidu, həq ix bolmayıdu. <sup>22</sup> Lekin oqlamoja: — Ənə, oklar aldingə turidu, desəm, sən kətkin, qünki undak bolsa, Pərwərdigar seni kətkütüwətkən bolidu. <sup>23</sup> Əmdiliktə mən bilən sən sözləxkən ix toorluluk, Pərwərdigar sən bilən mening otturimda guwahlıqdır.

<sup>24</sup> Xuning bilən Dawut dalada məkünüwaldi. Yengi ay kəlgəndə, padixaḥ taam yegili dastıhannda olturdu. <sup>25</sup> Padixaḥ bolsa burunkidəkla eż ornida tamning yenidiki tərdə olturdu. Yonatan ornidin turdi, Abnər Saulning yenida olturdu. Lekin Dawutning orni box ķaldi. <sup>26</sup> Əmma Saul u künü həqnemə demidi. Qünki u: — Dawutka bir ix boldı, u napak bolup ķaldı. U jəzmən napak bolup ķaptı, dəp oylidi. <sup>27</sup> Lekin Dawutning orni yengi ayning ətisimu, yəni ayning ikkinqi künimə box idi. Saul oqlı Yonatandin: — Nemixkə Yəssənenin oqlı yaki tünüğün yaki bugün tamakka kəlməydi, dəp soridi.

<sup>20:8</sup> 1Sam, 18:3

<sup>20:25</sup> «Padixaḥ bolsa burunkidəkla eż ornida tamning yenidiki tərdə olturdu. Yonatan ornidin turdi, Abnər Saulning yenida olturdu» — Yonatanning «ornidin turuxi» bəlkim təqsi Abnərning hərəkəti üçün uningoja Saulning yenidiki orunu boxitix üçün.

-Baxka hil tərjimi: «Yonatan uning (Saulning) oduluda idi»

<sup>20:26</sup> «Dawutka bir ix boldı, u napak bolup ķaldın» — «napak boloux»: Musa pəyəzəmbərgə qüxürülgən kanun boyiqə, birsti masilən bir elükkə tagkan bolsa bir məzgil «napak» bolatti — xundak bolsa uning həq kurbanlıq (masilən, yengi aydiki kurbanlıqlar) din yeşixiga bolmayıttı.

## « Samuil «1» »

<sup>28</sup> Yonatan Sauloja jawab berip: — Dawut Bəyt-Ləhəmgə baroqili məndin jiddiy ruhsət sorap: — <sup>29</sup> Mening beriximoja ruhsət kılıqin, ailimizning xəhərdə bir qurbanlıq ixi boloqaq akam menin beriximni eytipti; əgər sening nəziringdə iltipat tapşan bolsam ərinadxalırim bilən kərəxüp kelixkə ruhsət bərgin, dedi. Xunga u padixaḥning dastihinioja kəlmidi, dedi.

<sup>30</sup> Saulning Yonatan oja kəttik oqəzipi kelip: — I buzuk, kaj hotunning oqli, nemixka Yəssəninq oqlini əzünggə tallap, əzüngni xərməndə kılıp wə anangni nomuska köyəqininqni bilməmdimən? <sup>31</sup> Əgər Yəssəninq oqli yər yüzidə tirik bolsila, sən həm sening padixaḥliking mustəhkəm bolmaydu. Xunga əmdi adəm əwətip uni menin kəximoja elip kəlgin, qünki u elümgə məhkəmdür! — dedi.

<sup>32</sup> Yonatan atisi Sauloja jawab berip: — U nemixka elümgə məhkum kılınixi kerək? U nemə kiptu? — dedi.

<sup>33</sup> Andin Saul Yonatan oja sanjix üçün uningoja nəyzini atti; buning bilən Yonatan atisining Dawutni eltürməkqi bolojanlıqını enik bilip yətti. <sup>34</sup> Yonatan bolsa kəttik aqqıklap dastihandin kopup kətti wə yengi ayning ikkinçi künü həq taam yemidi. Qünki atisining Dawutni xundak həkərətləxi uningoja kəttik azar bolojanidi.

<sup>35</sup> Ətisi Yonatan dalaqə qıkıp Dawut bilən kelixkən jayoja bardı. Uning bilən bir kiqik oqlam billə bardı.

<sup>36</sup> U oqlam oqa: — Sən yügür, mən atkan ya oklirini tepip kəlgin, dedi. Oqlam yügürdi, u bir okni uning aldi təripigə atti. <sup>37</sup> Oqlam Yonatan atkan ok qüxkən jayoja kəlgəndə Yonatan oqlamni qakırıp: — Ok sening aldi təripingdə turmamdu? — dedi. <sup>38</sup> Andin Yonatan oqlamni yənə qakırıp: — Bol, ittik bol, həyal bolmioqin! — dedi. Yonatanning oqlamı ya okını yioqip oyojisioja elip kəldi. <sup>39</sup> Lekin oqlamning bolojan ixtin həwiri uk idi. Buni yaloquz Yonatan bilən Dawutla bilətti.

<sup>40</sup> Andin Yonatan oqlamioja yaraqlırını berip uningoja: — Ularnı xəhərgə elip kətkin, dedi.

<sup>41</sup> Oqlam kətkəndin keyin Dawut taxning jənub təripidin qıkıp yərgə yikilip üç kətim təzim kıldı. Ular bir-birini səyüxti, bir-biriga esilixip yioqlaxtı, bolupmu Dawut kəttik yioqlidi.

<sup>42</sup> Yonatan Dawutka: — Səpiring tinq-aman bolsun; qünki biz ikkimiz: — Pərvərdigar menin bilən sening otturungda wə menin nəslim bilən sening nəslinq otturisida mənggügə guwah, bolsun, dəp Pərvərdigarning nami bilən kəsəm iqixkən, dedi. Dawut ornidin kopup mangdi, Yonatanmu xəhərgə kirip kətti.

### Dawut Nob xəhərigə baridu

**21** <sup>1</sup> Dawut əmdi Nobka kelip Ahimələk kahinning kəxioja bardı. <sup>2</sup> Lekin Ahimələk Dawutni kərgəndə titrəp korkup uningoja: — Nemixka birimu sən bilən kəlməy yaloquz kəlding? — dedi.

<sup>3</sup> Dawut Ahimələk kahinoja: — Padixaḥ manga məlum bir ixni buyrup: — Mən sanga buyruqan ix yaki sanga tapiloqan yolyoruk toqrisidin həqkim birnemə bilmisin, degenidi. Əz oqlamlırmını bolsa məlum bir jayoja berixkə bekitip köydüm. <sup>4</sup> Əmdi kəlungsda nemə bar? Bəx nan, yaki nemə bolsa, xuni manga bərgin, dedi.

<sup>5</sup> Kahin Dawutka jawab berip: — Kolumda adəttiki nan yok, pəkət muğəddəs nan bar. Əgər oqlamlar ayallaroja yekin laxmiqan bolsa yesə rawa bolidu, dedi.

<sup>6</sup> Dawut kahinoja jawab berip: — Bərhək, mən baxka wəkətlərda qıkqınimoja ohxax, ayallar bizdin yirak bolojili üç kün boldi. Mən hərkətim qıkqanda, gərqə adəttiki səpər bolsimu, oqlamlarning қaqlılıri pak bolidioqan yerdə, bugün ular wə қaqlılıri tehimu pak bolmamdu, dedi..

**21:6** «...gərqə adəttiki səpər bolsimu, oqlamlarning қaqlılıri pak bolidioqan yerdə, bugün ular wə қaqlılıri tehimu pak bolmamdu» — baxka nəqqə tərjimisi uqrıxi mumkin.

## « Samuil «1» »

<sup>7</sup> Xuning bilən kahin uningoja mukəddəs nandin bərdi, qünki bu yerdə «təkdim nan»din baxka həqkəndək nan yok idi. Bu nan Pərvərdigarning huzurioja yengi issik nan köyuləşən künü almaxturuləşən nanlar idi.<sup>8</sup> (lekin u künü Saulning hizmətkarlıridin məlum birsi u yerdə Pərvərdigarning huzurında kəlduruləşənidi. Uning ismi Doəg bolup Saulning padıqılırinin qongi idi).

<sup>9</sup> Dawut Ahiməkkə: — Kələngda nəyzə yaki kiliq yokmu? Padixah tapxurojan ix jiddiy boləqə yaki kiliq yaki baxka yaraqlırmı elip keləlmidim, dedi.

<sup>10</sup> Kahin: — Sən Elahıjılıqıda eltürgən Filistiy Goliatning kiliqi bu yerdə bar, u əfodning kəynidə, bir parqə rəhtək oraklıq haldə turidu. Halisang aloqın, uningdin baxkısı yok, dedi. Dawut: — Bu təngdixi yok kiliqtur, xuni manga bərgin, dedi.

<sup>11</sup> Dawut u künü köpup Sauldin keçip Gatning padixahı Akixning kəxiqə bardı.

<sup>12</sup> Lekin Akixning hizmətkarlıri uningoja: — Bu zeminning padixahı Dawut əməsmu? Uning toqrisida kız-ayallar bir-birigə: —

Saul minglap əltürdi,

Wə Dawut on minglap əltürdi,

— dəp nahxa-əqəzəl okuxup ussul oyniojan əməsmu, dedi.

<sup>13</sup> Dawut bu sözlərni kəngligə püküp Gatning padixahı Akixtin bək ərkəti. <sup>14</sup> Xuning üçün ularning kəz aldida ezinin yürüx-turuxlırını əzgərtip, ularning kolida turojan waqtida əzinəi şərədək kərsətti; u dərvazılarning ixiklirigə jjip, tükürükini sakılıqə akıturatti.

<sup>15</sup> Akix hizmətkarlırioja: — Mana bu adəmning saranglığını kərməmsilər? Uni nemixkə mening aldimoja elip kəldingilər? <sup>16</sup> Məndə saranglar kəmqılmıdi? Silər bu kixini aldimoja saranglıq kılıqlıli elip kəldinglərə? Bu adəm mening əyüməgə kirixi kerəkmu? — dedi.

### Dawut Mizpah wə Adullaməqə baridu

**22**<sup>1</sup> Dawut u yerdin ketip Adullamidiki əqarəqə əqəti. Uning kərindaxliri bilən atisining pütkül jəməti buni anglap uning kəxiqə bardı. <sup>2</sup> Ezilgən, kərzdar boləqən wə dərdmənlərning həmmisi yioqılıp uning yenioqa kəldi wə u ularning sərdarı boldi. Uningoja əxuluqən adəmlər bolsa tət yüzqə idi.

<sup>3</sup> Dawut u yerdin qikip Moabdiki Mizpahqə berip Moabning padixahıdin: — Hudanıng meni nəmə kılıdiojnını bilgiquqə, ata-anamning bu yərgə kelip aranglarda turuxioja yol köyəyə, dəp tələp kıldı. <sup>4</sup> Dawut atisi wə anisini Moabning padixahının kəxiqə elip kəldi. Dawut kərojanda turojan pütkül künlərdə ata-anis uning bilən billə turdi.

<sup>5</sup> Əmma Gad payojəmbər Dawutka: — Kərojanda turmay, bu yerdin qikip, Yəhuda zeminiqə baroqın, dedi. Xuning bilən Dawut u yerdin ayrılip, Hərət ormanlıqə bardı.

### Saul Nobdiki kahinlarnı əltürridü

<sup>6</sup> Saul Dawutning nədə turuwatkanlığının həwər taptı. Saul bu wakıttı Ramahdiki Gibeahda egiz bir jayda yulqun dərihining tüwidə olтурattı. Uning kolida nəyzisi bar idi, barlık hizmətkarlıri qərisidə turattı. <sup>7</sup> Saul qərisidə turojan hizmətkarlırioja: — I Binyaminliklər, kulak selinglər! Yəssənenin oölli hər biringlərə etizlər bilən üzümzarları təksim kılıp berəmdü? Həmmimgələrni ming bexi wə yüz bexi kılardu? <sup>8</sup> Silər həmmimgələr manga kəst kıldılınlar, eż oqlumming Yəssənenin oölli bilən əhdə kilişkinini həqkim manga ukturmadi. Həq əyväşlər

<sup>21:7</sup> «qünki bu yerdə «təkdim nan»din baxka həqkəndək, nan yok idi» — «təkdim nan»: — yaki «(Hudanıng) huzuri nen», yaki «fiziləşən nan», «Misi» 25- wə 35-babını körüring.

<sup>21:7</sup> Mat. 12:3; Mar. 2:25; Luča 6:3

<sup>21:12</sup> 1Sam. 18:7

<sup>22:3</sup> «Moabdiki Mizpah» — yaki «Moabdiki Mizpəh».

manga iq aqpritmidinglar yaki ez oqlumning menin hizmatkarimni manga yoxurun hujum klixka kustratkinidin manga hewer bermidinglar, dedi.

<sup>9</sup> Andin Saulning hizmatkaririning iqigə kiriwalojan Doeg: — «Men Yessəning oqlining Nobka Ahitubning oqli Ahimələknin kəxioja kəlgini kerdüm, <sup>10</sup> — Ahimələk uning üçün Pərvərdigardin yol soridi wə uningoja ozuk-tüllük bilən Filistiy Goliatning kiliqini bərdi» — dedi.

<sup>11</sup> Padixah adəm əwətip Ahitubning oqli kahin Ahimələknin, xundakla uning atisining pütkül jemətini, yəni Nobdiki kahinlarnimu qakırtip kəldi. Ularning həmmisi padixahning kəxioja kəldi.

<sup>12</sup> Saul: — I Ahitubning oqli angliqin, dedi. U: — I oqojam, mana mən, dedi.

<sup>13</sup> Saul uningoja: — Nemixka silər, sən bilən Yəssəning oqli, manga kəst kilişilər? Sən uningoja nan wə kiliq berip, uning üçün Hudadin yol soridingoju? Mana əmdi u bugünküdək manga hujum kilməkqi bolup paylap yürməktə! — dedi.

<sup>14</sup> Ahimələk padixahka jawab berip: — Silining barlıq hizmatkaririning arisida Dawutdək sadik kim bar? U padixahning kuyuoqlı, silining məhpiy məslihətlirigə ixtirak kılısuqi wə ordiliri iqidə izzətlilik əməsmidi? <sup>15</sup> Mən pəkət uning üçün Hudadin yol soraxni bugünla baxlidim-mu? Asiylik kiliq məndin neri bolsun! Padixah, eż əlini wə atamning pütkül jemətini əyibəkə buyrumiqayla, qunki kullirining bu ixtin kılqə həwiri yok, dedi.

<sup>16</sup> Lekin padixah: — Ahimələk, sən elisən, sən wə atangning pütkül jeməti qokum elisilər, dedi.

<sup>17</sup> Padixah, eż qərisidiki qaparmənlirigə: — Mang, Pərvərdigarning kahinlirini əltürüngər! Qunki ular həm Dawutka həmdəm boldi həm uning əqəməsini bilip turup manga hewer bermidi, dedi. Lekin padixahning kol astidikiləri Pərvərdigarning kahinlirini əltürükə kol kətürgili unimi.

<sup>18</sup> Əmdi padixah Doegə: — Sən berip kahinlarnı əltürüwətkin, dedi. Edomluq Doeg berip kahinlarnı əltürdi; bu küni u kanaptin tokulojan əfod kiyən səksən bəx adəmni əltürdi.

<sup>19</sup> Andin u kahinlarning xəhiri Nobda olturoquqılarnı kirdi, yəni ər wə ayallar, balilar wə bowaklar, kala, exək, koylar — həmmisini kiliqlidi. <sup>20</sup> Əmma Ahitubning oqli Ahimələknin Abiyatar degən bir oqli kutulup Dawutning kəxioja əqip kəldi. <sup>21</sup> Abiyatar Dawutka Saul Pərvərdigarning kahinlirini əltürdi, dəp hewer bərdi.

<sup>22</sup> Dawut Abiyataroja: — U küni Doegning u yaradı ikanlikini kerüp, uning jəzmən Sauloja hewer beridioqinini bilgənidim. Mən atangning pütkül jemətining əltürülüxigə zamin boldum, dedi.

<sup>23</sup> Mən bilən billə turoqin, həq korkmioqin. Qunki menin jenimni almakqi boləjanlar sening jeningu nimə həm almakqi. Mening kəximda bihətər turisən, dedi.

### Dawut Keilaq xəhirini kütəkuzidu

**23** <sup>1</sup>Birsə Dawutka hewer berip: — Mana Filistiyər Keilaqqa hujum kılıp hamamlarnı bulap-talimaqtə, dedi.

<sup>2</sup> Dawut Pərvərdigardin: — Mən berip bu Filistiyərgə zərbə berimənmə? — dəp soridi. Pərvərdigar Dawutka: — Berip Filistiyərgə zərbə berip Keilaqni azad kılıqın, dedi.

<sup>3</sup> Lekin Dawutning adəmliri uningoja: — Mana biz Yəhuda zeminida turupmu korkiwatkan yərdə, Keilaqqa berip Filistiyərning koxunlirioja hujum kilsək, kəndək bolar? — dedi.

<sup>4</sup> Xunga Dawut yənə bir ketim Pərvərdigardin soriwidi, Pərvərdigar uningoja jawab berip: — Sən ornungdin turup Keilaqqa baroqin; qunki Mən Filistiyərni kolungoja tapxurimən, dedi.

<sup>5</sup> Buning bilən Dawut eż adamları bilən Keilaqqa berip Filistiyər bilən sokuxup, mallirini olja kılıp, ularni kəttik kirdi. Dawut xundak kılıp Keilaqda turuwatqanları kütəkuzdi.

**22:15** «qunki kullirining bu ixtin kılqə həwiri yok» — ibraniy tilida «qunki kullirining bu ixtin azmu, jikmu həwiri yok».

### Dawut Saulning qanggildin yənə қutulidu

<sup>6</sup> Əmdi Ahiməlkning oöli Abiyatar Keilaħoja қeqip kelip Dawutning қexioja kəlgəndə, uning қolida əfod bar idi.

<sup>7</sup> Birsi Sauloja, Dawut Keilaħoja kəptu, dəp həwər bərdi. Saul: — Əmdi Huda uni meninq қolumoja taxlap tapxurdi. Qünki u dərwaziliri wə taħakkliri bar xəħərgə kirkəqkə solunup kəldi, dedi. <sup>8</sup> Əmdi Saul Dawut bilən adəmlirini muħasirigə elix üçün həmmə həlkni Keilaħoja berip jəng kılıxka qaķirdi.

<sup>9</sup> Dawut Saulning eżini kəstləydiqanlığını bilip, Abiyatar kahinoja: — Əfodni elip kəlgin, dedi..

<sup>10</sup> Andin Dawut: — I Israilning Hudasi Pərwərdigar, mənki Sening қulung Saulning bu xəħərnı meninq səwabimdin harab қılıx üçün Keilaħoja kelixka kəstləwatħanlığını enik anglidi.

<sup>11</sup> Keilaħdikilər meni uning қolioja tutup berərmu? Saul eż bəndəng anglioqandək bu yərgə kelərmu? I Israilning Hudasi Pərwərdigar, Səndin etünimənki, eż bəndənggə bildürgəysən, dedi. Pərwərdigar: — U bu yərgə kelidu, dedi. <sup>12</sup> Dawut yənə: — Keilaħtikilər meni wə adəmlirimni Saulning қolioja tutup berərmu, dedi. Pərwərdigar: — Ular silərni tutup beridu, dedi.

<sup>13</sup> Əmdi Dawut adəmliri bilən (təhminən alta yüzqə) ornidin turup Keilaħdin qikip, ezliri baralaydiojan tərəpkə қarap kətti. Sauloja, Dawut Keilaħtin қeqiptu dəp həwər berilgəndə u uni қoqlaxka qıkmidi.

<sup>14</sup> Dawut bolsa qəldiki қorojan-kiyalarda həmdə Zif qəlining taoqlırıda turdi. Saul uni hər künü izdəytti; lekin Huda uni uning қolioja tapxurmidi.

<sup>15</sup> Əmdi Dawut Saulning eżini eltürgili qikidiojanlığını baykap kəldi. Xu qaqoda u Zif qəlidiki bir ormanlıqta turatti. <sup>16</sup> Saulning oöli Yonatan bolsa ormanlıkka qikip Dawutning қexioja berip, uni Huda arkılık riqəbətləndürüp uningoja: — <sup>17</sup> Korkmiojin; qünki atam Saulning қoli seni tapalmaydu. Sən bəlkı Israilning üstidə padixah bolisən, mən bolsam sening wəziring bolimən, buni atam Saulmu bilidu, dedi.

<sup>18</sup> Andin ular ikkiylər Pərwərdigarning aldida əhdə kılıxtı; Dawut bolsa, ormanlıqta turup kəldi, Yonatan eż əyigə yenip kətti.

<sup>19</sup> Xuningdin keyin Ziftkilər Gibeahṭa turuwatħan Saulning қexioja kelip: — Mana, Dawut Hakilaħning egizlikidiki Yəximonning jənubi taripiqə jaylaxkan ormanlıktiki қorojanlarda yoxuruniwaldi, bilməmdilə? <sup>20</sup> Xunga, i padixah, қaqqan kengülliri tartsa xu qaqoda kəlsilə; bizning burqımız uni padixahning қolioja tutup berixtur, dedi.

<sup>21</sup> Saul: Manga iq aqritkinqilər üçün Pərwərdigar silərgə bəht ata kilojaj. <sup>22</sup> Əmdi silərdin etünimənki, berip zadi kaysi yərdə turidiojinini jəzmləxtürüngler, uning iz-derikini eniklap, wə kimning uni kərgənlikini bilip kelinglər; qünki kixilər eytixiqə u intayin hijyigər ikən, dedi.

<sup>23</sup> Xunga berip, uning yoxurunojan barlıq maħpij jaylirini enik kərüp kelinglər, yenimoja yenip kelip manga əynini eytinglər. Andin mən silər bilən billə barimən; wə xundak boliduki, əgər u zemində bolsila, mən Yəħudiylarning mingliqanlarning arisidin uni izdəp tapımən, dedi.

<sup>24</sup> Ular kəpup Sauldin ilgiri Zifka bardı; lekin Dawut eż adəmliri bilən Maon qəllükidiki Yəximonning jənub təripidiki Arabah tüzlənglikidə turuwatatti. <sup>25</sup> Saul adəmliri bilən Dawutni izdəp bardı. Kixilər bu həwərni Dawutka eytti; xuning bilən u qüxüp, kiyaqə berip Maon qəlidə turdi. Saul buni anglap Dawutning kəynidin қoqlap Maonning qələgə qıktı. <sup>26</sup> Saul taoqning bu təripidə mangdi, əmma Dawut adəmliri bilən taoqning u təripidə mangdi. Dawut Sauldin

<sup>23:6</sup> 1Sam. 22:20

<sup>23:9</sup> «Dawut Saulning eżini kəstləydiqanlığını bilip, Abiyatar kahinoja: — Əfodni elip kəlgin, dedi» — kərüniduki, 10-12-ayaklıki soallarnı Dawut əfod wasitisi bilən Pərwərdigardin sorayı.

<sup>23:11</sup> «...kelərmy?.... kelidu» — ibraniy tilida «...qūxərmy?.... qūxidu» deyilidu.

<sup>23:15</sup> «Zif qəlidiki bir ormanlıktə...» — yaki «Zif qəlidiki horax xəħiridə...».

<sup>23:16</sup> «Yonatan... Dawutni .... riqəbətləndürdi» — ibraniy tilida: «Yonatan ... uning (Dawutning) қolini küqləndürdi» deyilidu.

кеqix üçün aldırıwatqanıdı; lekin Saul adəmliri bilən Dawut wə uning adəmlirini tutımız dəp ularnı körxiojılı turdi.<sup>27</sup> Əmma bir həwərqi Saulning ķexioja kelip uningoja: — Filistiyər zeminimizning jənub təripiga kirip bulang-talang kiliwatidü, tezdirin ķaytsila, dedi.

<sup>28</sup> Xuning bilən Saul yenip Dawutni қoqlaxtin tohtap Filistiyər bilən soküxkili qıktı. Xunga u yər Sela-Həmmahlekot dəp ataldi.<sup>29</sup> Dawut bolsa u yərdin qıkip Ən-Gədining taoq-ķororanlıkida turdi.

### Dawut Saulni ayaydu

**24**<sup>1</sup> Saul Filistiyərnı қoqlap qıkırıp yançanda uningoja: — Mana, Dawut Ən-Gədidi ki qeldə turuwetiptu, degən həwər berildi.<sup>2</sup> Saul əmdi pütkül Israıldın hillanıjan üç ming adəmni elip Dawut bilən adəmlirini izdigili «Yawa tekilər» ķoram taxlıqıja qıktı.<sup>3</sup> U yonling yenidiki koj қotanlıriqə kəlgəndə, xu yərdə bir qar bar idi. U tərət ķılıx üçün oqaroja kirdi; Dawut bilən adəmliri oqarning iqlikisidə olturattı.

<sup>4</sup> Dawutning adəmlirini uningoja: — Mana Pərvərdigarning sanga: — Ez düxminingni sening kolungoja berimən, nemə sanga layik kərünsə xuni kilojin, degən künü dəl muxu kün ikən, dedi. Dawut կopup Saulning tonining pexini tuydurmay kesiwaldi.<sup>5</sup> Lekin Saulning tonining pexini kəskini üçün Dawut kənglidə ķattık əpsuslandı.<sup>6</sup> U ez adəmlirigə: — Pərvərdigar meni Pərvərdigar Əzi məsih kilojan oqojamoja bundak ķolumni uzartıxtın saklısun, qunkı u Pərvərdigarning məsihliginidur, dedi.

<sup>7</sup> Xu səzbilən Dawut ez adəmlirini tosup Sauloja qekilojılı koymidi. Saul bolsa կopup oqardin qıkip ez yolioja kətti.<sup>8</sup> Andin Dawutmu turup oqardin qıkip Saulning kəynnidin: — I oqojam padixah! — dəp qakıldı. Saul kəynigə қarawidi, Dawut egilip yüzini yərgə yakşan һalda təzim kıldı.<sup>9</sup> Dawut Sauloja mundak dədi: — «Mana, Dawut seni қastləxkə pursət izdəwatidü, dəydiqən kixılerning səzığə nemixkə կulak salıla? <sup>10</sup> Mana bugün ez kəzliri bilən kərdilikli, Pərvərdigar bugün oqarda silini ez կolumoja bərgənidi. Bəzilər manga uni əltürüwətkin, dedi; lekin mən silini ayap: — Oqojamoja կolumni uzartmaymən, qunkı u Pərvərdigarning məsihliginidur, dedim.<sup>11</sup> Kərisila, i ata, կolumdiki tonlirining pexigə. Silini əltürməy tonlirining pexini kəskənlilikimdin xuni bilsiləki, kenglümədə siligə ya yamanlıq ya asiylik yok, siligə gunah kilojinim yok, lekin sili jenimni alojılı paylimaktıla.<sup>12</sup> Pərvərdigar man bilən silining otturımızda həküm kilsun, mening hesabımni silidin Pərvərdigar alsun; lekin mening կolum siligə kətürülməydu.<sup>13</sup> Konular: — «Rəzillik rəzillərdin qıkıldu» dəp eytkanıkən, lekin ez կolum siligə kətürülməydi.<sup>14</sup> Israilning padixahı kimni tutkılı qıktı? Kimni қoqlap yürüdü? Bir elük itni, halas! Yaloquz bir bürgini, halas!<sup>15</sup> Pərvərdigar sorakçı bolup mən bilən silining otturımızda həküm qıklärısun! U hək-nahəknı ayırıp, dəwayimni sorap meni silining կolliridin halas kılıp, adalət yüргürgəy!» — dedi.

<sup>16</sup> Dawut Sauloja bu səzlərni eytkənda Saul: — Bu sening awazingmu, i oqlum Dawut? — dedi. Andin Saul yüksək awaz bilən yiqlap kətti.<sup>17</sup> U Dawutka: — «Sən məndin adilsən, qunkı sən manga yahxılık կayturdung, lekin mən sanga yamanlıq կayturdum.<sup>18</sup> Sən bugün manga yahxılık կiloranlığın obdan kərsitip bərding; Pərvərdigar meni կolumqoja tapxurojan bol-simu, sən meni əltürmiding.<sup>19</sup> Birsi ez düxminini tapsa, uni aman-esən kətkili կoyamdu? Pərvərdigar sening manga bugün kilojan yahxılığın üçün sanga yahxılık yanduroqay.<sup>20</sup> Əmди mana, xuni bildimki, sən jəzmən padixah bolisən, Israilning padixahlıkı sening կolumnda tiklinidü.<sup>21</sup> Lekin hazır Pərvərdigar bilən manga kəsəm kilojinki, məndin keyin mening nəslimni yokatmay, namimni atamning jəmetidin eqürəmigəysən», dedi.

23:28 «Sela-həmmahlekot» — mənisi bəlkim «ayriqojuqı Қoram tax».

24:11 «kenglümədə siligə ya yamanlıq ya asiylik yok» — ibranıy tilida «կolumda siligə ya yamanlıq ya asiylik yok».

## « Samuil «1» »

<sup>22</sup> Xuning bilən Dawut Sauloğa կəsəm կildi. Saul əz əyigə yenip kətti; Dawut adəmliri bilən կorəjan-կiyəçə qikip xu yərdə turdi.

### Samuil əlidü

**25**<sup>1</sup> Samuil əldi. Pütkül Israil yioçlip uning üçün matəm tutti; ular uni uning Ramahdiki əyidə dəpnə կildi. Dawut bolsa կopup Paran qələgə bardi.

### Dawut, Nabal, Abigail

<sup>2</sup> Əmdi tirikqılıki Karməldə bolqan, Maonda olturukluk bir adam bar idi. Bu kixi bək bay bolup üç ming koy, bir ming əfkisi bar idi. U əz կoylirini Karməldə kirkıwatatti. <sup>3</sup> U adəmning ismi Nabal bolup, ayalining ismi Abigail idi; ayali həm pəm-parasətlik həm əpt-turki qiraylik, lekin eri kəttik kol wə rəzil idi; u Kaləbning əwlədidin idi.

<sup>4</sup> Dawut qəldə turup Nabalning əz կoylirini kirkıyoçanlığını anglap <sup>5</sup> On yax yigitni u yərgə mangdurup ularoja: — Silər Karməlgə qikip Nabalning կexioja berip, məndin uningoja salam eytinglar. <sup>6</sup> Uningoja: — «Yaxiojaysən; sizə tinq-amanlıq bolqay, əyirngizə tinq-amanlıq bolqay, həmmə barlikingizoja tinq-amanlıq bolqay! <sup>7</sup> Mən kirkıyoçilarıng sızda ix baxlioçanlığını anglidim. Sizning padıqiliringiz biz tərəplərdə turoqanda ularoja həq zəhmə yətküzmidük; biz Karməldə turoqan wakıttə ularning həq tərsisi yitip kətmidi. <sup>8</sup> Əz yigitliringizdən sorisingiz ular sizə dəp beridu. Xunga biz կutluq bir künidə kəldük, xunga yigitlirimiz nəziriringizdə iltipat tapsun; əz կolgingizoja nemə qikşa xuni kəminiliringizgə wə oqlıngiz Dawutka nemə qikşa xuni bərgəysiz», dənglər, — dedi.

<sup>9</sup> Dawutning yigitliri u yərgə berip bu gəplərnin həmmisini Dawutning namida uningoja eytip andin jim turup saklıdi.

<sup>10</sup> Nabal Dawutning hizmətkarlırioja jawab berip: — Dawut degən kim? Yəssəning oğli degən kim? Bu künərdə əz oqojilirini taxlap ketiwatkan hizmətkarlar tola. <sup>11</sup> Mən ezümning yemək-iqməklirimni wə yung kirkıyoçilarımoja soyqan gəxni kəlgən jayi naməlum bolqan kixilərgə berəmdim? — dedi.

<sup>12</sup> Dawutning yigitliri kəlgən yolioja yenip kətti. Yenip kelip ular Dawutka həmmə gəpni dəp bərdi. <sup>13</sup> Dawut əz adəmlirigə: — Hər biringlar əz kiliqinglarni esinglar, dedi. Xuning bilən hərbiri əz kiliqini tasmişioja asti, Dawutmu əz kiliqini asti. Andin tet yüzqə adam Dawut bilən qıktı, wə ikki yüz kixi jabduqlar bilən kəldi. <sup>14</sup> Əmma Nabalning hizmətkarlıridin biri uning ayali Abigailoja: — Dawut əlqılerni qəldin oqojimizoja salam berixkə əwətkənökən; lekin u ularnı tillap kayip kətti. <sup>15</sup> Bu adəmlər bolsa, bizgə kəp yahxilik kılıqan. Biz dalada ularning yenida yürgən wakıtlirimizda bizgə həq yamanlıq kəlmidi, bizning həq nərsimizmu yitip kətmigənidir.

<sup>16</sup> Biz ularoja yekin jayda կoy bağkan wakıttə ular keqə-kündüt bizgə sepildək bolqanidi. <sup>17</sup> Əmdi bi ixtin həwərdar boldila, կandak kiliç kerəklikini oylixip bağkayla. Bolmisa, oqojimizoja wə pütkül əydikilirigə bir bala-ķaza kəlməy kalmayıdu. U xunqə kaj bir adəmkı, həqkim uningoja söz kiliçka petinalmaydu, dedi.

<sup>18</sup> Abigail dərhal ikki yüz nan, ikki tulum xarab, bəx pixuruloqan koy, bəx seah կomaq, bir yüz kixmix poxkili, ikki yüz ənjür poxkili elip exəklərgə artip. <sup>19</sup> əz yigitlirigə: — Mening aldimda beringlar; mana, mən kəyninglardın baray, dedi. Lekin u əz eri Nabaloja bu ixni demidi. <sup>20</sup> U əz exikigə minip taqning etikidin qüxkəndə, mana Dawut adəmliri bilən uning udulioja qüxüp uning bilən uqraxtı.

<sup>25:1</sup> 1Sam. 28:3

<sup>25:3</sup> «U adəmning ismi Nabal bolup...» — «Nabal»ning mənisi «əhmək, kopal».

<sup>25:11</sup> «yemək-iqmikim» — ibraniy tilida «nenim wə süyüm».

<sup>25:17</sup> «U xunqə kaj bir adəmkı...» — ibraniy tilida «U Belialning (Xəytanning) xundak bir oqlıki...».

<sup>25:18</sup> «bəx seah կomaq» — «seah» üqtin bir əfah, yəni axlıq-danlınlarning əlqəm birliki idi, təhminən 9 litr.

<sup>21</sup> Dawut əslidə: — Mən bu kixinin melini qeldə bikardin bikar կօջդա, uning barlığının heq nemini yittürgüzmənidim; lekin u yahxılığın ornda manga yamanlık կildi. <sup>22</sup> Uning adəmliridin ətigiqə birər ərkəknı կaldurup կoysam, Huda mən Dawutni uningdinmə artuk jazalioy, degəndi. <sup>23</sup> Abigail Dawutni körüp, aldirap exəktin qüxp, Dawutning aldida yiğilip yüzini yərgə yekip təzim կildi; <sup>24</sup> uning putlirioja esilip mundak dedi: — «I oqjam, bu կəbihlik manga həsablansun; əmdi xuni etünimənki, dedəklirinə siligə səz կiliçioja ijazət կilip, dedəklirinə səziga կulak saloçayla: — <sup>25</sup> etünimənki, oqjam bu rəzil adəm Nabalı oja pisənt kilmioyayla; qunki uning mijəzi huddi ismioja ohxaxtur; uning ismi «kaj», dərwəkə uningda kajlıq tolımı eqirdur. Lekin mən dedəkliri bolsa oqjam əwətkən yigitlərni kərmidim. <sup>26</sup> Əmdi i oqjam, Pərvərdigarning hayatı bilən wə sening jeninq bilən կəsəm iqimənki, Pərvərdigar silini ez կolları bilən կan təküp intikam elixtin saklıdi. Əmdi düxmənlirim, sili oqjam oja yamanlık kilməkqi bołożanlarımı Nabalı ohxax bolsun. <sup>27</sup> Əmdi dedəkliri oqjam oja elip kəlgən bu sowoçat bolsa oqjam oja əgəxkən yigitlərgə təksim կilinsun.

<sup>28</sup> Silidin etünimənki, dedəklirinə səwənlilikini kəqürgəyla; qunki sili, i oqjam Pərvərdigarning jənglirini կilip kəlgənləri üçün, barlıq künlüridə silidə yamanlık tepilmiojini üçün Pərvərdigar jəzmən jəmətlirini məzmut կilidu. <sup>29</sup> Birsi կopup silini կooļap janlırinı izdisa, sili oqjamning jeni Pərvərdigar Hudalirining kəxidiki tiriklər həltisi iqida orılıp saklinidu, lekin düxmənlirimin janlırinı bolsa, u saloçaya selip qerüp taxlaydu.

<sup>30</sup> Əmdi Pərvərdigar sili oqjam tooprısında eytən barlıq yahxi wədilirigə əməl կilip, silini Israiloja bax kələjanda xundak boliduki, <sup>31</sup> sili oqjamning nahək կan təkmigənlilikləri yaki ez intikamlarını almiojanlıkları üçün kəngüllirigə putlikaxang yaki dərd bolmayıdu. Wə Pərvərdigar oqjam oja nusrat bərginidə sili ez dedəklirini yad կiləyələr.

<sup>32</sup> Dawut Abigailoja: — Seni bugün menin bilən uqrıixkə əwətkən Israilning Hudasi Pərvərdigaroja təxəkkür-mədhiyə կayturuloj! <sup>33</sup> Əmdi əkil-parasit ingə barikalla, sangimu barikalla! Qunki sən bugün meni ez kolum bilən կan təküp intikam elixtin tostung.

<sup>34</sup> Lekin meni sanga ziyan-zəhmət yətkübüxtin saklıqan Israilning Hudasi Pərvərdigarning hayatı bilən կəsəm kilişənki, sən menin aldimoja tezlinip kəlmigən bolsang, Nabalning adəmliridin heq ərkək ətigiqə tirik կalmas idi, dedi.

<sup>35</sup> Andin Dawut uning əzığə kəltürgən nərsilirini կolidin tapxurup elip uningoja: — Tinq-aman eyüngə barojin, mana sezliringə kulak selip, kenglüngni կobul կildim, dedi.

<sup>36</sup> Abigail Nabalning kəxioja կeldi; mana, u eyidə xahanə ziyapəttək bir ziyapət etküzüwatatti. Nabal kənglidə huxal idi wə intayin məst bolup kətkənidü. Xunga Abigail ətisi tang atkuqə uningoja heq nema demidi. <sup>37</sup> Lekin ətisi Nabal məstliktin yexilgəndə ayali uningoja bołożan wəkələrnı dəp beriwidü, uning yüriki elgəndək bolup, ezi taxtək bolup կaldi. <sup>38</sup> Wə xundak bol-diki, təhminən on kündin keyin Nabalni Pərvərdigar urdi wə u əldi.

<sup>39</sup> Dawut Nabalning əlginini anglap: — Pərvərdigar mubarəktur. Qunki U mən Nabalın tartkan հակarət üçün dəwayimni sorap Өz կulini yamanlıktın saklıdi; əksiqə Pərvərdigar Nabalning yamanlığını ez bəxioja yandurdi, dedi. Andin Abigailni ez əmrimgə alay dəp, uningoja səz կiləqli əlqi mangdurdı. <sup>40</sup> Dawutning hizmətkarları Karməlgə Abigailning kəxioja kelip uningoja: — Seni əmrimgə alay dəp Dawut sanga səz կiləqli bizni əwətti, dedi.

<sup>41</sup> Abigail bolsa կopup yüzini yərgə təgküdək təzim կilip: — Mana, dediking oqjamning

<sup>25:22</sup> «Uning adəmliridin ətigiqə birər ərkəknı կaldurup կoysam...» — muxu yərdə «birər ərkək» ibraniy tilida «tamoja կarap birər siygüçi» bilən ipadlinidü. «Huda mən Dawutni uningdinmə artuk jazalioy» — yaki «Huda Dawutning düxmənlirigə uningdinmə artuk կiləyə» (bəzi kona կeqürimlərdə xundak yezildi).

<sup>25:25</sup> «oqjam bu rəzil adəm Nabal» — ibraniy tilida «oqjam belialıñning (Xaytanning) bu oqlı Nabal» deyildi. «uning ismi «kaj», dərwəkə uningda kajlıq tolımı eqirdur» — ibraniy tilida «Nabal» degənnəng mənisi «kaj».

<sup>25:34</sup> «Nabalning adəmliridin heq ərkək ətigiqə tirik կalmas idi» — muxu yərdə «ərkək» ibraniy tilida «tamoja կarap siygüçi» bilən ipadlinidü.

hizmətkarlırinining putlirini yuyuxka kıl bolsun, dedi.<sup>42</sup> Andin Abigail xu һaman өzигə həmrəh bolən bəx qərisi bilən exəkkə minip Dawutning əqlilirining kəynidin berip, uning ayali boldi.<sup>43</sup> Dawut Yızrəllik Ahınoamni həm hotunlukka alojanidi. Xuning bilən bu ikkisi uningoja hotun boldi.

<sup>44</sup> Lekin Saul Dawutka hotun kılıp bərgən kizi Mikalni Gallimdiki Laixning oqlı Faltioja hotunlukka bərgənidi.

### Dawut Saulni yənə rəhim kılıp ayaydu

**26**<sup>1</sup> Əmdi Zifliklər Gibeahqa Saulning kəxiqə kelip: — Dawut Yəximonoja yekin Həkīlah egizlikigə yoxurunuwaptu əməsmu? — dedi.

<sup>2</sup> Saul kopup Israildin hillanojan üç ming adamni elip, Zif qəlidə Dawutni izdigili u yərgə bardi. <sup>3</sup> Saul bolsa yol boyida, Yəximonoja yekin Həkīlah egizlikidə qədir tiki. Dawut qəldə turuwatatti; u Saulning qəlgə eż kəynidin qıkkınınidin həwər tapkanda <sup>4</sup> Dawut paylakçılarını mangdurup Saulning rastla kəlgənlilikini bildi. <sup>5</sup> Dawut kopup Saul qədir tikkən jayqa bardi; u Saul bilən қoxun sərdari, Nərning oqlı Abnər yatkan yərni kərdi. Saul bolsa қoxun istihkamı iqidə uhlap yatkanidi, adəmliri qedirlirini uning ətrapıqə tikkənidi.

<sup>6</sup> Dawut əmdi Hıttiyardın bolən Ahimələk wə Yoabning inisi Zəruiyaning oqlı Abixayoja: — Kim mən bilən ləxkərgahqa qüxüp, Saulning yenioja baridu? — dəp soridi. Abixay: — Mən sening bilən baray, dedi.

<sup>7</sup> Xuning bilən Dawut wə Abixay keqidə қoxun bar yərgə beriwidi, mana Saul қoxun istihkamı iqidə uhlap yatkanidi; uning nəyzisi təkiyisining yenida yərgə ədaklıq turattı; Abnər bilən adəmliri uning ətrapida yatattı. <sup>8</sup> Abixay Dawutka: — Huda bugün düxminingni қolungoja tapxurdi. Səndin etünimənki, manga nəyzə bilən birlə sanjip uni yərgə ədəp қoyuxka ijażət bərgəysən! Ikki ketim sanjiximning lazımı yoktur, dedi.

<sup>9</sup> Dawut Abixayoja: — Uni yokatmiojin. Kim Pərvərdigarning məsih kılıqinioja kol uzitip gunahqa tartılmıqan? — dedi.

<sup>10</sup> Dawut yənə: — Pərvərdigarning hayatı bilən կəsəm կilimənki, Pərvərdigar jəzmən uni uridu; ya uning əlidiojan küni kelidu ya u jənggə qüxüp һalak bolidu. <sup>11</sup> Pərvərdigar meni Pərvərdigarning məsihliginiga kol uzitixidin saklıqayı! Əmma uning bexidiki nəyza bilən su idixini aloqın, andin ketəyli, dedi. <sup>12</sup> Xuning bilən Dawut nəyzə bilən idixni Saulning bexining yenidin elip, ikkisi qıkip kətti. Əmma ھeqkim kərmidi, tuyupmu қalmıdı həm oyqinip kətmidi, bəlkı həmmisi uhlawərdi; qünki Pərvərdigar bir қattık uykuni ularning üstigə qübürgənidi.

<sup>13</sup> Dawut uduldi ki tərəpkə etüp yırakrak bir dəngnring tepisidə turdi; ularning arılık yırak idi.

<sup>14</sup> Dawut қoxun bilən nərning oqlı Abnərgə towlap: — Jawab bərməmsən, i Abnər! — dedi. Abnər: — Padixaħka towlioquqı kim sən? — dedi.

<sup>15</sup> Dawut Abnərgə: — Sən batur əməsmu? Israilda sanga kim təng kelələydi? Nemixka oqojang padixaħni koqdımınid? Qünki həlkətin bir kixi oqojang padixaħni һalak kılıqli kiriptu. <sup>16</sup> Sening bunda kılıqinining yahxi əməs! Pərvərdigarning hayatı bilən կəsəm կilimənki, Pərvərdigar məsih kılıqan oqojanglarnı koqdımıqjanlıklıqlar üçün olumgə layik boldunglar. Əmdi padixaħning nəyzisi wə bexining yenidiki su idixinin kəyərdilikigə karap bekinqilar, dedi.

<sup>17</sup> Saul Dawutning awazini tonup: — Bu sening awazingmu, i oqlum Dawut! — dedi. Dawut: — I oqojam padixaħ, bu mening awazimdur, dedi. <sup>18</sup> U yənə: — Nemixka oqojam eż կulini

<sup>25:41</sup> «Mana, dediking oqojamning hizmətkarlırinining putlirini yuyuxka kıl bolsun» — Israilda wə ottura xərkətə xundak adət barkı, eygə mehman kəlsə, sahibhan yaki hizmətkarlıri ularning putlirini yuyudu.

<sup>25:44</sup> 2Sam. 3:15

mundak қоюлайdu? Мән nemə kiliptimən? Kolumda nemə yamanlıq bar? <sup>19</sup> Əmdi ojojam padixah өz үülining seziqə կulaқ saloqay. Pərwərdigar silini manga қarxi қozojatkan bolsa bir hədiyə-кurbanlıq uning kenglini razi kiloqay; lekin insan baliliri bolsa, ular Pərwərdigarning aldida lənətkə қalsun, qünki ularning əmdi meni Pərwərdigarning mirasidin bəhrimən boluxtin məhərum kılıp, meni baxxa ilahlarqa ibadət kıl, degini bolidu. <sup>20</sup> Əmdi menin qenim Pərwərdigarning huzuridin yirək yərgə tekülmisun; qünki taoqlarda bir kəklilikni owlıqandək Israilning padixahı bir yaloquz bürgini izdigili qıçıptu, dedi.

<sup>21</sup> Saul: — Mən gunah kıldım; yenip kəlgin i oqlum Dawut; menin jenim bugün kezliringdə əziz sanalojını üçün mən sanga bundin keyin həq ziyan-zəhmət yətküzməymən; mana, əhməklik kildim, bək eziptimən, dedi.

<sup>22</sup> Dawut jawab berip: — Mana padixahning nəyzisi, oqlamlardın biri kelip uni yandurup alsun.

<sup>23</sup> Pərwərdigar hər adamning həkəkaniylik bilən sadıqlikçə karap yanduroqay. Qünki bugün Pərwərdigar silini menin қolumoja tapxurdi, lekin mən Pərwərdigarning məsihliginiga kol uzitixni halimidim. <sup>24</sup> Mana, bugün silining janlıri menin kezlirimdə əziz bolqandək menin jenim Pərwərdigarning kezidə əziz bolqay, u meni həmmə awariqiliktin kütküzəqay, dedi.

<sup>25</sup> Saul Dawutka: — Əy oqlum Dawut, bərikətləngəysən. Sən jəzmən uluoq ixlarnı kılısən, ixliring jəzmən rawajlıq bolidu, dedi. Andin Dawut əz yolioqa kətti, Saulmu əz jayıqə yenip bardı.

### Dawut Filistiylergə қoxulidu

**27** <sup>1</sup> Dawut kenglidə: — Həman bir künü Saulning қolida һalak bolidiojan ohxaymən. Xunga Filistiylerning zemini oja tezdir կeqip ketiximdir baxxa amal yok. Xundak қılsam Saul Israil zemini iqidə meni tepixtin ümidsizlinip, izdəxtin կol üzidü, wə mən uning қolidin կutulimən, dəp oylidi. <sup>2</sup> Xuning bilən Dawut կopup uningoja əgərkən altə yüz adamni elip Gatning padixahı Maokning oojlı Akixning kexioja bardı. <sup>3</sup> Əmdi Dawut wə adəmliri, yəni hərbiri əz ailisidikilər bilən billə Gatta Akix bilən turdi. Dawut ikki ayalı, yəni Yızrəlllik Ahinoam wə Nabalning tul hotuni Karməllik Abigail bilən billə xu yərdə turdi.

<sup>4</sup> Saul: — Dawut Gatka կeqiptu, deyən həwərni angloqanda, uni yənən izdəp yürmidı.

<sup>5</sup> Dawut Akixkə: — Əgər kezlirining aldida iltipat tapşan bolsam, olturuxum üçün səhəradıki bir xəhərdin bizga bir jay bərgayla; կulung կandakmu xəhəna xəhərdə silining կaxlırida tursun, dedi.

<sup>6</sup> U künü Akix uningoja Ziklag xəhirini bərdi. Xuning üçün Ziklag bugünkü küngiqə Yəhuda padixahlıroja təwə bolup kəlməktə. <sup>7</sup> Dawut Filistiylerning zeminida turojan wəkif bir yil tət ay boldı.

<sup>8</sup> Dawut bolsa əz adəmliri bilən qikip Gəxuriyalarqa, Gəzriylərgə wə Amaləklərgə hujum kılıp, ularnı bulang-talang kılıp turatti (qünki ular қədimdin tartip Xuriyoja kirix yoldıñ tartip Misir zeminiqə bolqan xu yurtta turatti). <sup>9</sup> Dawut hərkətim zemindikilərni kırıp ər yaki ayal bolsun, birnimü tirik қaldurmayıttı wə կoy, kala, exək, tegə wə kiyim-keqəklərni elip Akixning yenoja yenip kelətti.

<sup>10</sup> Akix: — Bugün կaysı jaylarnı bulang-talang қildinglər, dəp soraytti; Dawut: — Yəhuda

**26:19** «... Pərwərdigar silini manga қarxi қozojatkan bolsa bir hədiyə-кurbanlıq uning kenglini razi kiloqay...» — mənisi: (1) Dawut məlüm yamanlıq kilojan bolsa, Parwərdigar uni kurbanlıq arklılıq қaqırıum kılıdu; (2) Parwərdigar Saulni jazalax üçün uni Dawutka қarxi qikixka қozojatkan bolsa, xübhisizki, u kurbanlıq arklılıq Saulni қaqırıum kılıdu. «qünki ularning əmdi meni Pərwərdigarning mirasidin bəhrimən boluxtin mahrum kilməkqi...» — muxu yərdə «Pərwərdigarning mirası»: (1) Huda Israiloja wədə қilojan Kanaan zeminini; (2) Hudanıng ibadət qədirlik tütümi arklılıq bolovan kəp imtiyazlardın, jümlidin kahin-lawylar arklılıq Hudanıng telim-kalamarını anglatxin bəhrimən boluxni ez işığa alıdu. «ularning meni baxxa ilahlarqa ibadət kıl, degini bolidu» — Dawut ezi Israilning zeminidə turmiojan bolqaqka, Hudanıng ibadət qedirioja baralmaydu.

**26:20** 1Sam. 24:15

zeminining jənub təripini, Yərahməlliklərning jənub təripini wə Keniyəlarning jənub təripini bulang-talang kıldıq, dəyti.

<sup>11</sup> Dawut ər yaki ayallarning birinimu Gatka tirik elip kəlməytti; qünki u: — Ular bizning tooprımızdın, «Dawut undak-mundak kıldı» dəp gəp kılıxi mumkin, dəyti. Dawut Filistilərning zeminida turoğan waktida u daim xundaq kılattı.

<sup>12</sup> Xunga Akış Dawutka ixəndi: — «Əmdi u həlkı Israilni əzidin səskəndürüwətti; menin hizmitimdə mənggül əl bolidu», dəp oylidi.

### Ən-Dordikijadugər ayal

**28**<sup>1</sup> U künlərdə Filistilər Israiloja ərəxi jəng kılıx üçün ez əxunlirini yioqdi. Akış Dawutka: — Bilixing kerəkki, adəmliringni elip menin bilən jəzmən jənggə qikixing lazim, dedi.

<sup>2</sup> Dawut Akışka: — Undakta sili kullirining nemə kılalaydiqanlığını bilip əhalilə — dedi. Akış Dawutka: — Mana, seni eziümgə mənggülük pasiban kılıy, dedi.

<sup>3</sup> (Samuil əlgəriddi wa pütkül Israfil uning üçün matəm tutup uni ez xəhiri bolovan Ramahda dəpnən kəlojanıdi. Saul bolsa jinkəxlər bilən palqlarını zemindin kooçlap qikardı).<sup>4</sup> Filistilər toplixip qıkıp Xunəmdə qədir tiki. Saulmu həm pütkül Israillni yioqip, Gilboahda qədir tiki.

<sup>5</sup> Saul əmdi Filistilərning əxun bargahını kərgəndə körküp, yürüki su bolup kətti.

<sup>6</sup> Saul Pərvərdigardin yol soridi; lekin Pərvərdigar ya qüx bilən ya «urim» bilən ya pəyəqəmbərlər arkılık uningoja jawab bərmidi.

<sup>7</sup> Xuning bilən Saul hizmətkarlıqoja: — Manga palqi jinkəx bir hotunni tepip beringlar, mən berip uningdin yol soray, dedi. Hizmətkarlı uningoja: — Ən-Dorda jinkəx bir hotun bar ikən, dedi.<sup>8</sup> Saul nikəblinip, baxxa kiyimlərni kiyip ikki adamnı həmrəh kılıp bardı. Ular keqisi berip hotunning kəxioja kəldi. U hotunoja: — Manga jin qakırıp pal ekip, mən degən birsini kəximoja kəltürgin, dedi.

<sup>9</sup> Hotun uningoja: — Mana, Saulning kəlojanlarını, yəni zemindin jinkəxlərni wə palqlarını yokatkanlığını ezung bilisən; nemixə meni eltürükə jenimoja tuzak koyisən, dedi.

<sup>10</sup> Saul uningoja Pərvərdigar bilən kəsəm kılıp: — Pərvərdigarning hayatı bilən kəsəm kəlimənki, bu ix üçün sanga jaza bolmayıdu, dedi.

<sup>11</sup> Hotun: — Sanga kimni qikiriman? — dəp soridi. U: — Manga Samuilni qikarojin, dedi.

<sup>12</sup> Hotun Samuilni kərgəndə kəttik awaz bilən qırkıridi, andin Sauloja: — Nemixə meni gollaysən? San ezung Sauloju! — dedi.

<sup>13</sup> Padixaḥ uningoja: — Kərkəmiojin! Nemini kərdüng? — dedi. U Sauloja: — Mən bir ilahning yərdin qikkinini kərdüm, dedi.

<sup>14</sup> U: — Uning kiyapiti qandaq ikən? dedi. Hotun: — Kəri bir boway qikiatidu; u yepinqə kiyənəkən, dedi. Saul: — U Samuil ikən, dəp bilip, yüzünü yərgə yekip təzim kıldı.

<sup>15</sup> Samuil Sauloja: — Nemixə meni awarə kılıp qikardığ? — dedi. Saul: — Mən tolimu pərixan boldum; qünki Filistilər manga ərəxi jəng kiliyatidu, wə Huda məndin yıraklap, manga yaki pəyəqəmbərlər arkılık yaki qüxlər arkılık həq jawab bərməywətidu. Xunga menin nemə kılıxım kərəlikləni manga bildürgəysən dəp, seni qakirdim, dedi.

**28:3** «Saul bolsa jinkəxlər bilən palqlarını zemindin kooçlap qikardı» — muxu yerdə «jinkəxlər» əlgənlərin rohlini qakırıqlarını kərsitidu. Muxundak hərikətlər Təwratta kəttik mən'i kılınoqan; əməliyyət, undak kılıjan kixilər daim deyüdük jinlar təripidin aldinip ketidu.

**28:4** 1Sam. 25:1

**28:6** «Pərvərdigar ya qüx bilən ya «urim» bilən ... uningoja jawab bərmidi» — «urim» birhil tax. U kahin kiyən «əfod»ning yanğında turidu. Bu taxlar arkılık Israfil həlkə Hudadin yol soriso bolatti. «Mis.» 28:28-30ni kərüng.

**28:7** «Manga palqi jinkəx bir hotunni tepip beringlar» — «palqi jinkəx hotun» ibraniy tilida: «palqi jini bar hotun» yaki «palqi jinni qakırıqları hotun» deyən söz bilən ipadilinidu. Muxu sözər uningoja qaplaxakan jin heli künlük ikən, deyənni puritidu.

<sup>16</sup> Samuil: — Pərwərdigar səndin yıraklap, düxmining bolqandin keyin nemixka məndin məslihət soraysən? — dedi.

<sup>17</sup> —Pərwərdigar Əzi üçün mən arkılık eytkinini kıldı; Pərwərdigar padixaqlikni qolungdin yırtıp elip, köxnangoja, yəni Dawutka bərdi.<sup>18</sup> Sən Pərwərdigarning səziga կulaq salmay, uning Amaləklərgə қaratkan կattik oqəzipini yürgüzmigining üçün Pərwərdigar bugün sanga xu ixni kıldı.<sup>19</sup> Pərwərdigar əzüng bilən Israilnimu Filistiylərning kolioqa tapxuridu; atə sən wə oquulliring mening bilən billa bolisilər; wə Pərwərdigar Israilning köxuninimu Filistiylərning kolioqa tapxuridu, dedi.

<sup>20</sup> Saul xuan yərgə düm yikildi, Samuilning səzliridin կattik կorkup kətti; bir keqə-kündüz tamakmu yemigəqkə, maqdurumu կalmidi.

<sup>21</sup> Ayal əmdi Saulning kəxiqa berip uning tolimu pərixtan bolqininini kerüp, uningoja: — Mana, dedəkləri jenini alkınıqa elip koyup tapilioqlanlırioqa binaən kıldırm. <sup>22</sup> Əmdi silidin etünimən, dediklirinining səziga kirkəyla; meni silining aldilirioqa bir qıxləm nan kəltürükə uniojaya; xuning bilən sili yəp կuwwət tepip andin əz yollırıqə ketələyla, dedi.

<sup>23</sup> Lekin u rət kılıp: — Yeməymən, dəp unimi. Uning hizmətkarları həm ayalmu yeyixni uningoja dəwət kılıxtı; u yərdin kopup kariwatta olturdu.<sup>24</sup> Ayalning eyidə bir bordak mozay bar idi. U dərəhal uni soydi; həm hemir yuqurup petir nan pixürüp bərdi.<sup>25</sup> U uni Saul bilən hizmətkarlırinin aldioja koydi. Ular yəp bolup, xu keqisi kətti.

### Filistiy əmirlər Dawutni əz sepidin qıkırıwetidu

**29**<sup>1</sup> Filistiylər həmmə köxunlirini yioqip Afəktə jəm kıldı; Israillar Yızrəeldiki bulaqning yenida qədir tiki. <sup>2</sup> Filistiylərning sərdarları yüz yaki mingdin əskərnə baxlap, səp tizip kəldi; ularning kəynidin Dawut əz adəmlərini baxlap Akix bilən qıkıp səp tüzdi.

<sup>3</sup> Filistiylərning əmirləri: — Bu İbraniylar bu yərdə nemə ix kılıdu? — dedi. Akix Filistiylərning əmirlirige: — Bu Israilning padixağı Saulning hizmətkarı Dawut əməsmu? U bu yərdə birnəqqə kün, birnəqqə yillardın beri mən bilən turoqan əməsmu? U manga kəlgən kündin tartip bu küngiqə uningdin həq əyib baykimidim, dedi.

<sup>4</sup> Əmma Filistiylərning əmirləri uningoja aqqıqlandı. Filistiylərning əmirləri uningoja: — Uni kəyturuwat! Bu kixi sən əzüng uningoja orunlaxturoqan jayqa kətsün; biz bilən billə sokuxka qüxmisin, bolmisa, u sokuxta bizgə rəkib bolup kəlexi mumkin. Bu adəm əz oqojisi bilən nemisi arkılık yarixidu? Bu adəmlərning baxlırını elix bilən bolmamdu?<sup>5</sup> Bu kız-ayallar burun uning toqırısında usul oynap köxak kətip: — Saul minglap əltürdü, wə Dawut on minglap əltürdü, değən Dawut əməsmu? — dedi.

<sup>6</sup> Akix Dawutni qakırıp uningoja: — Pərwərdigarning hayatı bilən kəsəm kılıp eytimənki, sən durus adəmsən, sening mening bilən ləxkərgahda hizməttə boluxung kəzlinimdə yahxi ixtur; qürki manga kəlgən künidin tartip bu küngiqə səndin həq yamanlık baykimidim. Lekin sən əmirlərgə yakımapsən.<sup>7</sup> Xunga tinq-aman yenip kətkin, bolmisa Filistiylərning əmirlərini nara zi kılıp koyışən, dedi.

<sup>8</sup> Dawut Akixkə: — Mən nemə kıldım? Silining қaxlırioqa kəlgən kündin tartip bu küngiqə kılıqan kaysi yamanlıkim üçün meni oqojam padixaḥning düxmənləri bilən sokuxkılı baroquzmayla? — dedi.

<sup>28:17</sup> «Pərwərdigar ezi üçün mən arkılık eytkinini kıldı; Pərwərdigar padixaqlikni ... köxnangoja, yəni Dawutka bərdi» — okurmənlərinən esidə barkı, Samuil əslidə Sauloja: «Pərwərdigar bugün Israilning padixaqlikini səndin yırtıp elip səndin əwzal bolovan bir yekiningə tapxurdi» dəp Hudanıng jazasını uitkuroqanı (15:28).

<sup>29:4</sup> 1Tar. 12:20

<sup>29:5</sup> 1Sam. 18:7

<sup>29:6</sup> «sening mening bilən ləxkərgahda hizməttə boluxung...» — ibraniy tilida «sening mening bilən ləxkərgahqa kirip-qılkıxing».

<sup>9</sup> Akix Dawutka jawab berip: — Kezlirimdə Hudaning bir pərixtisidək manga yahxi ikənlikingni bilmən. Lekin Filistylərnin əmirliri seni biz bilən billə jənggə qıqmışun dəwatidu, dedi.

<sup>10</sup> Xunga ətə səhərdə kəpunglar, əzüng wə billə kəlgənlər, yəni mən hojangning hizmətkarlıri; səhərdə kəpunglar, tang yoruxi bilənla qıkip ketinglar, dedi.

<sup>11</sup> Xunga Dawut əz adəmliri bilən səhərdə turup Filistylərning zeminoja mangdi. Filistylər bolsa Yızrəəlgə qıktı.

### Dawut Amaləklərdin bala-qakılırını kutkuzidu

**30**<sup>1</sup> Xundak boldiki, Dawut wə adəmliri üçinqi küni Ziklagka yetip kəldi; mana, Amaləklər janub tərəpkə wə Ziklagka hujum kılıp, Ziklagni wəyran kılıp ot koyup keydürgənidi.

<sup>2</sup> Ular xəhərdiki kız-ayallarnı, qong bolsun, kiqik bolsun, ularning həmmisini əsirgə aldı. Ulardın həqkimni əltürməy, həmmisini elip, yolioja qıkkənidi.

<sup>3</sup> Dawut əz adəmliri bilən xəhərgə kəlgəndə, mana, xəhər allığaşan keyüp tütigənidi; ularning ayalları wə oqul-kızları əsirgə elinənənidi. <sup>4</sup> Əmdi Dawut wə uning bilən billə bolən həlk kəttik yioqa-zar kətürüxti, taki maqduri ələmət yioqlaxtı. <sup>5</sup> Dawutning ikki ayali, Yızrəəllik Ahinoam bilən Karməllik Nabaldın tul ələmət Abigailmu əsirgə elinənənidi. <sup>6</sup> Dawut kəttik aza-blandı; qünki barlıq halayık, hərbiri əz oqul-kızları üçün kayoçurup oqəzəplinip uni qalma-kesək kılıp əltürəyli, deyixiwatatti. Əmma Dawut əzinə Hudasi Pərvərdigardin küq-kuwwətləndürdi.

<sup>7</sup> Dawut Ahimələknin oqlı kahin Abiyataro: — Əfodni yenimoja elip kəlgin, dedi..

<sup>8</sup> Dawut Pərvərdigardin: — Bu ələmət kənənə? Ular oja yetixələrmənmu? — dəp soridi. U: — Kooqla; sən jəzmən ularoja yetixiwalisən həm həmmisini kəyturup kelələysən, dedi.

<sup>9</sup> Dawut wə uning bilən billə bolən altə yüz adəm berip Besor wadisi oja yetip kəlgəndə, kəynidə sərülüp ələmətlər xu yərdə əldi. <sup>10</sup> Dawut əzi tət yüz adəm bilən dawamlıq kooqlap mangdi; ikki yüz adəm həlsirap kətkəqkə, Besor wadisidin etəlməy kəynidə ələmətlərini kələmənənidi.

<sup>11</sup> Ular dalada Misirlik bir adəmni uqrattı. Ular uni Dawutning kəxi oja elip kelip, uningoja nan berip yegüzdi, su iöküzdü; <sup>12</sup> uningoja bir parqə ənjür poxkili bilən ikki kixmix poxkilinimu bərdi. U bularnı yəp, uningoja kəytidin jan kirdi; qünki u üq keqə-kündüz nan yemigən, sumu iqimiganidi. <sup>13</sup> Dawut uningdin: — Sən kimə təwə? Sən kəyərləksən? — dəp soridi. U: — Mən Misirlik yigit bolup, bir Amaləknin ələməti. Lekin mən üq kün ilgiri kesəl bolup ələmət kələqəkə, ojojam meni taxliwətti. <sup>14</sup> Biz əslİ Kərətiylərning yurtining janub təripigə wə Yəhədua zeminoja wə Kaləbning zeminin janub təripigə hujum kılıp bulang-talang kıldı; xundakla Ziklagni kəydürəwətəknənidik, dedi.

<sup>15</sup> Dawut uningdin: — Bizi u düxmən ələmət tərəpkə baxlap baralamsən, dedi. U: — Hudanıñ nami bilən mən seni əltürməymən, seni ojojangning kəlişimi tutup bərməymən dəp kəsəm kilsilsə, silini u ələmətinə qoxunning kəxi oja baxlap baray, dedi.

<sup>16</sup> Uni u yərgə baxlap barojanda, mana ular pütkül yərgə yeyilip, yəp-iqip Filistylərning zemindin həm Yəhədua zemininə alojan qong oljılıridin hux bolup ussul oynixiwatatti.

<sup>17</sup> Əmma Dawut xu künü gugumdin tartıp ikkinqi küni kəkkiqə ularni urup kirdi. Təqiqə minip bədər ələmət tət yüz yigittin baxka həqbir adəm kəqip kətulmədi; <sup>18</sup> wə Dawut Amaləklər buluwalən həmmə nərsini yandurup aldı; əzinin ikki ayalinimu kətəkənənidi. <sup>19</sup> Amaləklər elip kətkən oqul-kız, mal-mülükələr wə baxka həmmə nərsini Dawut ulardin kəyturuwaldı. Həqnemə, qong bolsun kiqik bolsun qüxüp ələmətinə qoxun.

<sup>20</sup> Dawutning adəmlidi kəyturuwalən mallirinə aldioja olja alojan baxka koy wə kala padılarnı selip həyədəp ketiwatatti. Uning adəmliri ketiwigə: — Bular Dawutning oljisə, deyixti;

<sup>30:7</sup> «Əfodni yenimoja elip kəlgin» — «əfod» toozruk 2:18diki izahatni kerüng.

Dawut ularning həmmisini əzığə aldi..

<sup>21</sup> Dawut həlsizlinip ezi bilən billə baralmıqan Besor wadisining boyida qaldurup kətkən ikki yüz adəmning kəxioja yetip kəldi; ular Dawut wə uning bilən kəlgən adəmlərning aldioja qıktı, Dawut həlkəning kəxioja berip ularoja salam kıldı.

<sup>22</sup> Lekin Dawut bilən barəqlarlar ning arisidiki rəzil adəmlər wə ərziməslərning həmmisi kopup: — Bular biz bilən barmiqandın keyin biz yandurup aloğan oljidin ularoja heq nema bərməyli. Ular pəkət hərbiri eż hotun-balilirini elip kətsun, dedi.<sup>23</sup> Əmma Dawut: — Yak, i buradərlirim; Pərvərdigar bizgə təkşim kılqənni ularoju təkşim kilmisək bolmayıdu. Qünki U bizni kəqdap bizningkigə tajawuz kılqənlarnı kəlimizə tapxurdu.<sup>24</sup> Bu ixta kim silərgə makul dəydi? Qünki sokuxka qüvkənnin üzüxi կəndək bolsa yük-taklaroja karıoquqilar ning mü üzüxi xundak bolıdu; həmma adam təng belüxsun — dedi.<sup>25</sup> Xu kündin tartip bu Israil üçün həküm-bəlgilimə kılıp bekitildi. Bügüngiçə həm xundak.<sup>26</sup> Dawut Ziklagka yetip kəlgəndə, oljidin dostluları bolən Yəhūda aksaqlarırioja əwətip: — Mana, Pərvərdigarning düxmənliridin aloğan olja silərgə bir sowqat bolsun, dedi.

<sup>27</sup> U oljidin həm Bəyt-Əldikilərgə, jənubiy Ramottikilərgə, Yattirdikilərgə,<sup>28</sup> Aroərdikilərgə, Sifmottikilərgə, Əxtəmoadikilərgə,<sup>29</sup> Rakaldikilərgə, Yərahməlliklərning xəhərliridikilərgə wə Keniylərning xəhərliridikilərgə,<sup>30</sup> Hormətkiliklərgə, Köraxandikilərgə, Ataktiliklərgə,<sup>31</sup> Həbrondikilərgə wə Dawut wə adəmları billə yürgən həmmə yərdikilərgə sowqat əwətti.

### Saul қаза kılıdu, Israil məəqlup boldıu

1Tar. 10:1-12

**31** <sup>1</sup>Əmdi Filistiyılər Israil bilən jəng kıldı. Israilning adəmləri Filistiyılərning aldidin keqip, Gilboa teojida kirip yıkitildi.<sup>2</sup> Filistiyılər Saul wə uning oqullurunu tap besip koqlawatattı. Filistiyılər bolsa Saulning oqullurı Yonatan, Abinadab, Məlkixuani urup eltürküd. <sup>3</sup> Saulning ətrapını urux қaplidi; okyaqıları Sauloja yetixti; u ya okı bilən eoqır yarilanduruldu.

<sup>4</sup> Andin Saul yaraq kətürgüqisiga: — Kiliqingni suoqurup meni sanjip eltürüwətken; bolmisa bu hətnisizlər kelip meni sanjip, meni horlukka koyuxi mumkin, dedi. Lekin yaraq kətürgüqisi intayın körküp ketip, unimidi. Xuning bilən Saul kiliqni elip üstigə ezzini taxlıdı.<sup>5</sup> Yaraq kətürgüqisi Saulning elginini kerüp, umu ohxaxla ezzini kiliqning üstigə taxlap uning bilən tang əldi.<sup>6</sup> Xuning bilən Saul, üq oqli, yaraq kətürgüqisi wə uning həmmə adəmları xu kündə birakla əldi.

<sup>7</sup> Əmdi wadining u təripidiki həmdə Iordan dəryasining bu yekidiki Israillar əskərlərinin qəqənlikini wə Saul bilən oqulluruning əlginini kərginidə, xəhərlərni taxlap қaqtı, Filistiyılər kelip u jaylarda orunlaştı..

<sup>8</sup> Əmdi xundak boldiki, ətisi Filistiyılər eltürülgənlərning kiyim-keqəklərini salduruwalojili kəlgəndə Gilboa teojida Saul bilən oqullurun əlük yatkanlığını kərdi.<sup>9</sup> Ular uning bexini kesip sawut-yaraqlırını saldurup bularını Filistiyılərning zeminining həmmə yərlirigə apırıp buthanılırida wə həlkəning arisida bu hux həwərni tarķatti..<sup>10</sup> Ular uning sawut-yaraqlırını Axtarot buthanısında koypərək Bəyt-Xan xəhəridiki sepiloja esip köydi.

**30:20** «Dawutning adəmlidi kəyturuwalojan mallirining aldioja ... baxqa koy wə kala padılarnı selip həyədəp ketiwatattı» — bəlkim Amaləklər ilgiri Dawut wə adəmliridin buluwalojan mal əməs, bəlkı Amaləklərning ozlirining baxqa malları bolux mumkin.

**30:22** «rəzil adəmlər wə ərziməslər...» — ibraniy tilida: «rəzil adəmlər wə Belialning (İblisning) oqullurı...».

**30:30** «Köraxandikilərgə...» — yaki «Boraxandikilərgə...».

**31:7** «Iordan dəryasining bu yek...» — bəlkim Iordan dəryasining oqrbyi təripini kərsitudı.

**31:9** «Ular ... sawut-yaraqlırını saldurup bularını Filistiyılərning zeminining həmmə yərlirigə apırıp buthanılırida ...hux həwərni tarķatti» — yaki «Ular ... sawut-yaraqlırını saldurup, elanqlarını Filistiyılərning zeminining həmmə yərlirigə əwətip buthanılırida ...hux həwərni tarķatti».

**31:9** 1Tar. 10:9

## « Samuil «1» »

<sup>11</sup> Əmdi Yabəx-Gileadta olturoquqlar Filistiyłerning Sauloja nemə қılɔjinini anglioqanda <sup>12</sup> ularning iqidiki həmmə baturlar atlinip keqiqə mengip, Saul bilən oqullirining əlüklirini Bəyt-Xandiki sepildin qüxürüp, ularni Yabəxkə elip berip u yərdə keydürüd. <sup>13</sup> Andin ularning səngəklirini Yabəxtiki yulqunning tüwigə dəpnə қılıp yəttə kün roza tutti.